


ISSN 0206-4340

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI TƏDRİSİ



BAKİ 2010

No 4

Təsisçi: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Nº 4 (226). Oktyabr – Dekabr 2010-cu il. Jurnal 1954-cü ildən çıxır.

M Ü N D Ö R İ C A T

XRONİKA

Təhsil Nazirliyində	3
---------------------------	---

ƏDƏBİYYATŞUNASLIQ VƏ DİLÇİLİK

A.Səmədov – M.Ə.Sabir: böyük satirik, mahir pedaqoq	5
✓Ə.Cəfər – Əruz vəznindən düzgün istifadə edək	10

**ÜMUMTƏHSİL, ORTA İXTİSAS VƏ ALİ MƏKTƏBLƏR:
TƏDRİS METODİKASI, İŞ TƏCRÜBƏSİ**

S.Mikayilov, A.Bakirova – Ədəbi-bədii materialların şərhində və obrazların səciyyələndirilməsində şəxsiyyətönümlüyün nəzərə alınması	13
S.Hüseynoğlu – Yeni təlimi yanaşmalar: texnologiya və metodika	21
R.Yusifoğlu – “Bədii əsərin strukturu” anlayışının mahiyyəti	32
Ş.Aslanova – Şagirdlərin lügət ehtiyatlarının zənginləşdirilməsi	37
A.Qafarlı – Sintaksisin tədrisində çevirmə konstruksiyalarından istifadə	42
B.Səlimova – Tabeli mürəkkəb cümlələrin növlərinin sxemlər əsasında öyrədilməsi	47
R.Babayeva – Təkrar və onun formaları	50
E.Maqsudov – Məntiqi-fonetik çalışmalar üzrə işdə atalar sözlərindən istifadə	52
S.Mustafayeva – Əlavə cümlənin tədrisi	58
M.Qurbanova – Sözlərdə konversiya hadisəsi və onun tələbələrə izahı	61

AXTARIŞLAR, QƏNAƏTLƏR

G.Qəhrəmanova – Məhəmməd Füzulinin yaradıcılığında ana dilinə münasibət	65
✓Ş.Mirzəyeva – Sufizm və məhəbbət dastanlarımız	68
T.Şükürova – Cəlil Məmmədquluzadənin felyetonlarında qadın azadlığı cəmiyyətin azadlıq ölçüsü kimi	72

TƏLƏBƏ ÖZ MÜƏLLİMİ HAQQINDA

A.Əlibaylı – Xatirələrdə yaşayan müəllim ömrü	76
---	----

XƏBƏR – SERVİS

Ədəbi aləmdə	78
Xarici ölkələrdə	79

Xəbərləri hazırladı Lalə Əhmədova.

Respublika Elmi Peşəvi
Nəşrənəsi MM
Mədəniyyət Mərkəzi
Mədəniyyət Mərkəzi
Mədəniyyət Mərkəzi



Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət əstərilir. Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin əsər perspektivlərini müəyyən edəcəkdir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini işi bilirik və görürük ki, o ölkələr, sözün asıl mənasında, inkişaf edir ki, ada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahaya im diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin iddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin tətbiyi artsin. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcılıqla, id sistem şəklində aparılmalıdır və aparılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqindən.

TƏHSİL NAZİRLİYİNDE

Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fəvqaladə və salahiyətli səfiri Sabir Əbdülləqadir Mansurla görüşmüştür. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübədiləsi aparılmış, müvafiq müzakirələrin təhsil sahəsindəki əməkdaşlığı yeni təhfələr verəcəyi nəzərə çatdırılmışdır.

Oktyabrın 22-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Ali təhsil mələssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli fərmanın icrası ilə əlaqədar görülən işlərə həsr olunan kollegiya iclası keçirilmişdir. İclasda kollegiya üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Nazirlər Kabinetinin şöbə müdürü İsmayıllı Sadiqov, Təhsil Nazirliyi aparatının məsul işçiləri, nazirliyin şöbə müdirləri və struktur bölmələrinin rəhbərləri, digər aidiyyəti nazirliklərin nümayəndələri, dövlət və qeyri-dövlət ali təhsil mələssisələrinin rektorları iştirak etmişlər. Kollegiya iclasını açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət və təkliflər" mövzusunda məruzə-təqdimatla çıxış etmişdir. Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

İclası yekunlaşdırılan təhsil naziri Misir Mərdanov mövzu ətrafında aparılan müzakirələrin hər bir iştirakçı üçün faydalı olacağına, yeni maliyyələşmə mexanizminin uğurla həyata keçirilməsinə imkan və şərait yaradacağına ümidi etdiyini bildirmişdir.

Oktyabrın 23-də Təhsil Nazirliyində YUNİSEF-in "Məktəb uşağın dostudur" layihəsi çərçivəsində 6-9 oktyabr və 18-23 oktyabr 2010-cu il tarixlərində məktəb direktorları üçün keçirdiyi təlim kurslarını başa vurmuş təlimçilərlə görüş keçirilmişdir. Görüş iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov "Məktəb uşağın dostudur" layihəsinin şagirdlərlə bərabər imkanların yaradılması, səmərəli idarəetmə, interaktiv təlim texnologiyalarının tətbiqi, təlim nəticələrinin düzgün qiymətləndirilməsi, məktəb, valideyn və ictimaiyyət arasında six əməkdaşlıq münasibətlərinin təmin edilməsi, əlverişli, cəlbədici, maraqlı tədris mühitinin yaradılması baxımından mühüm rol oynadığını, bütün bunların keyfiyyətli təhsil və tədris prosesini təmin etməklə yanaşı, həm də cəmiyyətdə məktəbə, müəllimə olan etimadı möhkəmləndirən başlıca amil olduğunu bildirmiştir. Bu layihənin əslinde təhsil islahatlarının bir hissəsi olduğunu qeyd edən nazir təlimlərə Bakı şəhəri ilə yanaşı, müxtalif bölgələrdən olan məktəb direktorlarının da

cəlb olunması təqdirolayiq hal kimi dəyərləndirmiş və gələcəkdə də təlimlərdə iştirak edəcək şəxslərin seçimində bu amıla diqqət yetirilməsinin vacibliyini vurgulamışdır. Tədbirin sonunda təlim kurslarında yüksək nöticə göstərərk təlimçi kimi seçilmiş 15 məktəb direktoruna sertifikat təqdim olunmuşdur.

Oktabrın 26-də təhsil naziri Misir Mərdanov Amerika Birleşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinglə görüşmişdir. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Noyabrın 19-də təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşmüşdür. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Noyabrın 25-də nazir Misir Mərdanovun iştirakı ilə "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası" mövzusunda müşavirə etçirilmişdir. Tədbirdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdürü Nailə Rzaquliyeva, Təhsil Nazirliyi aparmanın masul işçiləri, nazirliyin şöbə müdirləri və struktur bölmələrinin, şöbənin müəllim hazırlığı, ixtisasartırma təhsili ilə məşğul olan təhsil üssünlərinin rəhbərləri, paytaxtın bir sıra ümumtəhsil müəssisələrinin rektorları və başqaları iştirak etmişlər. Müşavirəni təhsil naziri açaraq izakirə olunan məsələnin aktuallığını danışmışdır. O qeyd etmişdir ki, əlavə təhsil Nazirliyi tərəfindən diqqətdə saxlanılan bir məsələdir və bu qəmatdə müəyyən işlər görülməkdədir.

Təhsil naziri Misir Mərdanov "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin iləşməsi qaydası" mövzusunda məruza-təqdimatla çıxış etmişdir. Geniş əsaslı şəraitində keçən müşavirədə çıxışlar olmuş, müzakirə edilən əla ilə bağlı fikir və mülahizələr söylənmişdir.

Dekabrın 3-də Təhsil Nazirliyində "Ali təhsil müəssisələrində yeni riyaləşmə mexanizminin tətbiqi, qarşıya çıxan problemlər, onların həlli ni və təkliflər" mövzusunda ali məktəb baş mühəsiblərinin seminar-virəsi keçirilmişdir. Seminar-müşavirədə Təhsil Nazirliyi Aparatının İlham Pirməmmədov, iqtisadiyyat şöbəsinin müdürü Şahrza Əliyev və Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdürü Xaqani və iştirak etmişlər.

10.12.2010.

Ədəbiyyatşuraslığı və dilçilik

MİRZƏ ƏLKƏKBƏR SABİR: BÖYÜK SATİRİK, MAHİR PEDAQOQ

**Abbas SƏMƏDOV,
Ganca Dövlət Universitetinin professoru**

Qədim və zəngin tarixa malik olan Azərbaycan ədəbiyyatında realist satirik məktəbin banisi Mirzə Əlkəbər Sabir görkəmli şair, mahir pedaqoq, içtimai elm və mədəniyyət xadimidir.

Mirzə Əlkəbər Sabir (Məşədi Əlkəbər Hacı Zeynalabdin oğlu Tahirzadə) 1862-ci il 30 mayda Şamaxı şəhərində anadan olmuşdur. Uşaqlıq və gənclik illərini Şamaxı və Bakı şəhərində keçirmiş Sabiri atası dindar etmək istəyir. Odur ki, onu dörd il mollaxanada oxudur. Orada ağır vəziyyətin şəhidi olan ata oğlunu mollaxanadan çıxardır və bir müddət dükənində işlətməli olur. Bu vaxtlar maarifpərvər şair Seyid Əzim Şirvani (1835-1888) Şamaxıda yeni məktəb açmış, səmərəli ədəbi, pedaqoji fəaliyyəti ilə ictimaiyyətə məhəbbəti qazanmışdır.

S.Ə.Şirvaninin məktəbində müəllim elm öyrədir, Azərbaycan, fars və rus dillərinin öyrənilməsinə ciddi nəzarət edilir, Azərbaycan və Şərqi ədəbiyyatının görkəmli nümayəndlərinin əsərləri tədris edilirdi. Şirvanının tərtib etdiyi dərslikdən də istifadə olunurdu. Əlkəbər bu yeni tipli məktəbdə oxumağa başlayır. O, 1885-1888-ci illərdə həmin məktəbdə çox yaxşı oxuyur və S.Ə.Şirvaninin ən sevimli şagirdi olur. Əlkəbər şeir dəftərinə Nizami, Xaqani, Füzuli və başqa şairlərin əsərlərindən sevdiyi nümunələri yazır. S.Ə.Şirvani klassik Azərbaycan və Şərqi ədəbiyyatını tədris edir, uşaqlarda elma, maarif və sənətə ciddi meyl oyadırı.

Seyid Əzim Şirvani sevimli şagirdi Sabiri istedadlı görüb Nizami Gəncəvinin "Xəmsə"sinə ona hədiyyə verir. Əlkəbər özüne Sabir adlı bir toxallüs şeir və Əlkəbər Sabir adı ilə tanınır hörmət qazanır.

Mirzə Əlkəbər Sabir 22 yaşında dünyagörüşünü və biliyini artırmaq üçün Şərqi ölkələrinə səyahətə çıxır, Səmərqənd, Buxara, Xorasan, Səbzvar, Nişapur şəhərlərini gozir, bir müddət Aşqabadda yaşayır. Bu zaman görkəmli ziyanlılarla tanış olur, maarif və mədəniyyət sahələrini öyrənməyə başlayır. Ancaq atasının vəfat etdiyini eşidir və 1901-ci ildə İrandan Şamaxiya gəlir, ailənin qayğısı ilə məşğul olur.

1902-ci il Şamaxı zəlzəlesi, 1905-ci il inqilabı və çarızmin tərətdiyi milli ixtilaf nəticəsində Şamaxı şəhəri dağlımış, achiq xalqın köçüb dağılmasına səbəb olmuşdur. Sabir çar hakimlərinin "parçala, hökm sür" riyakar siyasetini ifşa edən "Beynəlmiləl" şeirini yazar. Bu illərdə A.Səhhət, M.Tərrəh,

M.Mahmudbəyov və A.Nasəhlə səmimi dost olur, yaradıcılığını inkişaf etdirir.

M.Ə.Sabir "Şorqi-rus" qəzetində və "Molla Nəsrəddin" jurnalında fəal iştirak edir. Jurnalda "Hop-hop" imzası ilə bu şeirini dərc etdirir:

Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?

M.Ə.Sabir 1906-ci ildə Şamaxıda "Məktəbi-ümmid" adlı yeni üsullu məktəb açır, məktəbdə ana dili, hesab, coğrafiya, təbiət və s. fənlər tədris olunur.

Azərbaycan pedaqoji fikrinin inkişafı tarixində səmərəli xidmətləri olan böyük şair və mahir pedaqoq Mirzə Ələkbər Sabir mənali ömrünün sonuna kimi gənc nəslin təlim-tərbiyəsilə məşğul olmuşdur. Onun məktəb, maarif, matbuat, teatr mövzusunda yazdığı məqalələr tərbiyəvi mahiyyət daşımış, oxuculara gözəl təsir bağışlamışdır.

Görkəmlü mütəfəkkir Həsimbəy Vəzirov (1868-1916) 1909-cu ildə Sabirin məktəbinə baş çəkmış, "İttifaq" (1909) qəzetində yazmışdır: "Sabir əfəndinin məktəbində uşaqlar gözəl bir tərzdə təlim tapırlar. Sabir əfəndinin məktəbində mübtədi elmlər əsaslı və davamlı keçilir".

M.Ə.Sabir "Vah!.. bu imiş dərsi-üsuli-cədid?!" misrası ilə başlayan məşhur satirasında müəllimlik etdiyi illərdə qarşıya çıxan çətinlikləri və pedaqoji-metodik prinsiplərə uyğun olmayan sahələri bədii şəkildə oxuculara çatdırılmışdır.

Mirzə Ələkbər Sabirin maddi vəziyyətinin çətinliyi 1909-cu ilin sonlarında "Məktəbi-ümmid"İN fəaliyyətini dayandırır. Ancaq bu məktəbin bağlanması Sabirin pedaqoji fəaliyyətini dayandırmır. O, müəllimliklə səmərəli məşğul olur.

M.Ə.Sabir 1910-cu ilin fevralında Bakıya gəlir. Bakıda Mirzə Ələkbər Sabir səmimi dostları Sultan Məcid Qənizadə və Əliisgəndər Cəfərzadənin köməyi ilə "Maarif cəmiyyəti"nin Bakının Balaxanı kəndində açdığı məktəbə müəllim təyin edilir. Maarifparvar şair, mahir pedaqoq Mirzə Ələkbər Sabir şərəflü ömrünün sonuna kimi Balaxanı kənd məktəbində gənc nəslin təlim-tərbiyəsi ilə səmərəli məşğul olur, yaradıcılığını çox səmərəli davam etdirib, nadir sənət inciləri yaradır.

Pedaqoji fəaliyyəti ilə yaradıcılığı vəhdət təşkil edən şair "Səbr elə", "Yatmışan, Molla əmi", "Bakıda bir kənddə mühazirə", "Oxutmuram, əl çəkin!", "Neçin məktəbə rəğbətin olmayı?" və s. satiralarını bu dövrde yazmışdır.

Görkəmlü xalq şairi, mahir müəllim Mirzə Ələkbər Sabir 1911-ci il 12 yulda Şamaxı şəhərində vəfat etmişdir.

Sabir sağlığında demişdir:

Ölməyimlə sevinməsin egyptar,-
Aləm olduqca mən dəxi duraram!

Abbas Səhhət səmimi dostunun vəfatı münasibətilə yazmışdır:

Yox, yox, əsla sən ölmədin, dirisən!
On böyük qəhrəmanlardan birisən!

Qəm yemə, təxşif ver amalına,
Az çəkər heykəl yaparlar namına!

Xalq şairi Səməd Vurğun demişdir:

Bəzəkli yurdumuz çiçək-ciçəkdir,
Hər keçən ömrümüz bir gələcəkdir.
Sənin də varlığın bir günəş kimi,
Əsrər boyunca sönməyəcəkdir!

Mirzə Ələkbər Sabirin müqəddəs məzarı ziyarətgaha çəvrilmiş, abidəsi ucaldılmış, adı əbədiləşdirilmiş, haqqında bədii və tədqiqat əsərləri yazılmış, zəngin ədəbi irsi çap olunaraq oxuculara ərməğan verilmişdir.

Görkəmlü şair və qəlb sirdəsi Abbas Səhhət Mirzə Ələkbər Sabir xəstə olanda Tiflisdən 1911-ci ildə yazdığını dərin məzmunlu məktubunu belə bir müqəddəs arzu ilə bitirir: "Ölürsən, qəm etmərəm, çünki bilirom siz mənim asarımı təb edirərsiniz".

Abbas Səhhət Mahmudbəy Mahmudbəyovla 1912-ci ildə ilk dəfə Sabirin əsərlərini "Hophopnamə" adı ilə çap etdirib oxuculara hədiyyə verir.

Mirzə Ələkbər Sabirin yaradıcılığı ilə kamala çatan satirik şeirin təlim-tərbiyəvi, bədii-estetik zövq mənbəyi zəngin və pedaqoji mahiyyəthidir. Buna görə də satirasının müvəffəqiyyəti və şöhrəti xalqın sevimiş şairi və mahir pedaqoq Sabirə ümumxalq məhəbbəti qazandırmışdır.

Mirzə Ələkbər Sabir gənc nəslin təhsil və tərbiyəsinə xüsusi qayğı göstərmiş, mahir pedaqoq kimi uşaq psixologiyasının incəliklərinə sahib olmuş, ədəbi irsində təlim-tərbiyəvi və bədii-estetik mahiyyəti böyük sənətkarlıqla açıqlamışdır.

Mirzə Ələkbər Sabir Cəlil Məmmədquluzadə ilə birlikdə "Molla Nasreddin", "Dəbistan" (1906-1907), "Məktəb" (1911-1920) adlı jurnallarda alovlu satirik və uşaq psixologiyasını mükəmməl bilən mahir sənətkar kimi şərəfli fəaliyyəti göstərmiş, maarif, məktəb, gənc nəslin təlim-tərbiyəsi haqqında nadir sənət inciləri yaratmışdır.

M.Ə.Sabirin təşəbbüsü ilə 1906-ci ilin may ayında Şamaxıda qiraətxana-kitabxana açılmış, bu təntənəli açılış mərasimində Sabir "Elm" adlı şeirini oxumuşdur. Abbas Səhhət, Teymur ağa Xudaverdiyev, Abbas Minasazov, Nəcəf Sadiqov, Əli İsmayılov çıxışlarında Sabirin kitabxana açılmasında şərəfli fəaliyyətini yüksək qiymətləndirmiş, onu "qayğış", "taləbkar", "Vətənpərvər" və "əməksevər" müəllim adlandırmışlar.

Görkəmlü maarif xadimi Cəmo Cəbrayılbəyli Mirzə Ələkbər Sabirin elmin, maarifin, əməksevərliyin, vətənpərvərliyin, dostluğun, səmimiyyətin, azadlığın və xoşbəxtliyin carçası olduğunu rəsmi sənədlər əsasında göstərmişdir.

M.Ə.Sabir gənc nəslin təlim-tərbiyəsində teatrın fəaliyyətini yüksək dəyərləndirmiş, teatri "Ayineyi-ibrət" adlandırmış, Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasını tamaşa yoydurmusdur.

Mirzə Ələkbər Sabirin "Yeni məktəb" (1909), "Birinci il" (1907), "İkinci il" (1908) dərsliliklərində "Cütçü", "Qarğı və tülkü", "Yaz günləri", "Uşaq və

buz", "Ağacların bahsi" kimi zəngin təlim-təbiyəvi və bədii-estetik mahiyyətli şeirləri dəre olunmuş, şagirdlərin mütləqsinə verilmişdir.

Professor Abbas Zamanov "Sabir və mütəsirləri" adlı kitabında (1973) Sabirin zəngin pedaqoji-metodik görüşləri haqqında görkəmli mütəfəkkirlərin, ziyanlıların, elm və mədəniyyət xadimlərinin fikirlərini və mülahizələrini vəniş, akademik Həmid Arasış şairin pedaqoji fəaliyyətini yüksək qiymətləndirmiştir.

Pedaqoji görüşləri zəngin təbiyəvi mənbə olan Sabir gənc nəslin Vətənə və xalqa məhəbbət ruhunda təbiyə edilməsini, onlara yüksək insanı sıfırların aşınmasına müqəddəs və şərəflü vəzifə adlandırmış, bu sahədə səmərəli mübarizə aparmışdır.

Nizami, Füzuli, Vazeh, Axundov, Zakir, Şirvani kimi dahi sənətkarların təlim-təbiyə yolunda müqəddəs ənənələrini davam etdirən Sabir xalqın maariflənməsinə imkan verməyən mürtece qüvvələri kəskin satira atəşinə tutmuş və ifşa etmişdir.

Görkəmli ədəbiyyatşunas və maarif xadimi Firidun bəy Kocərli yazdı: "Sabir əsimizin an müqtədir və xoşəb şairlərdən birisidir. Onun yazdığı şeirlərin çoxu açıq və sadə ana dilində olub, məişətimizin eynini göstərməyə görə əzər öyrənilir. Sabir güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür".

Mirzə Ələkbər Sabirin "Bakı fəhlələrinə" adlı şeirində həyat həqiqətləri poetik dillə çox parlaq, inandırıcı və təsirli verilir, oxucuya gözəl bədii-estetik keyfiyyətlər aşılıyor. İşqli gələcəyə böyük inam bəsləyen nikbin şair Sabirin yaradıcılığında cəhələtə, fanatizma, köhnə məktəbin faydasız üsullarına, yalançı müdərris mollalara, axndlara nifrat yağıdırılır. Ona görə ki, feodalburjuza cəmiyyətində istismarçıların, saxta müsəlman ruhanilərinin və burjuua ziyanlılarının insanlığı zülmkarlıq, fitnəkarlıq və soyğunçuluq olmuşdur.

Mirzə Ələkbər Sabir öz yaradıcılığında göstərir ki, mütərəqqi təbiyə insanı kamilləşdirir, onun istedadını aşkarlayır, vətənpərvərlik, əməksevərlik, humanizm ruhunda yetişdirir. İnsan təbiyə prosesində qazandığı biliklə ətraf mühiti dərk edir, elmini zənginlaşdırır. Mirzə Ələkbər Sabir yazır:

Təbiyət elmsiz deyil məqbul,
Elm ilə olur hüsusi-izzat,
Elm ilə olur nüfuzi-millat!

"Millətin pişvası təbiyədir" deyən sənətkar gənc nəslin dünyagörüşünün formalaşmasında və mənəvi inkişafında təhsili və elmi qüvvətli silah adlandırır, məktəbdə şərəflü öyrədilməsinin zərurılığını göstərib deyir:

Oxuyun, millətin nicati olun!
Ta əbəd bəisi-həyati olun!

Sevimli müəllimi Seyid Əzim Şirvaninin xalq məktəblərinin sayını artırmaq, şəbəkəsini genişləndirmək "Üsuli-cədид" məktəbini təbliğ etmək, müəllim əməyini dəyərləndirmək üçün müqəddəs kəlamlarını davam etdirən M.Ə.Sabirin pedaqoji görüşləri çox zəngindir. Onun "Təhsili-elm", "Bilməm nə görüb dür bizim oğlan oxumaqdan?", "Ata nəsihəti", "Necin məktəba

rəğbatım olmayırl?", "Millət şərqisi" kimi şeirlərində pedaqoji görüşləri ətraflı bədii ifadəsini tapır, məktəbə, maarifə, elmə məhəbbəti tərənnüm edilir.

Dünyəvi təhsilin tərəfdarı M.Ə.Sabir təlimin ana dilində aparılmasını, əsaslı öyrənilməsini təhsil probleminin zəruri vəzifəsi sayır, türk, ərəb, fars, rus dillərinin öyrənilməsini yüksək dəyərləndirir. Ona görə ki, bu dillə vasitəsilə dünyəvi elmlərin səmərəli öyrənilməsini gözəl dərk edir.

Mirzə Ələkbər Sabirin ədəbi irsində qadın hüququnun müdafiəsinə, ananın müqəddəs təbiyəçi olmasına, qayğıkey, tələbkar, ailəyə məhəbbəti olmasına yüksək qiymət verilir. Ananın elmlı, savadlı, əməksevər, ədəbli, ağıllı, mərifətli, zərif, inca, saf əxlaqlı olması, həm də bu əxlaqi keyfiyyətləri öz əvladına aşılması şairin yaradıcılığında əsaslı təbliğ olunur. Bu baxımdan "Ana bəzəyi" adlı şeiri gözəl təsir bağışlayır. Şair qızların təhsil almalarına, onlara yüksək əxlaqi keyfiyyətlərin aşınmasına çox səmərəli qayğı göstərilməsini vurgulayır.

Mirzə Ələkbər Sabir müəllimlər qurultayında qızların təhsilinə qiymət veriləcəyinə böyük inam bəsləyərək yazır:

Təşkil edəcəklər kişilər məktəbi-nisvan,
Qızlar oxuyub cümlə şərəfdar olacaqlar!

Mirzə Ələkbər Sabir xalq müəllimlərini maarif cəbhəsinin döyüşçüləri adlandırırmış, onların maaşlarının artırılmasını göstərmiş və müəllimlərin dili ilə demişdir:

Biz niyə məktəbi, təhsili-ülumi sevirik,
Çünkü məktəb adına bizdə xəyanət yoxdur!

Professor Əziz Şərif yazmışdır: "Sabir Bakıda müəllim işləyərkən (1910-1911) yazdığı şeirlər çox təbiyəvi mahiyyətli olduğuna görə dərsliklərdə verilmişdir". Dahi mütəfəkkir Mirzə İbrahimov "Böyük şairimiz Sabir" adlı kitabında yazırırdı: "Sabirin sənəti yaşayır, həm də bizim üçün böyük təbiyəvi əhəmiyyəti olan zövq mənbəyi kimi yaşayır. Sabir ölməz sənətkardır. Yüz illər keçə də o, ədəbiyyatımız üçün bir örnək olaraq qalacaqdır. Azərbaycanın yeni nəsilləri onun böyükliyünü, yaradıcılıq cəsarəti haqqında düşünərkən iftخارla bu sözleri xatırlayacaqdır. "Bənzərəm bir qocaman dağ'a, dəryada durar!".

Ulu öndərimiz Heydər Əliyev ədəbiyyat və mədəniyyəti xalqımızın milli sərvəti və intellektual mülkiyyəti adlandıraraq yazmışdır: "Azərbaycan xalqının milli sərvəti və intellektual mülkiyyəti, eyni zamanda, Azərbaycan ədəbiyyatıdır, mədəniyyətidir. Bunu yarananlar bizim xalqın dahi insanlarıdır". Bu dahi insanlardan biri də xalq şairi Mirzə Ələkbər Sabirdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında verdiyi sərəncamda da şairin dahi sənətkar olduğu bir daha təsdiqlənir.

Sərəncamda Mirzə Ələkbər Sabir "Böyük Azərbaycan şairi, bədii-ictimai fikir tarixində yeni ədəbi məktəbin bəsnisi, görkəmli maarifşəvər, söz ustası" adlandırılmış, milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verən dahi sənətkarın 150 illik yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək qərara alınmışdır.

ƏRUZ VƏZNİN'DƏN DÜZGÜN İSTİFADƏ EDƏK

Əkrəm CƏFƏR,
professor

90-ci illərin avvolları idi. Mən "Ana sözü" jurnalında (indi "Azərbaycan dili və ədəbiyyatı tədrisi") işləyirdim. Siyasi hadisələr imkan vermişdi ki, mətbuatda, efrad, ekrannda indiyədək deyilməmiş fikirlər deyilsin, açılmamış səhifələr açılın. Bizim jurnal Təhsil Nazirliyinin aylıq orqanı olmaqla dil və ədəbiyyatımızın tədrisi və təhlili yolunda çalışır. Fikirləşdik ki, klassik ədəbiyyatımızda dirlə bağlı çox mətləblər var ki, üstünlüklü qalıb. İstər orta, istər ali məktəblərdə onlar elə-bələ yola verilib. Indi məqamdır, mütəxəssisə müraciət edək və köməkləşib ədəbiyyat müəllimlərimizə yeni söz deyə bilək. Rubrikamızın adını müəyyənənəşdiridik: "Klassik ırsimizi öyrənirik". Həmin rubrikada nələri görmək, oxumaq, oxutdurmaq istəyirdik, müəyyənənəşdiridik. Sonra məsciddən akademiyaya gedək müxtəlif şəxsiyyətlərə müraciət etdik. Heç naya nail olmadıq. Dini bilən ədəbiyyati, ədəbiyyatı bilən isə dini bilmədi... Nəhayət, professor Əkrəm Cəfərin qapısını döydük. Niyyətimizi bilih sevindi. "Savabdır bu" – dedi. Yorğun, xəstə canı ilə müəllimlərimizə kömək edəcəyinə söz verdi.

Səhəri gün zəng vurub işə başladığımı dedi. Elə həmin həftə ilk məqaləni öz alyazmasında redaksiyaya göndərdi: "Əruz vəznindən düzgün istifadə edək".

Deyir, sən saydığını say, gör fəlak na sayır. Məqaləni dərc edə bilmədi. Çünki bir neçə günün içinde hər şey alt-üst oldu; ədəbiyyatımızın aqsaqqalı, əruzumuzun təssübəsi, füzulişunas, nizamişunas, xəyyamşunas, cavidşunas, poliglot. 86 yaşı professor Əkrəm Cəfər dünyasını dəyişdi. O zaman 1991-ci il iyulun ilk günləri idi. Biz jurnalda nekrolog, mənim "Bu görüş necə görüş" adlı məqaləmi, oğlu Sokratın "Mənim atam" elegiyasını və sonda N.Gəncəvinin anadan olmasının 450 illiyi məqamına düşməsi ilə əlqələndirərək onun "Nizamının heykəli öündə" adlı şeirini dərc etməyi planlaşdırdıq. Nə yəziq ki, ölkənin həyatında baş verən siyasi dəyişikliklər jurnalımıza da təsirsiz ötüşmədi. 1991-cilin yayında çap olunacaq nömrəni oxuculara 1993-cü ildə (№1-6) çatdırıa bildik. Əlahəzər Zaman istədiyini etdi.

İndi – illərlə sonra mərhum professorun məqaləsini nöqtəsinə, vergülünə toxunmadan "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalının oxucularına təqdim edirəm.

Əsmər Bədəlova,
AMİ-nin müəllimi.

Klassik ədəbiyyat və əruz. Onlar ayrılmaz surətdə bir-birinə bağlıdır. Hər ikisi mədəniyyatımızın ən dayarlı rüknərləridir. Bəlli, əruz ədəbiyyatımızın ilk günləndən əyri əyri əl-ələ getmişdir. Bunların hər ikisi müəyyən və müştərək qanunlara malikdir. Bu müştərək qanunlar dilin qısa və uzun hecaları ilə yaradılır. Uzunu qısaltmaq və qısanı uzatmaq bədii oxu prinsiplərini pozur. Şeirin vəzni də, mənasına da ziyan vurur.

Əruz vəzniñde yazılmış şeirdə hecalın uzun-qısa prinsipləri şeirin bədiiyinə xidmət edir. Bədii oxuda uzun heca uzun, qısa heca qısa tələffüz edilməlidir. Burada xanəndənin işi ilə bədii oxunun işi eyni deyildir. Xanəndənin oxumasında müsiqinin iştirakı hecalın çörçivəsindən kənara çıxa bilər. Uzun heca qısa, qısa heca uzun deyilə bilər. Bu əməliyyədə müxtəlif tələblər iştirak edir. Dildə uzun və qısa hecalardan başqa ikiqat uzun hecalar da olur.

Uzun heca iki növ olur:

-Qapalı, yəni samit səslə bitən heca. Bunda ciddi bir şərt var; hecanın içində zəruri olan sait qısa olmalıdır. Yəni bu heca qapalı olmalıdır.

-Uzun heca açıq olsa, onda heca uzun saitlə bitir. Məsələn: **a-la, a-hu, a-eu, dil-eu, Mu-sa, ī-sa, sə-mi-mi..**

Bu əməliyyədə bir qanun iştirak edir: misranın ortasında ikiqat uzun heca olsa, o, parçalanır. İkiqat uzun hecanın sonu onu izləyən sonrakı heca ilə birləşir. Məsələn, Füzulinin **cəfadən yar usanmazmı** misrasının bədii oxusunda **yAr** ikiqat uzun hecası **yA-rusanmazmı** kimi oxunmalıdır. Belə olmasa, hecanın ikiqat uzunluğu aradan çıxar, bədii oxuya xələl gələr. Vəzniñ tələb etdiyi bədiiilik pozular. Mən bu əməliyyəni Zeynəb Xanlarovanın oxusunda diqqətlə izləmişəm və görmüşəm ki, usta xanəndənin oxumasında "r" səsi eşidilməyən kimidir.

Bədii ədəbiyyatımızda vəznlərin müxtəlifliyi mühüm rol oynayır. Əruz vəzni başqa, heca vəzni başqa keyfiyyətdir. Heca vəzni şeirin bədii oxusunda hecalın uzun-qısalığı mühüm rol oynamır. Heca vəzni arifmetikaya, əruz vəzni ali riyaziyyata oxşayır; birincisində əsas prinsip və ya tələb misradə hecalın sayındadır, misralarda hecalın sayı bərabər olanda tələb ədənilir.

Əruzda vəzniñ tələbinə görə eyni şeirdə misralarda hecalın sayımda ixtifaf, artıq-əşkiklik olur. Məsələn, **ramal**, **müctəss**, **xərif** bəhrlerində misraların sonunda təfilələr **fə"lün**, **fə"llün**, **fə"lan**, **fə"ilan** şəkillərində ola bilər. Bununla vəzni pozulmaz. Son təfilə ikihecalı, üchecali da, son heca qısa saitli də, uzun saitli də, **fə"lün**, **fə"llün**, **fə"lün**, **fə"lan** da ola bilər. Bu şeir vəzniñ növünü dəyişməz, növün variantını dəyişər. Lakin bununla bəhr və növ başqlaşmaz və şeirin bədii oxusuna ziyan gəlməz. Belə variant fərqlərini müəllim tədris prosesində izah edir.

Bu yaxınlarda televizorda "Sabir gecəsi" kecirildi. Sabirin ondan artıq şeiri oxuyanlar tərəfindən dinləyicilərə çatdırıldı. Mən klassik şeirimizin bu sabiranə incilərini diqqətlə izlədim. Bir şeirdə də nöqsansızlıq görmədim. Hər ifaçının, daha doğrusu, ifaçıların oxusunda az-çox, böyük-kicik nöqsan, böyük şairin xoşuna gəlməz qüsurlar var idi. Bunları bir-bir göstərib izah

etmək üçün bir kiçik məqalə imkan vermir. Gələcəkdə, şübhə yox ki, bu mövzuda danışmaq, yazmaq lazımlı goləcək.

Burada hələlik "Ana sözü" jurnalının bu gözəl və faydalı təşəbbüsünü təbrik və təqdir etmək lazımdır. Buna söz ola bilməz ki, yalnız məqalələr vasitəsilə deyil, tədris illərində də böyük, zəngin, gözəl klassik ədəbiyyatımızı öyrənməliyik. Yəni yalnız mənə və məzmunca deyil, forma və layiqincə öyrənməliyik.

Mən ötən vaxtlarda on il Moskvada yaşadım, oxudum, işlədim. İnstitutumuzun təməyllinə görə Moskva orta məktəblərində dərslərdə oturdum. Şahid oldum ki, məsələn, Puşkinin, Lermontovun, Nekrasovun və digər rus klassiklərinin əsərlərini yalnız müəllimlər deyil, şagirdlər də gözəl oxumaga nə qədər diqqət və fikir verirlər. Nə qadər sevirlər və sevdirlər.

Bizim poeziyanız rus poeziyasından zəngin və böyükdür. Şairlərimiz Xaqani, Nizami, Qövsi, Saib, Nəsimi, Füzuli, Xətai, Seyid Əzim, Vəqif, Vədidi, Zakir, Sabir, Cavid, Müşfiq, Səməd və başqaları bizim üçün nə böyük, nə zəngin poetik irs qoyub getmişlər! Bunun qədrini bilməyə, hərtərəfli öyrənməyə və gələcək nəsillərə çatdırmağa borcluyuq. Bu borcu layaqətlə ödəmək üçün əruza bir elm kimi bələdlik dəracəsi olmalıdır.

24.06.1991.

OXULARIN NƏZƏRİNƏ

Jurnalımıza 2011-ci il üçün abunə yazılışı davam edir.

Baki şəhəri üzrə abunə yazılımaq istəyənlər aşağıdakı mətbuat yayımı firmalarına müraciət edə bilərlər:

- | | |
|--|---------------------------------|
| 1. "Qasid". Ünvan: Cavadxan, 21; | telefon: 4-93-16-43; 4-30-02-24 |
| 2. "Səma". Ünvan: H.Cavid, 9, mənzil 63; | telefon: 4-94-09-59; 4-94-02-52 |
| 3. "Kaspi". Ünvan: Mətbuat pr., 25; | telefon: 5-10-61-96 |
| 4. "Qaya". Ünvan: Akademik H.Əliyev küç. 82 "q"; | telefon: 5-64-63-45; 4-65-67-13 |

Rayonlarda isə abunəni Azərbaycan Mətbuat Yayımları İstehsalat Birliyinin yerli yayım şöbələri aparır.

Ümumtəhsil, orta ixtisas və ali məktəblər: tədris metodikası, iş təcrübəsi

ƏDƏBİ-BƏDİİ MATERİALLARIN ŞƏRHİNDƏ VƏ OBRAZLARIN SƏCIYYƏLƏNDİRİLMƏSİNDƏ ŞƏXSİYYƏTYÖNÜMLÜYÜN NƏZƏRƏ ALINMASI

Şəmistan MİKAYILOV,
pedaqoji elmlər doktoru, professor,
Asya BƏKİROVA,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent

Ölkəmiz müstəqillik qazandıqdan sonra böyüməkdə olan gənclərin şəxsiyyət kimi formalasdırılmasına daha böyük qayğı göstərilir və bu məsələ qarşıya xüsusi vəzifa kimi qoyulur. 1999-cu ildə ümummilli liderimiz H.Əliyevin sərəncamı ilə təsdiq olunan və müvafiqiyyətlə həyata keçirilməkdə davam etdirilan «Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Programı»nda deyilir: «Uşaq, şagird və gənclərin şəxsiyyətinin formalasdırılmasını, yüksək mənəviyyatlı şəxsiyyət yetişdirilməsinə tömən edən Milli Tərbiyə Proqramını hazırlanmaq və həyata keçirmək».

Göründüyü kimi, adamların şəxsiyyət kimi formalasdırılmasına ölkəmizdə dövlət siyasetinin çox mühüm əhəmiyyət kasb edən tərkib hissəsidir. İslahat Proqramında bu mühüm cəhətin həyata keçirilməsi istiqamətində görülən işlər də müəyyənləşdirilərək konkret şəkildə göstərilir: «Milli tariximizin, mədəniyyətimizin, adət və ənənələrimizin dərindən öyrənilməsinin və gənclərdə vətənpərvərlik hissini təbliğəsinin vacibliyi nəzərə alınmaqla, humanitar və sosial-iqtisadi fənlərin strukturunu və məzmununu müəyyənləşdirmək, onların tədrisi və tədqiqinin yeni konsepsiyasını hazırlanmaq, humanitar və sosial-iqtisadi fənlər üzrə darslıkların müsabiqə asasında hazırlanmasını təşkil etmək».

«İslahat Programı»nda vəzifə kimi yerinə yetirilməsi vacib olan məsələlər məktəblilərin şəxsiyyət kimi formalasdırılması bir tarfidir, natiqa deyil, demək olar ki, işin başlangıcıdır, asasıdır. Lakin müəyyənləşdirilmiş strukturun və məzmunun şagirdlərə, eləcə də ümumiyyətlə, diniyiciyə düzgün çatdırılması az əhəmiyyət kasb etmir. Bu, deyilənlərin həyata keçirilməsi prosesidir, işin praktik tarfidir, natiqa də bununla məlum olur. «İslahat Programında göstərilən ümumi vəzifələr həyata keçirilmə prosesində, əgər demək mümkündürse, şaxələnir, hər bir təlim fənninin spesifik xüsusiyyəti diqqəti çəkir, qarşıya qoyulan məqsədə çatmaq işində spesifik xüsusiyyətin mühüm rol oynadığı aydınlaşır.

Gəncliyin şəxsiyyət kimi formalasdırılması işində ədəbiyyat tədrisinin üzərinə daha ciddi vəzifə düşür. Belə ki, ədəbiyyat həyat hadisələrinin obraklı inikasıdır. O, həyat hadisələrini surətlər vasitəsilə əks etdirir. Surətlər arasında da insan surəti önmə daşıyır, diqqəti dəhaçox cəlb edir.

Milli mədəniyyət, tarix, adət-ənənə, maddi varlıqlar və mənəvi keyfiyyətlər, surətlər bilavasitə ədəbi surətlərdə təcəssüm etdirilir. Bütün bunlar ədəbiyyat dərslərində açıqlaraq şagirdlərə aşilanmalıdır. Şagirdləri deyilənləri mənimseməyə

psixoloji cəhdən hazırlamaq, onlara maraq yaratmaq üçün mövcud imkanlardan istifadə etmək müəllimləndən dərin bılık və pedagoji ustalıq tələb edir.

Ədəbi-badii materiallər üzərində şəxsiyyətönümlü iş apararkən, şagirdlərin yaş mərhələlərində psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır, ədəbi material ona uyğun izah edilməlidir. Orta yaş mərhələsi, əsasən, V-IX sinifləri əhatə edir. Bu mərhələdə daha çox kiçik həcmli parçalar – insanların fəaliyyət göstərdikləri, şagirdlərin müşahidə etdikləri təbiət gözəzliliklərinə həsi olunmuş ədəbi nümunələr, məsələn, S. Vurğunun «Bənövşə» şeiri üzərində düşündürülür (respublikanın təhsil sahəsində aparılan «Bənövşə» əlaqədərlər olaraq, təlim materiallarının məzmununda dəyişikliyin aparılması da zəruridir. Hazırda sonn kurikulumları üzərində iş aparılır. Bu baxımdan da, mövcud program materialları ilə mahdudlaşdırılmışdır). Təbiət gözəzliliklərindən şairin nəcə təsirləndiyi şagirdlərin nəzərinə xüsusi çatdırılır. Bənövşənin ayrı-ayrı əlamətlərinin sözə ifadəsi üzərində səhbat aparılır: «Yazın novbarisan bizim diyarda» misrasından aydın olur ki, yazda (bahar) ilk bitən, yəni, nəzər çarpan çiçəklərdən biri bənövşədir. «Qıvrımları sına, bənövşə», «Boynunu kəc burma...» ifadələri onun formasını bildirir. «Sənin hüsヌnlu təbiət gələcək cana, bənövşə!» ifadələri ilə onun təbiətə xüsusi gözəllik verdiyi bildirilir.

Təbiət haqqında, yaxud, şagirdlərin yaşadıgi mühitlə bağlı lirik parçalar üzərində iş aparmaqla, hər bir detalını şagirdlərin fikir obyektinə çevirməklə, onlarda təbiəti sevgi yaratmaqla, cisim və hadisələrin mahiyyətini tədrici yolla dərk etdirməklə məktəblilər mənəvi cəhdən zənginləşdirilir ki, mənəvi zənginlik «şəxsiyyət» anlayışının şərtləndiyi keyfiyyətlərdəndir.

V-IX siniflərdə şəhəri xalq yaradıcılığı nümunələri, xüsusi lirik növlər; Əhməd Cavadın «Azərbaycan, Azərbaycan», Qabilin «Vətən», Bəxtiyar Vahabzadənin «Şəhidlər», Hüseyn Arifin «Analar», Xəlil Rza Ulutürkün «Oğlum Təbriz», Abbas Səhhətin «Yay sahəri», Səməd Vurğunun «Ceyran» və s. kimi ədəbi nümunələr üzərində iş aparmaq şagirdlərin mənəvi zənginliyinə, onların gələcəkdə şəxsiyyət kimi formalşmalarına müsbət təsir göstərir. Belə lirik əsərlər digər siniflərin də təlim materialları arasında var. IX sinifda öyrədilməsi nəzərdə tutulan Əhməd Cavadın «Göy göl», Cəfər Cabbarlının «Ana», Səməd Vurğunun «Mən tələsmirəm», Süleyman Rüstəmin «Təbrizim». Xəlil Rza Ulutürkün «Mənim dilim», Bəxtiyar Vahabzadənin «Latin dil». Məmməd Arazin «Bu gəca yuxumda Arazı gördüm», Cabir Novruzun «Sağlığında qiyomat verin insanlara» və s. kimi əsərlər insanların mənəvi aləminin zənginləşməsinə müsbət təsir göstərən lirik nümunələrdəndir. Əlbəttə, bunların hər biri üzərində mövzusu baxımdan iş aparlmalı, şagirdlər müstəqil işlədilməli, hər ifadə üzərində düşündürülməli, mənası dərk etdirilməlidir. Bütün bunlar kompyuterin müşaiyəti ilə həyata keçirilməlidir. Qeyd etmək lazıim gəlir ki, elə lirik parçaların izahında kompyuter höyük imkanlara malikdir. Həmin imkanlardan məqamında istifadə etmək isə müəllimin ustalığından asılıdır. Məsələn, həmin sinifdə şagirdlər Xəlil Rzanın «Mənim dilim» şeiri üzərində işlədilərək, müəyyən suallar vəsitsəsi şeirin məzmunu ilə daha sıx bağlı olan və müstəqil fikir tələb edən misraların mənası barədə düşündürə bilər.

«Bənövşə» və «Mənim dilim» şeirləri də lirik parçalarıdır, lakin lirik məzmun başqadır, şeirin birində təbiət gözəlliliyi, bir çiçəyin şair qəlbinə göstərdiyi təsir, digarında isə şairin doğma ana dilinə olan sevgisi ifadə olunur. Yaxud da, Abbas Səhhətin «Vətən» şeirində vətən məhəbbəti öz plana keçir. Bu baxımdan lirikanın mövzu dairəsi çox genişdir. Program materialları da mövzu zənginliyi etibarla rəngarəngdir. Hamisində insanların hiss-hayacanı ifadə olunur. Təlim prosesində əsas məqsəd bu hissələri duymaq, dərk etməkdir. Bu isə olduqca vacib məsələdir, şəxsin şəxsiyyət kimi formalşması üçün çox mühüm amildir. Təbiət və cəmiyyətdəki, insan hissələrindəki zənginliyi başa düşmək mənəvi keyfiyyətdir. Belə mənəvi keyfiyyətlərə malik olmayan adam şəxsiyyət sayılın bilər.

Bu və ya digər lirik əsərdə hiss-hayacanı şagirdlərə yaşatmaq isə əsər üzərində işə necə başlamaq, hansı təlim texnologiyalarından yarlı-yerində, məqamında istifadə etməklə şərtlərdir.

Məktəb təcrübəsi göstərir ki, lirik əsərlər üzərində işə, bir qayda olaraq, nümunənin – lirik parçanın ifadəli oxusuna müəllimin oxusuna ilə başlamaq lazımdır. Bu oxu əsərin – şer parçasının oxusunu (vəzni), bölgü sistemini, qafıya quruluşunu, lirik məzmununu başa düşmək üçün olduqca zoruridir. Müxtəlif insan hissələri (vətənpərvərlək, sevgi, istək, intizər, həsrət, vüsal, məhəbbət, nifrat, təssüs, istehza və s.) diniyyəciyə ancaq oxu vəsitsəsi ilə çatdırılıb. Buna görədir ki, şeir, sanət mütəxətiləri bədi əsərin, xüsusiələr nəzərən əsərlərin düzgün oxusuna çox böyük önəm vermişlər. Görkəmli lirik şair Məhəmməd Füzuli qıtalarının birində şeiri düzgün oxumağı bacarmayan adamlara qarğıs edərək yazar:

*Binoşib olsun nəimi-xüldən ol zişt kim,
Namülayim ləhcəsi mövzunu namövzun edər.
Tİşeyi-ləzzi binayı-nəzmi viran cyzyib.
Süst küfləri fəsahət şihini mağbur edər.*

Müxtəsər şəkildə deyilənlərdən aydın olur ki, hər hansı yazını düzgün oxumaq, müsəhibi dinişməyi bacarmaq, ona başa düşmək, yumşaq danışmaq kimi əlamətlər mənəvi keyfiyyətdir. Belə mənəvi detallara malik olmayan şaxs şəxsiyyət kimi formalşa bilər. Eyni zamanda, V-IX siniflərin ədəbi materiallarının lirik məzmununu dərk edərək, bədi əsəri qiymətləndirməkdə çətinlik çəkər. Şagirdlərin bədi nümunələr üzərində deyilən istiqamətdə işlədilməsi şəxsiyyətönümlü təhsil probleminin əsas komponentlərindəndir.

X-XI siniflərdə təlim məqsədi ilə təqdim olunan ədəbi-badii materiallər üzərində şəxsiyyətönümlük baxımdan aparlın iş dəha mürəkkəb xarakter alır. Bu, bir tərəfdən verilən materialın məzmunu, digər tərəfdən göstərilən mərhələdə oxuyan şagirdlərin yaş xüsusiyyətləri və anlaq səviyyələri ilə bağlıdır. Həmin siniflərdə əsas pillədə öyrədilənlər dərinləşdirilərək inkişaf etdirilir və ədəbiyyat tarixi kurs şəklində tədris edilir. Ədəbiyyat tədrisinin bu mərhələsində ədəbi materiallər üzərində müxtəlif istiqamətlərdə iş aparmaq tələb olunur. İnsan təbriyəsinə – şagirdlərin şəxsiyyət kimi formalşmalarına: dəha qüvvətli təsir göstərən sənətkar şəxsiyyətlərinə, bədi obrazlarını rast gəlinir. Bu baxımdan da X-XI siniflərdə öyrədilməsi nəzərdə tutulan ədəbi-badii materiallər arasında gəncərin şəxsiyyət kimi formalşmalarına nümunə ola biləcək faktlar var. Müxtəlif xarakterli mövzuları şəxsiyyətönümlük baxımdan təhlil etmək, şəxsiyyət amilini öz plana çəkmək müəllimlərə elmi səriştə və pedagoji ustalıq tələb edir.

Göstərilən siniflərdə ədəbi hadisələrin verilməsində tarixi kronologiya (ardıcılıq) əsas götürülür. Hər hansı tarixi dövrün səciyyəsi o dövrdə fəaliyyət göstərən ədəbi simalar, onların şəxsiyyəti, birinin digərinə yaradıcılıq təsiri, təsvir olunan hadisələrdən çıxarılan münasir nəticə dərs prosesində aydın dilla izah olunmalı və şagirdlərdə şəxsiyyətin mənəvi aləmi, xarakter bütövlüyü barədə təsəvvür yaradılmalıdır. Bu da müəllimin nəzəri-sifoloji hazırlığı, eləcə də təcrübəsi olmadan mümkün deyil. Məsələn, X sinifdə «XIII-XIV əsrlərdə ədəbiyyat» mövzusuna həsr olunmuş dərsdə dövrün səciyyəsi barədə söhbət açılır, bu zaman kasıtyində Marağalı Əhvədi, Əssar Təbrizi, Arif Ərdəbili, Qazi Bürhanəddin, İmadəddin Nəsimi kimi söz sənətkarlarının şəxsiyyət göstərdiyi deyilir. Adları göstərilən şairlər arasında Nəsiminin yaradıcılığı barədə daha ətraflı söhbət aparlmasının tələb olunur. Bu, tesadüfi deyil. Nəsimi yaradıcılığı yaşadığı dövrda carayan edən içtimai hadisələrlə əlaqədardır ki, bu da onun şəxsiyyəti ilə bağlıdır.

Mənbələrdən aydın olur ki, XIII-XIV əsrlərdə humanizm ideyaları getdiqə qüvvələnir, insanla Allah, kainat arasında olan vəhdət, insanın ilahiləşdirilməsi ideyası yuxarıda adı göstərilən şəxsiyyətlərin əsərlərində bədi ifadəsinə tapır. Humanizm ideyası Azərbaycan intibahının hürufilik mərhələsində özünü daha bariz

şekilde göstərir. Hürufilik ideyasına görə insan Allahın zərrəsidir, Allah müqaddəs olduğu kimi, insan da müqaddəsdir. Allahi mürəccərəd göylərdə deyil, elə insanın özündə, təbiətdə axtarmaq lazımdır. Nasimi hürufilik ideyasının tobiligatçılardan, şairin ağər demək mümkündür, həmin ideyanın mücahidlərindən biri olmuşdur. Şairin ağər demək mümkündür, aydın olur ki, məsləkindən dönmədiyi üçün işgəncə ilə tərcüməyi-halında aydın olur ki, Nəsimi ölüm olduğunu qızılırmışdır (diri-dirisi soyulmuşdur). Maraqlı cəhət odur ki, Nəsimi ölüm aylığında əqidəsindən dönmür, özünü «bödöyyət» göylərində yanmış eşq günsəsi» adlandıraq, ölümün gözünə dik baxır və zahidin qorxaq, cahil olduğunu casarətlə üzüntü deyir. Bu öz növbəsində Nasiminin başqalarına nəsib olmayan yüksək iradı üzüntü deyir. Bu öz növbəsində Nasiminin başqalarına nəsib olmayan yüksək iradı zamanlarda, bugün da, sabah da böyüyən gəne nəslə örnəkdir. Nasimi kimi şəxsiyyətlərin keçidiyi mübarizə yolu - bioqrafiyasi heç bir zamanla möhdudlaşmayıb həyat dərsidir.

Nasimi humanizminin mahiyyətini başa düşməyənlər onu ateist, allahıñkar kimi qələmə verməyə çalışmışlar. Haqqıqtədə isə Nəsimi Allahtı inkar etmir, onun müqaddəsliyinə şübhə etmir. Allahtı - yaradıcı qüvvəni adı insan səviyyəsinə endirmir, insanı Allahın zərrəsi hesab edən şair onu yüksəldir, ilahiləşdirir. İnsana sonsuz məhəbbət Nəsiminin (elcə də, bütövlükde hürufilərin) mənəvi yüksəkliyidir. Belə faktları şagirdləri «şəxsiyyət» anlayışı tədrisən dərk etməyə istiqamətləndirir. Əlbəttə, şəxsin şəxsiyyəti kimi formallaşması sıçrayışla ola bilmez, onun tədrici yolla başa çatması xüsusi nəzərə çatdırılır. Görkəmlı şəxsiyyətlərin həyatından bu və ya digər faktı şagirdlərin nəzərinə çatdırmaqla vəzifənin yerinə yetirildiyini düşünmək olma.

X-XI siniflərdə 22 şəxsiyyətin: N.Gəncəvi, İ.Nasimi, Q.Bürhanəddin, S.İ.Xətayı, M.Füzuli, M.P.Vaqif, Q.Zakir, M.F.Axundov, S.Ə.Şirvani, N.Vəzirov, C.Məmmədquluzada, M.Ə.Sabir, H.Cavid, C.Cəbbərli, Y.V.Çəmənzəmənil, S.Vurğun, M.Şəhiyar, R.Rza, İ.Əsfandiyev, B.Vahabzadə, İ.Sixli, N.Hikmət bioqrafiyası - tərcüməyi-halının öyrədilməsi nazərdə tutulur. Bu ədəbi simaların hər biri dövrünün tanınmış şəxsiyyətidir. Əlbəttə, tədris proqramında bu say artıb-azala bilər, yaxud, biri başqası ilə avəzlenər. Lakin onlar öz dövrlərində diqqəti çəkən ədəbi prosesdə göstərdiyi fəaliyyətə, içtimai problemlərin həllində tutduqları mövqeyə, vətənə, xalqa, əməyə münasibətə görə şəxsiyyətdirlər. Onların bioqrafiyasında olan faktların lazımı şəkildə açılması şagirdlərin şəxsiyyəti kimi formalşmalarına təsir göstərən amillərdir. Bu da malumudur ki, tərcüməyi-halının öyrədilməsi proqramda tələb olunan ədəbi simaların bioqrafiyası ilə bağlı olan bütün faktları dərsliyə daxil etmək imkan xaricindədir. Belə olduqda, müəllimin integrasiyadan istifadə etməsi, şagirdlərin mütləkəsi və müstaqil işləmələri asas vasitəyə çevrilir.

Məktəb tacribəsi göstərir ki, ədəbiyyat müəllimlərinin bir qismi ədəbi simaların tərcüməyi-halına hasr olunmuş dərsləri dərslikdə verilmiş yiğcam materialla təhdidləşdirir, onu şagirdlərə təkrar etdirməklə kifayətlənir, belə dərsin quru, ansixici keçməsi ilə şagirdlərin diqqətinin yayınmasına imkan yaradır, belə halda onların düşünmələrinə, sərbəst fikir söyləmələrinə istiqamət verilmir. Hər seydən rəvə, tərcüməyi-hal materialının izahına necə, təlim texnologiyasının hansı növü ilə başlamaq haqqında düşünmək lazımdır. Bəzən belə fikirləşilir ki: material (əlbəttə, əzədə tədris materialı tutulur) müəllim tərəfindən izah olunmamalı, onun üzərində girdələr özəri müstaqil düşünməlidir. Şübəsiz, şagirdlərin təlim materialı üzərində istiqəl düşünmələri lazımdır və buna şərait yaradılmalıdır. Lakin bu işdə materialın zəmnunun, səciyyəsinin nəzərdən qaçırmalı olmaz. Müşahidələr göstərir ki, şagirdlər tərcüməyi-hal materialları üzərində nə qədər düşünürülər düşünsünlər, dərslikdə lənlərdən əlavə söz deyə bilmir və müstaqil fikir söyləməkdə çətinlik çəkirlər. Belə təhəidələrdən alınan qənaət başqa yol axtarma, başqa metodla işləməyə təşəbbüs etməyi qarşıya məqsəd qoyur. Elmi fərziyyə irəli sürürlür: müəllim integrasiya yolu əzin hazırlayır, əlavə materiallardan alınan faktlarla dərslikdə deyilənlər üzvi ilə əlaqələndirilir, dərsdə məktəb mühəzirəsi üsulu ilə şagirdlərə çatdırılır.

Inteqrasiya yolu ilə hazırlanın (müəllim tərəfindən) matnə sənətkarın (əlbəttə, tərcüməyi-halı şagirdlərə təqdim olunan ədəbi simanın) keçidiyi həyat yolunda şagirdlərin qəlbə, psixologiyasına təsir edə biləcək faktları, onlarla bağlı yaranan rəvəyatları, sənətkarın öz galəcəyi haqqında arzuları matnə daxil edilməlidir. Məsləhət Füzulinin tərcüməyi-halı mənzərə kimi şagirdlərə təqdim edilir. O, müqəddəs şairdir və görkəmlı şəxsiyyətdir. Füzulinin istedadlı şair olması barədə müasirlərinin (Əhdə Bağdadı), tanınmış şərqşünas alimlərin (Gibb) fikirləri deyilir. Şagirdlər diqqətə dənliyir və düşünürülər. Füzuli bu səviyyəyə necə yüksəlmüşdür? Sual onları maraqla dinişməyə sövq edir.

Müəllimin dediklərindən (mühəzirəsindən) aydın olur ki, Füzuli erkən yaşlarında şeir sənətinə maraqlı göstərmis, öz sözürləri deyilsə, «ruzigarın yeganəsi olmağı» arzulamış, şeir elmindən dərindən öyrənməyi gəryəsinə məqsəd qoymusdur. Müxtəlisf taxəllüslerə şeirlər söyləmiş və bacarıqlı şair kimi tanınmağa başlamışdır. Onun götürdüyü taxəllüsler başqaları tərəfində mənimənildikdə, həmin taxəllüsden əl çəkmiş, təkrar olunmaması üçün «Füzuli» taxəllüsünü götürmüşdür («Füzuli» sözünün mənası izah olunur).

Şair onun taxəllüsünü götürərək şeirlərinə şərık çıxanlara qıtalarının birində aşağıdakı cavabı verir:

*Müddəsi cılalar mənə təqđid nəzmü nəsrədə,
Leyk namərbüt əlfazəz mükəddər zatı var.
Pəhləvanlar badpələr səkrividənə hər yana,
Till həm cövlən edər, amma ağacdan atı var.*

(Misraların mənası şagirdlərin anlaq səviyyəsinə uyğun şəkildə izah edilir) Şeir parçasından aydın olur ki, Füzuli özünü şeir sənəti meydanında yelqanadı at belindəki pəhləvana bənzədir, onun taxəllüsünü götürüb şeirlərinə şərık çıxanları, qızının arasına ağaç alıb «at minənləri» usaq adlandırır.

«Füzuli» taxəllüsü onu daha da maşhurlaşdırır, türk, arəb, fars dillərində yazdığı şeirlər qəblərə nüfuz edir, hakim kəsilsər. Hami onun şeirlərini ürək yanğısı ilə qarşılıyır. Nümunə kimi aşağıdakı sözürlər ifadə olunur:

«Bir gün bir məktəbə yolum düşdü. Orada fars nasilli, pəri üzü bir sərv qaməti gördüm ki, əlif onun yürüşünə heyətindən hərəkətsiz hala gəlmış və yanağının müşhəfinin mütləkəsi sad hərfinin kor gözünү rövşən etmişdi...

Mənim yaxınlaşdığını görünce şeirlərimdən bir neçə beyt oxumağımı istədi. Mən da arəbcə və türkçə şeirlərimdən bir neçə beyt oxudum. Qəsidi və müəmmələrindən da bəzi gözəl beytləri bunlara əlavə etdim. Dedi ki: bunlar mənim dilimə yazılmayıbdır, mənim karıma gəlməz. Mənə farsca ciyər yandırın aşiqana qazəllər oxumalısan...

Bu söz məni utandırdı. Kənlümə bir atəş düşdü ki, indiyə qədər yığmış olduğum xırmanlara od vurub yandırdı və xəyalım otağını farsca qazəl söyləmek məhəbbətinin şəmi ilə işiqlandırdı. Bir neçə gecə özümü təfəkkür atası içində artdım və fars qazəlləri divanını tərtib etdim ki, həm kamil müdəqqiqlər onun üstüörtülü gözlə məzmunlarından həzz alınsınlar, həm də sadadıl zəriflər onun zövq ziyanatından paylarını götürsünlər». (Məhəmməd Füzuli, «Səcilmə əsərləri», 5 cild, III cild, Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, Bakı, 1958, səh. 22).

Füzuli üç dildə yüksək sənət nümunələri yaradır. Şairin sağlığında yaradıcılığı ədəbi məktəbə çevirilir. Onun əsərlərinə bənzətmələr yazılır. Füzuli kimi qazəl yazmaq şairlərin idealı olur. Böyük dramaturq Cəfər Cabbarlı ədəbiyyatın Füzuli dövrünü səciyyələndirərək deyir: «Ədəbiyyat öz normal yolumu itirmiş həlqəvi bir gedisə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addim belə olsun bayır çıxmayı və uzun illər yenİ bir şəkər keçmirdi» (bax: Əsərləri, I cild, səh. 222, Bakı, 1950).

Tərcüməyi-hal dərslərində integrasiya yolu ilə hazırlanan matnın şagirdlər tərəfindən necə qarşılandığını aşağıdakı kimi müqayisə etmək olar:

Məhəmməd Füzulinin hayat və yaradıcılığının tədrisinə keçərkən, Suruxanı rayonu 275 nömrəli məktəbin X^ə sinifində müəllim şairin hayatı haqqında məlumatlı şagirdlər dərslikdə verilən mətn əsasında çatdırıldı. X^ə sinifində həmin müəllim bizim hazırladığımız (dərslik materialına bəzi faktlar əlavə etmək) zənginləşdirilmiş mətn üzrə məlumat verdi.

Hər iki sınıfın növbəti ədəbiyyat dərsində aşağıdakı suallar əsasında müxtəsər sorğu aparılması tövsiyə edildi.

1. Məhəmməd Füzuli gənciyində şairlik təxəllüsünü nə üçün tez-tez dəyişdirdiyini deyir?

2. «Füzuli» sözünün mənası nədir, şairin onu özüne təxəllüs götürməsində məqsədi nə idi?

3. Şair galəcəyin necə görmək arzusunda idi?

4. Füzuli müraciəti olaraq şairlərə özünü necə müqayisə edirdi?

5. Füzuli yaradıcılığının geniş yayıldığı dair nə deyə bilərsiniz?

6. Ədəbiyyatda Füzuli tilsumunu necə başa düşürsünüz?

Hər iki sınıfda göstərlən suallar ətrafında müsahibə aparıldı. İrəli sürürlən metodik mülahizə nəzərdən keçirildi və ümumiləşdirildi. Eksperimental sinifdə integrasiya yolu ilə hazırlanın mətn şagirdlərin marağına səbəb olduğu, işgūzar canlanma yaratdığı aydın müşahidə edildi, bu da öz ifadəsini suallara cavabda tapirdi. Fikir aydınlığı üçün bəzi suallara alınan cavabları müqayisəli şəkildə nəzərdən keçirmək lazımdır.

I suala (bax...) kontrol sinifdə oxuyan şagirdlər ümumi şəkildə («xoşuna gələnini axtarırdu») cavab verdikləri halda, X^ə-eksperimental sinifdə oxuyan şagirdlər da konkret, müəllimin izahından öyrəndiklərinə uyğun «Məhəmməd Füzuli bu təxəllüsü götürməmişdən əvvəl – gənciyində müxtalif imzalarla (təxəllüs) gözəl şeirlər yazırdı. Onun şeirləri xoşagalın olduğundan başqları da həmin imzaları götürürək ona şərık çıxırlar. Füzuli özünü bu şəkilərdən xilas etmək üçün başqlarının xoşuna gəlməyəcəyini güman edərək «Füzuli» təxəllüsünü (fuzul – uzunlu, zəhlətökən mənasındadır) götürür».

Yaxud, dördüncü suala (bax...) kontrol sinifdə oxuyan şagirdlər «Füzuli özünü müasiri olduğu başqa şairlərdən daha qüvvətli şair hesab edir» cavabını verdikləri halda, eksperimental sinif şagirdləri, qitədə deyildiyi kimi, Füzuli sənət meydanında özünü pəhləvana bənzətdiyini, başqlarını isə «uşaq» adlandırdığını deyirlər ki, bu da qitədə istifadə edilən məcaz növünün başa düşüldüğünü göstərir. . .

Sonuncu sualin kontrol sinifdə başa düşülmədiyi aydınlaşır.

Tərcübə göstərir ki, integrasiya yolu ilə tərcüməyi-hal materialını görkəmli şəxsiyyətlərin – ədiblərin, alimlərin, aqıl adamların dəyişməleri ilə zənginləşdirildikdə dərsə elmlilik, emosionallıq, həpər, şagirdlərin düşünmələrinə, müəyyən məsələlər ətrafinda yaranan suallara cavab axṭarmalarına şərait yaranır. Məsələn, nümunə kimi, yuxarıda verilən məlumatı dinləyən şagird (yaxud, hər hansı şəxs) düşündür: «Füzuli» sözünün mənası nədir? Şairin bu təxəllüsü götürməkdə məqsədi nə idi? Milliyətçi fars olan gözəl Füzulidən nə tələb edirdi? Ədəbiyyatın Füzuli tərəfindən tilsilimlənməsi nə deməkdir? Belə suallar şagirdləri işə təhrik edir, axtarışa istiqamətləndirir.

Integrasiyadan istifadə etməklə, dərslikdə verilən tərcüməyi-hal materialını zənginləşdirmək məqsədilə fakt seçərkən onun məzmunu, kim tərəfindən deyildiyi nəzərə alınlmalıdır. Yuxarıda verilən bir nümunədir və təxminidir. Tərcüməyi-halının təlim materialı kimi öyrənilən hər bir ədabi simanın həyat yolu ilə əlaqədar maraqlı faktlar var. Əsas məsələ deyilən prinsipin nəzərə alınmasıdır. Şagirdlərin nəzərinə əla faktlar, fikirlər çatdırılmalıdır ki, dərslikdə verilən mətnin mazmununa uyğun olsun, dinləyicinin diqqətini cəlb etsin, ədabi simanın şəxsiyyəti, ədəbiyyatdakı mövqeyi haqqında aydın təsəvvürün yaranmasına kömək göstərsin, bunlarla yanaşı, şagirdlər ondan nəticə çıxarsınlar. Məsələn, Cəlil Məmmədquluzadənin bioqrafiyasına həsr olunmuş dərsdə onun realist yaziçı, xüsusiət kəsik həkaya ustası olduğu deyilir,

ədəbiyyatımızın inkişafında böyük rol oynadığı söylənir (əlbəttə, müəllim tərəfindən), şagirdlərin həfizəsində bu fikrin möhkəm iz buraxması üçün görkəmli qırğız yaziçisi Cingiz Aytmatovun aşağıdakı fikirləri deyilir:

«Dünya Şərqi poeziyasının nəhənglərini çıxdan tamıry... Bədii təşəkkürün nəşr forması Şərqi yazılı ədəbiyyatında xeyli gec meydana gəlmədir. Cəlil Məmmədquluzada türkidlə xalqların ədəbiyyatlarının yaradıldığı nəsrdə çox mühüm bir simidir. O, müasir realist yazı təslübünün, müasir nəşr formalarının banilərindən biridir. Heyratlı yığcamlıq, sadəlik və qüvvət onun nəşrinin əsas xüsusiyyətləridir. Bunu biz «Danabəy kəndinin əhvalatları» povestində, bir silsilə hekayələrdə, xüsusən kamili formaya malik olan «Poçt qutusu», «Kıymış oyunu» kimi hekayələrdə duyarlıq. Bax, hekayəni bu cür yazarlar! Komediya, facia və dram ünsürlərini üzvi şəkildə birləşdirən «Ölülər» pyesi nə qadər gözəl və cəzibədardır. İndiki haldə Azərbaycan xalqı görkəmli sənətkarları və maarifçisi Cəlil Məmmədquluzadənin vəsitsəsi elə bil ki, dünya bədii ədəbiyyatında qazandığı nəliyyəti yenidən başarıyyata açıb göstərir»¹.

Oxucunu heyrlətə gətirən, hər bir azərbaycanlının qəlbində qurur hissə doğuran bu deyimi dinlayan şagird istor-istəməz düşünlür. Cəlil Məmmədquluzada, həqiqətən, böyük şəxsiyyətdir ki, özü qadər böyük olan və başqa xalqın nümayəndəsi onun haqqında belə yüksək fikirlər söyləyir, ham da nəzərdə təkəc Azərbaycan ədəbiyyatı tutulmur, dünya ədəbiyyatından səhəbat gedir. Deməli, hər bir şəxsiyyət təkəc özü üçün yaşamamalı, xalqın tərəqqisi uğrunda çalışmalıdır, mədəniyyətinin, ədəbiyyatının inkişafına kömək etməli, istiqamət vermelidir.

Müşahidələrdən o da aydın olur ki, tərcüməyi-hal dərslərində integrasiyadan, irəli sürürlən təklifi uyğun istifadə etdikdə, onların oxuya marağı artır ki, bu da gənclərin mənəvi zənginliyinə, şəxsiyyət kimi formalşamalarına kömək edir.

Tədqiqatdan belə bir nəticəyə gəlmək olur: tərcüməyi-hal materialları üzrə elektron vəsait hazırlanarkən, deyilən metodik qənaət nəzərə alınsın, bu istiqamətdə hazırlanmış mətn internet saytına daxil edilsin. Bu istiqamətdə hazırlanmış mətn şagirdlərin sərbəst İsləmələrinə və müştəqil fikir söylemələrinə imkan verir.

Tədqiqat prosesində Azərbaycan ədəbiyyatı üzrə internet saytları da nəzərdən keçirilməlidir. Ancaq xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı üzrə hazırlanmış sayt, demək olar ki, qənaətbaşdır. Şairin keçidiyi həyat yolu haqqında dolğun təsəvvürün yaranmasına imkan verir. Təssəffüd doğuran odur ki, müəllimlərin əksariyyəti, hətta tədqiqatçılar ondan xəbərsizdir. Tədqiqat məqsədilə müsahibə apardığımız məktəblərdə kompyuter (həm də çox sayıda) olmasına baxmayaraq, ondan səmərəli istifadə edilmir. S. Vurğunun həyat və yaradıcılığı üzrə hazırlanmış şairin yaradıcılığı ilə yanaşı, şəxsiyyəti haqqında da ətraflı məlumat almağa imkan verir. Saytın daxil olan faktlardan aydın olur ki, Səməd Vurğun təkəc mənsub olduğu xalq tərəfindən deyil, mənəvi keyfiyyətləri ilə başqa xalqlara mənsub olan adamların qəlbində də dərin iz buraxan bir şəxsiyyətdir. Əlbəttə, həmin faktları dərslikdə vərmək mümkün deyil, belə halda müştəqil mütləcio, kompyuterdən istifadə zərurəti yaranır. Belə şəxsiyyətlərin həyat yolu, əməli fəaliyyəti, içtimai mövqeyi, əmək adamlarına münasibəti böyüməkdə olan gənclik üçün örnəkdir, məktəbdür. Odur ki, görkəmli ədabi simaların bioqrafiyasını gənclərə şəxsiyyətönümlük baxımından elə təqdim etmək gərəkdir ki, şagirdlər lazımi nəticə çıxarsınlar. Məsələn, Səməd Vurğunun ömür yolu, bir şəxsiyyət olaraq sahib olduğu mənəvi keyfiyyətləri şagirdlərin nəzarəsinə cətdirmeqlə, onların şüuruna təsir göstərmək üçün aşağıdakılardan tövsiyə olunur:

a) dərslikdən əlavə şairin həyat və fəaliyyəti ilə bağlı an aza aşağıdakı əsərlərin şagirdlərin tərəfində oxusuna nail olmaq: 1) Mehdiyan Vəkilov, «Ömür dedikləri bir karvan yol», Bakı, «Yazıcı», 1986; 2) Şəmistan Nəzirli, «Vurğun keçib bu yerlərdən», 161.

¹ Cəlil Məmmədquluzadə (tərtib edən Isa Həbibov), «İşiq» nəşriyyatı, Bakı, 1987, səh. 161.

tətbiqini özündə ehtiva edir. Məsələnin bu müraciətdə başa düşülməsi və izahı geniş anlamda qarınlanan "texnologiya" anlayışına verilən aşağıdakı tərəfin məntiqli olduğunu deməyə asas verir: "Texnologiya, ümumi halda, otrsaf aləmin öyrənilməsi və müvafiq dəyişikliklərin aparılması, materiallar istehsalı və mənəvi dəyərlər sisteminin formaladırılması ilə bağlı insanlar tərəfindən tətbiq olunan, elmi və praktik cəhdətdən əsaslandırılmış fəaliyyət sistemidir" (A.Mehrabov, Ə.Abbasov, Z.Zeynalov, R.Həsənov. Pedaqoji texnologiyalar B., 2006, s.9).

“Teknologiya”, yuxarıda qeyd olunduğu kimi, dar anlamda da (məsələn, “pedaqoji texnologiya”) başa düşülür. Bu, artıq konkret sahə ilə bağlı olub, onun özünaməxsusluğunu eks etdirir.

Baş “texnologiya” anlayışının pedaqoji elmlərə gətirilməsinə səbəb

Bəs texnologiya nüvəsi nədir? Bu anlayışın pedaqoji elmlərda işlədilməsi tarixi çox da uzaq deyildir; ilk vaxtlar (XX yüzilliyin 30-cu illərindən – 50-ci illərin əvvəllerinədək) ABŞ-da və digər inkişaf etmiş ölkələrdə **texnologiya** təlimdə **tehniki vasitələrdən** istifadə anlamında başa düşülmüş və izah olunmuşdur. Zaman ötdükcə təlimdə tehniki vasitələrdən istifadə dairəsi daha da genişlənmişdir. Bu, termin dəyişikliyinə də səbəb olmuşdur.

Belə ki, ilk dövrlərdə “təhsildə texnologiyalar”, sonralar “təhsil texnologiyaları”, nəhayət, “pedaqoji texnologiyalar” termini işlənməyə başlandı. Sonrakı inkişaf, xüsusən proqramlaşdırılmış təlim ideyasının meydana gəlməsi təlim prosesinin texnologiya kimi qarınmasına səbəb oldu.

Tədqiqatlar dərinləşdikcə bu sahə ilə bağlı fikirlər də durulaşırı. Belə bir məvqə özünə daha çox tərəfdar tapdı ki, pedaqoji texnologiyanın əsasında təlim prosesinin, məqsəd və gözlənilən nəticə də nəzərdə tutulmaqla, dəqiq planlaşdırılması (layihələşdirilməsi) dayanır. Bu planlaşdırmanın (layihələşdirmənin) mükəmməl olması aşağıdakı tələblərin mövcudluğu ilə sərtləndirdi:

- təlim məqsədlərinin müəyyənləşdirilməsi;
 - manimsadılması nəzərdə tutulan təlim materiallarının (tapşırıq, çalışma da daxil olmaqla) hazırlanması və öyrənilməsi üçün əməliyyatların müəyyənləşdirilməsi;
 - təlim nəticələrinin müxtəlif mərhələlərdə və fərqli formalarda qiymətləndirilməsi.

Bütün bunlara baxmayaraq “pedaqoji texnologiya” anlayışının mahiyyətinin şərhində, ona verilən təriflərdə fərqli, bəzən də bir-birinə zidd olan fikirlər çıxdır. Bu, yeni meydana çıxan tədqiqatlarda da müşahidə olunur. Həmin anlayışa verilmiş təriflərdən bir neçəsi:

- pedaqoji texnologiya verilmiş şəraitdə pedaqoji məqsədlərə nail olmanın optimal üsullarının məcmusudur;
 - pedaqoji texnologiya bütün təlim prosesi və biliklərin mənimsənilməsi, insan və texniki resurslar, onların qarşılıqlı təsiri nəzərə alınmaqla təhsildə daha effektiv nöticələrə nail olmaq üçün tətbiq edilən sistematiq planlaşdırma, fəaliyyət və qiymətləndirmə metodlarıdır.

- pedaqoji texnologiya elmi əsasda qurulmuş, müəyyən zaman və məkan daxilində programlaşdırılmış və nəzərdə tutulan nüticələrə nail olunan pedaqoji prosesin bütün komponentlərinin funksiyalarını ifadə edən birləşmədir;

- pedaqoji texnologiya müəllim fəaliyyətinin elə təşkilidir ki, bu fəaliyyətə daxil olan hərəkətlərin hamısı məsyyən bütövlük və ardıcılıq təşkil edir, onların yerinə yetirilməsi isə gözlənilən nailiyyyətlərlə nəticələnir və proqnostik xarakter dasıdır;

- pedagoji texnologiya fərdilik prinsipi nəzərə alınmaqla həyata keçirilən müəllim və şagirdlərin birgə, qarşılıqlı fəaliyyətidir. Bu fəaliyyət nticəsində şagirdlər təhsilin dövlət standartını mənimşəyirlər;

- pedaqoji texnologiya qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün optimal metodlar, priyollar və fəaliyyət üsullarından istifadə etməklə, əvvəlcədən layihələşdirilmiş pedaqoji prosesin plana uyğun şəkildə, ardıcılıqla həyata keçirilməsidir;

- pedaqoji texnologiya fərdi yanaşma və kollektiv iş prinsiplerini qarşılıqlı əlaqədə tətbiq etməklə müəllim və şagirdlərin planlaşdırılmış (layihəlaşdırılmış) elə birgə fəaliyyətidir ki, nəticədə sinfin bütün şagirdləri təhsilin dövlət standartlarında nəzərdə tutulan bilik, bacarıq və vərdişlərə yiyələnir, tələb olunan səviyyəyə nail olur və onların fərdi qabiliyyətləri inkişaf edir.

Təriflər məzmunca fərqli olsa da, "pedaqoji texnologiya" anlayışı üçün müüməh olan cəhətləri müəyyənləşdirməyə imkan verir:

- pedaqoji texnologiya təlim prosesinin dəqiq, sistemli planlaşdırmasını (layihələşdirilməsini) tələb edir;
 - pedaqoji texnologiya müxtəlifyönümlü əməkdaşlığı (müəllim-şagird, şagird-şagird və s.) vacib sayı;
 - pedaqoji texnologiya məqsədə çatmaq üçün vasitə, metod, müxtəlif növ fəaliyyətin qarşılıqlı əlaqədə tətbiqini əsas tutur;
 - pedaqoji texnologiya müəyyən zaman çərçivəsində həyata keçirilən pedaqoji prosesin nəticəsinin qiymətləndirilməsini diqqət mərkəzində saxlayır;
 - pedaqoji texnologiyaların qarşılıqlı əlaqədə tətbiqi təlim prosesinin uğurlu olmasının mühüm sərtidir.

Pedaqoji texnologiyaların səməralı tətbiqi onların ümumi prinsiplərinə əməl edilməsindən çox asılıdır. Bu prinsiplər tədqiqatlarda müəyyən fərqlərlə əks olunmuşdur. Üzərində daha çox dayanılanlar işə aşağıdakılardır:

- tərbiyəedici təlim prinsipi;
 - inkişafetdirici təlim prinsipi;
 - müvəffəqiyətin qazanılması prinsipi;
 - şagirdlərlə əks-əlaqq prinsipi;
 - müntəzəm təkrarətmə prinsipi;
 - optimal psixi gərginlik prinsipi;
 - şagirdlərin təlim prosesinə (təlimi fəaliyyətə) maksimum cəlb edilməsi prinsipi;

- təlimdə şagirdi yaxın inkişaf zonasına yönəltmə prinsipi;
 - müəllim və şagirdlərin vahid məqsəd üçün birləşməsi prinsipi.
- Bir-biri ilə qarşılıqlı əlaqədə olan bu prinsiplərin mahiyyətini, yığcəm da olsa, nəzərdən keçirək.

Tərbiyədici təlim prinsipi. Təlim həmişə, bütün dövrlərdə tərbiyədici funksiyasını yerinə yetirib. Hər bir pedaqoji texnologiya da bu vəzifənin reallaşmasına öz töhfəsini verir. Unudulmamalıdır ki, şəxsiyyətin formalasdırılması, ümumiyyətlə təlimin ali məqsədidir.

Deməli, tətbiq imkanlarının necəliyindən asılı olmayaqən bütün pedaqoji texnologiyaların bir mühüm məqsədi öyrənənin şəxsiyyətinin, xarakterinin formalasdırılmasıdır.

İnkişafetdirici təlim prinsipi. Hər bir pedaqoji texnologiyanın əsasında planlaşdırmanın (layihələşdirmənin) dayandığı yuxarıda qeyd olunmuşdu. Layihələşdirmədə digər məsələlərlə yanaşı, təlimin inkişafetdirici funksiyası da öz əksini tapmalıdır. Bu, təlim məqsədlərindən biri kimi önemlidir.

Bəs inkişafetdirici təlim məqsədinin mögəzzini nə təşkil edir? Bu, əqli inkişafla bağlı məsələdir, yəni idrak proseslərinin, ən əsası isə, təfəkkür və taxayülün inkişafı, fikri əməliyyatların (tədris əməliyyatlarının) və intellektual (tədris əməyi) bacarıqlarının formalasdırılması inkişafetdirici təlim məqsədinin əsasında dayanır.

Müvəffəqiyyətin qazanılması prinsipi. Pedaqoji texnologiyaların uğur qazanması hər bir şagirdin təlim əməyinin öhdəsindən gəlməsini təmin etməkdən xeyli dərəcədə asılıdır. Bu, şagirdin zəruri fiziki imkana, enerji ehtiyatına malik olmasının ciddi tələb kimi qarşıya qoyur. Şagirdin, belə demək mümkünsə, tükənməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, hər birinin imkanlarını nəzərə almaqla fərdi vəziyyətin yaradılması psixi enerji mənbəyinin etibarlılığını təmin edir.

Şagirdlərlə əks-əlaqə prinsipi. Bu, şagirdlərlə çoxtərəfli əks-əlaqənin yaradılmasını və daimiliyini əsas tutur. Şagirdin təlim materialını necə anlayması, elə dərs prosesində müəllimə bəlli olmalıdır. Eşitdiyini və oxuduğunu müəllimə "qaytaran" şagirdin qavrama səviyyəsi müəllim üçün qaranlıq qalmamalıdır. Bu, həm də müəllimə şagirdin inkişafını izləməyi və nailiyyəti barədə onu bilgiləndirməyi imkan verir. Bu prinsip şagirdi həmişə səfərbar edir, o, hər dərsdə və dərsin hər mərhələsində müəllimin ona müraciət edəcəyini gözləyir və buna hazır olur.

Təkraremə prinsipi. Təlim materialının öyrənilməsi işin bir tərəfidir. Təcrübədən məlumdur ki, mənimşənilmiş biliklər tətbiq edilməkdə unudulur. Tətbiqetmələr isə uzun fasılalarla də ola bilər. Deməli, unutmanın qarşısını almaq üçün təkrarların tətbiq edilməsi zəruri olur. Təkraremə münətzəm olmalıdır. Bunun üçün müəllim hər bir dərsdə yaranan imkandan maksimum istifadə etməlidir. Məsələn, əvvəller öyrənilmiş təlim materialının mühüm bir cəhətinin yeni mövzu ilə əlaqələndirməsi imkanı əldən verilməməlidir.

Deməli, qazanılmış biliklərin mühüm, başlıca cəhətlərinin vaxtaşırı xatırladılması, yeni biliklərlə əlaqələndiriləsi, fərqli təlimi vəziyyətdə tətbiq edilməsi vacibdir.

Optimal psixi gərginlik prinsipi. Təlim materialının, təlimi tapşırığın həcmi də, çatınlıyi də şagird üçün müvafiq, güçcətan səviyyədə olmalıdır. Təlimi tapşırığın həm az, həm də aşağı çatınlık dərəcəsində olması şagirdin inkişafı üçün olverişli deyildir. Yaxud, əksinə, şagirdin qədərindən artıq yüksəlməsi onu dözülməz psixi gərginlik vəziyyətinə salır ki, bu da ciddi mənfi nəticələrə görərən çıxarır.

Bu prinsip müəllimin də fəaliyyətini tənzimləyir; o, təlimi yükün ağırlığını yalnız öz üzərinə götürməyə çalışırsa, bunun doğurduğu mənfi nəticələr özünü tezliklə bürüza verəcəkdir.

Təsadüfi deyildir ki, yeni texnologiyalar müəllim – şagird əməkdaşlığını diqqət mərkəzində saxlayır.

Təlim prosesində şagirdlərin maksimum iştirakı prinsipi. Bu prinsip təlimi tapşırığın yerinə yetirilməsində, ümumiyyətlə təlim prosesində şagirdin maksimum fəal iştirakını nəzərdə tutur.

Bu prinsip üçün ən səciyyəvi cəhət odur ki, şagirdin müştəqil icra edə biləcəyi iş onun özünün ixtiyarına verilməli, ona yersiz kömək etməkdən müəllim imtina etməlidir. Yeni texnologiyalarda müəllimin "bələdçi" mövqeyində qiyamətləndirilməsinin bir səbəbi də məhz budur.

Öyrənənin öyrənənin özünün fəaliyyəti əsasında təşkil edilməsi təlimin tərbiyədici və inkişafetdirici məqsədlərinin uğurla həyata keçirilməsi deməkdir.

Təlimdə yaxın inkişaf zonasına yönəltmə prinsipi. Təlimi tapşırığı şagirdlərin heç də hamısı uğurla yerinə yetirə bilmir. Yetirməyənlər isə bir-birindən fərqlənirlər; bəzilərinə kiçik bir istiqamətin verilməsi tapşırığın öhdəsindən gəlmələri üçün kifayət edir. Başqları daha böyük kömək umur. Digərləri tapşırığın çatınlığını əsas gətirərək onun icrasından imtina edir, tam acizlik göstərir.

Şagirdlərinin imkanı barədə aydın təsəvvürü olan müəllim təlimi tapşırığı onların səviyyəsinə müvafiq şəklə salmaqla fəaliyyətlərinə səmərəli istiqamət verməlidir. Bu, həm də tərbiyəvi baxımdan (tapşırığı icra etməkdə çatınlik çəkdiyinə görə məzəmmət edilməməsi) əhəmiyyətlidir.

Müəllim və şagirdlərin vahid məqsədlər üçün birləşməsi prinsipi. Bu, əldə edilmiş nəticənin müəllim və şagirdlərin birgə fəaliyyətinin məhsulu olmasını nəzərdə tutur.

Təlimlə bağlı heç bir şey şagirdə zorla qəbul etdirilmir, qarşıya qoyulmuş məqsədlə bağlı hər iki tərəfin (müəllim və şagirdlər) nəyə cavabdeh olduğu aydınlaşdırılır. Birgə fəaliyyət ona səbəb olur ki, hər bir şagirdin qarışlaşdığı problem həminin problemi hesab olunur. Eləcə də hər bir şagirdin qazandığı uğur bütün şagirdlərin (və müəllimin) uğuru sayılır.

Bu gün tədqiqatlarda pedaqoji texnologiyalar səviyyəcə fərqləndirildiyi kimi, tutumluluğuna (əhatə dairəsinə) görə də qruplaşdırılır. Buna təbii

baxmaq lazımdır, çünkü pedaqoji texnologiyaların tətbiqi imkanları çox genişdir.

Pedaqoji adəbiyyatda texnologiyaların qarşılıqlı əlaqədə olan üç səviyyəsi göstərilir:

1. Ümumpedaqoji səviyyə.

Bu, (ümumididaktik və ümumtərbiyə səciyyəli olub) müəyyən bir orazidə, tədris mətəssisində, təlimin hər hansı mərhələsində təhsil prosesinin layihələşdirilməsini həyata keçirir.

2. Xüsusi metodik səviyyə.

Bu, bir fənn, sınıf və müəllim fəaliyyətinin çərçivəsində təhsil prosesinin layihələşdirilməsini nəzərdə tutur.

3. Lokal (modul) səviyyə.

Bu, təlim (eləcə də tərbiya) prosesinin konkret, məhdud bir mərhələsinin, deyək ki, bir dərsin, yeni biliklərin öyrədilməsinin, qazanılmış biliklərin təkrarının, şagirdlərin müştəqil işinin təşkilinin və s. həllinə yönəlmış texnologiya kimi özünü göstərir.

Pedaqoji texnologiyalar, artıq qeyd edildiyi kimi, tutumluluğuna, əhatə dairəsinə görə də qruplaşdırılır. Onları nəzərdən keçirək.

1. Metatexnologiya.

Bu, təhsildə sosial siyaseti həyata keçirməyə imkan verən ümumpedaqoji (ümumididaktik, ümumtərbiyə) texnologiyadır. Buna misal olaraq müəyyənərəzidə (va ərazilərdə) təlimin keyfiyyətinin idarə olunması üçün tətbiq olunan texnologiyaları göstərmək olar.

2. Makrotexnologiya.

Təlimin və tərbiyənin müxtəlif sahələrini əhatə edən pedaqoji texnologiyadır. Ayrı-ayrı fənlərin tədrisi texnologiyalarını buna şamil etmək olar.

3. Mezotexnologiya.

Bu, "lokal – modul texnologiya" da adlanır və daha konkret olması ilə fərqlənir. Elə ki, didaktikanın, tərbiyanın, metodikanın müəyyən məsələsinin həlli məqsədi ilə tətbiq edilir. Məsələn, təlim materialının öyrənilməsi, təkrar edilməsi ilə əlaqədar tətbiq edildiyini göstərmək olar.

4. Mikrotexnologiya.

Bu texnologiya da konkret səciyyəli olması ilə fərqlənir. Buna pedaqoji prosesin subyektlərinin – iştirakçılarının qarşılıqlı əlaqələrinin qurulmasının həlli, şəxsi keyfiyyətlərindəki çatışmazlığın ortadan qaldırılması üçün treninqlərin təşkili və s. bağlı texnologiyaları misal göstərmək olar.

Pedaqoji adəbiyyatda texnologiya ilə metodikanın (fənlərin tədrisi metodikasının) qarşılıqlı əlaqələrinin, oxşar və fərqli cəhətlərinin aydınlaşdırılmasına cəhd edilmişdir. Lakin ziddiyətli, dəlaşiq, bir-birini inkar edən fikirlər oxucuya obyektiv nüticə çıxarmaqdə mane olur.

Bu məsələdən danışanlar ilk növbədə fənnin tədrisi metodikasının iki hissədən (xüsusi metodika və ümumi metodika) ibarət olduğunu, qeyd edirlər. Belə alımların fikrincə, xüsusi metodika fənnin spesifikasiyində çıxış etməklə onun öyrədilməsi yollarını açıqlayır.

Ümumi metodika isə didaktik məzmun daşıyır. Metodikaya bu cür yanaşma son illərin tədqiqatlarında özünü göstərir və fikrimizcə, əhəmiyyətsiz, əsasız mövqedir. Bu cür bölgü aparanlar, görünür, təlim metodları, dərs, onun tipləri, növləri və s. kimi məsələlərin araşdırılmasını "ümumi metodikanın" sahəsi kimi qələmə verirlər. Bununla razılışmaq mümkün deyil; metodikanın six əlaqədə olduğu elmlərdən biri pedaqogikadır. Metodika pedaqogikanın, xüsusən onun didaktika sahəsinin nailiyyətlərindən faydalanaraq özünün problemlərini həll edir. Həm də fənnin özünəməxsusluğunu diqqət mərkəzində saxlamaqla. Məsələn, təlim metodları ilə əlaqədər didaktikadakı fikirləri mənimseyən metodist fənnin xüsusiyyətlərini əsas tutaraq spesifik təlim metodlarını işləyib hazırlayırlar və tətbiqini nümayiş etdirən nümunələr verir. Belə olan halda "hər hansı fənnin tədrisi metodikası iki hissədən – xüsusi və ümumi metodikadan ibarətdir" fikrini irəli sürməklə məsələni qəlizləşdirməyə nə ehtiyac var? Bu məqamda, təkrar da olsa, qeyd edirik ki, metodika ilə didaktikanın əlaqəsində danışmaq doğru olar.

Həmin alımların fikrincə, təlim texnologiyasını metodikadan fərqləndirən cəhətlər aşağıdakılardır:

- məqsədin dəqiq ifadə edilməsi və diaqnostik xarakterli olması;
- ətraflı işlənmış nəzəriyyəyə söykənməsi;
- yüksək səviyyədə sistemli layihələşdirilməsi;
- təkrar edilə biləməsi;
- nəticələrin daha əsaslı olması.

Məgər bütün bunlar metodikada özünü göstərmir?

Yəni, məsələn, metodikada dəqiq müəyyənləşdirilməmiş məqsəd olmadan hansı iş həyata keçirilir?

Yaxud metodikada ətraflı işlənmış nəzəriyyəyə əsaslanmayan bir məqam (oxu: tövsiyə) tapmaq mümkündürmü?

Eləcə də metodika nə vaxtdan "yüksek səviyyədə sistemli layihələşdirmədən" (planlaşdırımadan) kənarda qalıb?

Bütün bunlar ayndıca göstərir ki, "təlim texnologiyasını metodikadan fərqləndirən" yuxarıdakı cəhətlər əsasızdır.

Təlim texnologiyası ilə metodikani fərqləndirmək üçün irəli sürülmüş digər bir mühəhizadə isə göstərilir ki, **təlim texnologiyası** deyildikdə dərsin məqsədi, proseslərin ardıcılığı və quruluşu, dərsin komponentlərinin miqdarı əsas götürülür.

Tədrisin metodikası dedikdə isə məzmunun hansı yollarla öyrədilməsi, öyrətmənin keyfiyyəti isə çoxvariantlılığı nəzərdə tutulur.

Lakin bu mövqə də əsaslı hesab edilə bilər; təlim texnologiyası üçün səciyyəvi sayılanlara (dərsin məqsədi, proseslərin ardıcılığı və quruluşu, dərsin komponentlərinin miqdarı) metodika nə vaxt laqeyd qalıb?

Yaxud metodika üçün xüsusi vurğulanın cəhətlər (məzmunun öyrədilməsi yolları, öyrətmənin keyfiyyəti, çoxvariantlılığı) makrotexnologiya üçün də səciyyəvi hesab edilmir?

"Tədris metodikası" və "tədrisin texnologiyası" anlayışlarının sinonim anlayışlar kimi işlədildiyini iddia edənlər da var.

Başqa bir mülalızəyə görə, bəzi hallarda metodika texnologyanın, bir sırada isə texnologiya metodikanın tərkibinə daxil olur. Bu fikri səbət etmək üçün belə bir misal göstərilir - səhvərin hesablanması metodikasını laboratoriya işlərinin texnologiyasına daxildir, laboratoriya işlərinin texnologiyası isə təmin tədrisi metodikasının bir hissəsidir.

Məsələyə belə münasibət problemlə yənə aydınlıq göstərmir; bu günə kimi, elə bu gün də "laboratoriya işlərinin aparılması metodikası", yaxud "laboratoriya işlərinin təşkil metodikası" deyilmir?! Bunların "laboratoriya işlərinin texnologiyası" anlayışından fərqi nədir?

Bəzən məqamlarda həmin anlayışların ("laboratoriya işlərinin aparılması metodikası" və "laboratoriya işlərinin texnologiyası"nın) sinonimliyindən damşmaq doğru deyilmə!

Tədqiqatların birində deyilir: "Təhsil texnologiyaları üzrə görkəmli tədqiqatçı pedaqoqların... dediyi kimi, pedaqoji texnologiya tədrisin metodikasına qarşı qoyulmamışdır. Çünkü təlim texnologiyaları metodikanın sonrakı, daha yüksək səviyyəsidir. O, pedaqogika, psixologiya və tədrisin metodikasına aid nəzəri qanunauyğunluqları layihələşdirilmiş diaqnostik məqsədlərə nail olmaq üçün pedaqoji prosesin bütün iştirakçılarının ardıcıl gərəcəyi işlərə transformasiya edir. Onların qənaətinə görə, təlim texnologiyası təlim sisteminin didaktik proseslər, təlimin təşkil formaları və vasitələri ilə bağlı olan tərkib hissəsidir və "nəticəyönümlü öyrətmə prosesini necə təşkil etmək?" sualına cavab verir".

- "pedaqoji texnologiya" və "tədrisin metodikası" aralarında ciddi fərqli olmayan anlayışlardır;
- təlim texnologiyaları metodikanın yüksək səviyyəyə çatması kimi dəyərləndirilməlidir;
- təlim texnologiyaları pedaqogikanın, psixologyanın, metodikanın nəzəri müddəalarına əsaslanır;
- təlim texnologiyası öyrətmə prosesi, təlimin təşkil formaları vasitələri ilə bağlı olub bütövlükdə təlim sisteminə daxildir və "nəticəyönümlü öyrətmə prosesini necə təşkil" etməyin yollarını işıqlandırır.

Başqa bir tədqiqatda isə məsələyə münasibət bildirilməklə kifayətlənilməmiş, vəziyyətin galəcəkdə necə olacaqı barədə ehtimallar da irəli sürülmüşdür. Müəllif məsələnin şərhinə hamisən üçün bu gün maraqlı olan sualla başlıyır. "Görəsən, fənnin tədrisi metodikası anlamı bərqərər olduğu halda, ikinci bir anlamlın – pedaqoji texnologiya anlamının yaranmasına nə kimi ehtiyac vardı?".

Bir sırada tədqiqatçıların məsələnin kökünü dövrün özünün məntiqi ilə əlaqələndirdiklərini qeyd edən müəllif göstərir ki, həmin alimlərin fikrincə, XX yüzilliyin əvvəllərində texniki inqilab, axılarında isə texnoloji inqilab baş vermişdir. Əsrin xüsusiyyətləri pedaqoji fikirdə də bütün aydınlığı ilə əks olunmalı idi və əks olunmuşdur. Texnoloji inqilab məktəbə də öz təsirini göstərmişdir.

Müəllifin fikrincə, pedaqoji texnologiyalarla fənlərin tədrisi metodikası bir-biri ilə nə qədər bağlı olsalar da, aralarında müəyyən fərqlər də var. Fənlərin tədrisi metodikasında, bir qayda olaraq, metodlar, texnologiyada isə prosessual məqamlar vurğulanır. Metodikada texniki və insani ehtiyaclar, onların qarşılıqlı əlaqəsi mahiyyətcə nəzərə alınır, pedaqoji texnologiya isə müəllimin şəxsiyyətinə və şagirdin fəaliyyətinə xüsusi əhəmiyyət verir, əks-əlaqə üçün əlverişli şərait yaradır.

Bu mülahizədəki bəzi məqamlar mübahisəli görünür; metodikada yalnız metodlarmı vurğulanır? Metodikanın dinamikliyini, prosessual məqamlarını görməmək mümkün dərəcədədir?

Yaxud "metodikada texniki və insani ehtiyaclar, onların qarşılıqlı əlaqəsi mahiyyətcə nəzərə alınır" fikri həqiqətə uyğundurmu?

Bu mülazırə metodikanın uzun illər ərzində əldə etdiyi nailiyyətlərə açıq-əşkar göz yummaq deməkdir.

Müəllifin fikrindəki sonuncu məqam da ("pedaqoji texnologiya ... müəllimin şəxsiyyətinə və şagirdin fəaliyyətinə xüsusi əhəmiyyət verir, əks-əlaqə üçün əlverişli şərait yaradır") mübahisəyə yol açır; metodikada, ənənəvi didaktikada müəllimin təkcə fəaliyyətinin müxtəlif baxımdan araşdırılması deyil, həm də şəxsiyyəti, təlim-tərbiyə işinə bunun əhəmiyyətli təsiri barədə az danışılmamışdır. O ki qaldı əks-əlaqəyə bu da xeyli müddət əvvəl didaktikanın, metodikanın diqqət yetirdiyi məsələlərdən olub. Bu da etiraf edilməlidir ki, ənənəvi təlim əks-əlaqənin yaradılması imkanı baxımından heç də yararsız deyil.

Bu müəllifin problemlə bağlı ehtimallarında da mübahisəyə yol açan məqamlar var. Onun fikrincə, "metodikanın yeni pedaqoji texnologiyamı mənimşəməsi, ola bilsin ki, onun inkişafında mahiyyətcə yeni mərhələnin əmələ galməsi ilə əlamətdar olsun".

Bunun ardınca sual irəli sürməsi ("Pedaqoji fikir və məktəb tarixində, necə deyərlər, "texnologiya əsri" başlayıb... Görəsən, bu şəraitdə fənlərin tədrisi metodikasının yaxın perspektivdə inkişafında hansı meyillər müşahidə oluna bilər") və yenidən ehtimallar söyleməsi mövqeyinin hələ də möhkəmlənmədiyindən xəbər verir.

Ehtimallardan birincisinin mahiyyəti ondan ibarətdir ki, metodikanın "psixolojlaşması" və "pedaqojiləşməsi" prosesi baş verəcək, o "təkcə tədris məsələlərini deyil", "sinif məkanında şagirdlərin inkişafı və tərbiyəsinin metodikası məsələlərini" öyrənəcək.

Bu ehtimalını müəllif belə bir fikirlə tamamiləyir: "Ola bilə ki, fənlərin tədrisi metodikası galəcəkdə praktik pedaqogika kimi inkişaf etsin".

Metodika mövcud olduğu müddətdə "təkcə tədris məsələləri" ilə məşğul olmayıb; şagirdlərin əqli və mənəvi inkişafı onun ciddi araşdırıldığı problemlərdən olub, bu istiqamətdə dəyərli töhfələri var.

Onun "praktik pedaqogika" adlandırılacağının ağlabatan deyil; bu, hansı ehtiyaçdan doğmalıdır ki?

Müəllifin ikinci ehtimalında (onda hökm şəklində ifadə olunmuş mülahizələr də var) maraqlı, amma elə öz fikirləri ilə ziddiyət təşkil edən

məqamlar da var. "Pedaqoji texnologiya anlamanın əmələ gəlməsi ilə, görəsən, fənlərin tədrisi metodikası özünün evristik əhəmiyyətini itirir?" sualını irəli sürən və buna mənfi cavab verən müəllif qeyd edir ki, "pedaqoji texnologiyanın yaranması ilə fənlərin tədrisi metodikasının yönümü öz-özünə dəyişir; təkcə fənlərin tədrisi metodikasının anlayışları və üsulları texnoloji anlayış və üsullarla zənginləşmir, həm də fənlərin tədrisi metodikası pedaqoji texnologiyanın tərkib hissəsinə çevrilir. Metodistin də statusu dəyişir: o, texnoloq kimi fəaliyyət göstərir".

Müəllif daha sonra əlavə edir "... pedaqoji texnologiyanın strukturunda özünəməxsus metodika qatı və ya layı əmələ gəlir. Qeyd edildiyi kimi, fənlərin tədrisi metodikası pedaqoji texnologiyaya hökimlər demişkən, oksigenli təmiz hava gətirir. Prosesual məqamlar metodik ölçülərlə daha ətraflı təhlil olunur".

Müəllifin mövqeyinin tam qarvanılması üçün aşağıdakı mühəhizəsini də xaturlatmaq vacibdir: "Pedaqoji texnologiya fənlərin tədrisi metodikasının zəngin tacribəsindən bəhrələnə, onun vüsətli inkişafı üçün əlverişli şərait yaranara bilər".

Müəllifin gah texnologiyaya, gah da "fənlərin tədrisi metodikasına" üstünlük verəsi, eləcə də digər müləhizələri başqa tədqiqatçılar kimi onun da bu iki anlayışın bir-birinə münasibəti barədə qatı hökm verməkdə tərəddüb etdiyini nümayiş etdirir.

Problemin doğru elmi həlli ona fərqli müstəvidən yanaşlığı tələb edir. Texnologiyalardan birinin təlimə necə yol tapdıguna nəzər salmaqla məsələyə aydınlıq gətirməyə çalışaq. Fəal/interaktiv təlim, hamının etiraf etdiyi kimi, yeni texnologiyalardan sayılır (Onun əsasında pedaqoji elmə çoxdan məlum olan problemli təlimin dayandığı mühəbiasız qəbul edilir).

Onunla bağlı araşdırımlar pedaqoji (didaktik) və psixoloji səpkidə aparıldı. Ümumdidaktik və psixoloji tədqiqatlar, tədricən də olsa, meydana gəlməyə başladı. Həmin texnologiyalarla bağlı müəllimlərə treninqlər keçildi. Az sayda olsa da, müəllimlər ondan istifadə etməyə başladılar.

Müşahidələr göstərirdi ki, belə müəllimlərin dərslərində ciddi qüsurlara yol verilir. Dəslərin, əksər hallarda, şou səciyyəli olması isə təessüf doğururdu. Bütün bunlar təsadüfi deyildi; yeni texnologiyalar haqqında yalnız treninqlərdə eșitidləri ilə məhdudlaşan və ancaq gördükələrini tətbiq etməyə səy göstərən müəllimlər dərslərində nöqsanlara yol verirdilər. Belə müəllimlər yeni təlimi vəziyyətlə qarşılaşanda acizləşirdilər. Açıq-əşkən müşahidə olundu ki, problemin elmi-nəzəri əsaslarından xəbərsiz olan belə müəllimlər yeni texnologiyaya yaradıcı və tənqidçi münasibətdən uzaqdırlar.

Elə bunun nəticəsi idi ki, həmin müəllimlər dərsdə qarşıya qoyulmuş məqsədə çatmaqdan çox, müxtəlif əməliyyatların mexaniki icrasına can atır, yeni texnologiyanın tələblərini həyata keçirdiklərini nümayiş etdirməyə çalışırdılar. Beləliklə, mahiyyət bir kənardə qalır, zahiri, formal cəhətlərə önmə verilirdi.

Bu döndəmdə aydınlaşdı ki, ümumdidaktik və psixoloji səpkidə çap olunmuş yazılar, eləcə də təşkil edilmiş treninqlər yeni texnologiyanın -

fəal/interaktiv təlimin uğurlu tətbiqi və kütləviləşməsi üçün qətiyyən yetərli deyil. Və üstəlik qüsurlu, səhv iş üsullarının məktəbə yol tapmasına səbəb olur.

Bütün bu müddət ərzində fənlərin tədrisi metodikası problemi nəzəri və praktik baxımdan öyrənməyə üstünlük vermiş, tələsik qərarlar çıxarmamışdır. Problemin mahiyyətini işıqlandıran adəbiyyatın çox məhdud olması, məktəbin zəif təcrübəsi metodikani ciddi çətinliklərlə üz-üzə qoymuşdur.

Fənnin özünəxsusluğunu diqqət mərkəzində saxlayan metodika fəal/interaktiv təlimin məqsəd və vəzifələrini, müəllimin və şagirdin fəaliyyətini necə dəyərləndirdiyini, faydalı saydığı, təklif etdiyi iş növlərini və formalarını, metod və texnika (priyom) hesab etdiklərini və digər məsələlərlə mövqeyini aşaşdırmağa başladı.

Nəhayət, sınaq dərslərinin, başlıcası isə eksperimentin aparılması fəal/interaktiv təlimin güclü və zəif cəhətləri barədə əsaslandırılmış elmi fikir söyləməyə imkan verdi. Bütün bunlar metodika elminin prinsipləri, tələbləri və mövqeyi baxımından həyata keçirildi.

Metodika, belə demək mümkünsə, qapılarını yeni texnologiyaların üzünə açmadan əvvəl onu həttə "dişinə vurdur", saf-çürük etdi, qəbul etdiklərində uğurlu, faydalı sayidlarda belə müəyyən dəqiqləşmələr aparmaqla qəbul etdi (tətbiq etdi). Deməli, metodika bu və ya digər texnologiyani içərisinə alır, öz qanuna uyğunluqlarından çıxış etməkla ondan məqsədləri üçün istifadə edir. Metodikanın işi bununla məhdudlaşdır; yeni texnologiyalar meydana çıxdıqda onların qarşılıqlı əlaqələrini müəyyənləşdirmək və qarşılıqlı əlaqədə tətbiqi imkanlarını işləyib hazırlamaq kimi mürəkkəb, həm də asan olmayan vəzifəni həyata keçirməli olur. Buraya təlimin (və dərsin) mərhələsində, məqamında texnologianın (və texnologiyaların qarşılıqlı əlaqədə tətbiqinin) daha səmərəli olduğunun müəyyənləşdirilməsi kimi önemli vəzifəni də əlavə etmək lazımdır.

Texnologiyalar, qəribə səslenməsin, geldi-gedər ola bilər (və olur), metodika isə öz yerində əzəmətlə dayanır (və dayanacaq). Metodika, necə deyərlər, genişqalbli, zəngin ev sahibi kimi, texnologiyani qəbul edir, qayğısına qalır və ona öz yerini göstərir. Beləliklə, aydınlaşır ki, metodikanın "fənlərin tədrisi texnologiyası", metodistin "texnoloq" adlandırılacağı barədəki cəhətmalların (əgər bu, galəcəkdə baş versə belə, müvəqqəti, keçici olacağına şübhə etməmək olar) elmi əsasi yoxdur.

Eləcə də "gah texnologiya metodikanın tərkibinə daxil olur, gah da metodika texnologianın" kimi fikirlərin üzərində baş sindirməğin da elə bir əhəmiyyəti yoxdur. Texnologianın (və ümumiyyətlə dərsdə tətbiq olunan nə varsa hamisənin) metodikanın prizmasından keçidiyinə şübhə edilməməlidir. Texnologianın metodika ilə eyniləşdirilməsi cəhd, eləcə də texnologianın metodikanın "inkişaf etmiş mərhələsi" hesab edilməsi təlim prosesində baş verənlərin qədərincə aşaşdırılmamasından irəli gəlir.

“BƏDİİ ƏSƏRİN STRUKTURU” ANLAYIŞININ MAHİYYƏTİ

Rafiq YUSIFOĞLU,
filologiya elmləri doktoru, professor

Orta məktəbdə ədəbiyyat tədrisinin qarşısında mühüm vəzifələr durur. Bu vəzifələr təkcə yazıçılarımızın həyat və yaradıcılığını öyrətməkdən ibarət deyildir. Elə etmək lazımdır ki, yeni nəsil bədii əsəri təhlil etməyi, sənətkarlıq xüsusiyyatlərinən baş çıxarmağı bacarsın. Bunun üçün ədəbiyyatın nəzəri əsaslarını öyrənməyə və öyrətməyə xüsusi ehtiyac vardır.

Bədii əsərin strukturundan, quruluşundan sohbət açmamışdan əvvəl, "struktur" sözünün ifadə etdiyi mənəni, onun mahiyyətini şəhər etməyə ehtiyac duyulur. Latin mənşəli bu sözün yanında çox zaman "quruluş" sözü də işlədilər. Ancaq "quruluş" "struktur" sözüne nə qədər yaxın olsa belə, bütünlükdə onun mənə yükünü ifadə etmək gücündə deyildir. Çünkü struktur deyəndə ilk növbədə canlı bir orqanizmin bütün üzvlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi göz önungdə canlanır.

Ensiklopediyada struktur «bütöv bir cisim, obyekt və sairənin tərkib hissələrinin qarşılıqlı yerləşmə qaydası və əlaqəsi» kimi təqdim edilir. Aydın olur ki, «struktur obyektin tamlığını və özünəoxşarlığını təmin edən, yəni müxtalif xarici və daxili dəyişikliklərdə onun əsas xüsusiyyətlərini saxlayan sabit əlaqələrin məcmusu»dur (bax: ASE, Bakı, 1986, IX cild, səh.48).

Yəni strukturda qarşılıqlı əlaqənin, özü də təsadüfi yox, zəruri, sabit əlaqənin nəzərə alınması son dərəjə vacibdir. Hər hansı bir obyektin, canlı organizmin, təmin, bütövün daxilindəki üzvlərin, hissəciklərin qarşılıqlı, dialektik əlaqəsini nəzərə almadan strukturun mahiyyətini qavramaq mümkün deyildir. Dilçilik elmində dil vahidləri arasında daxili əlaqələri dəqiq təsvir etmək üçün üsullar irəli sürən cərəyanlardan birinin "strukturalizm" adlandırılmasında təsadüfi deyildir.

Hər bir binanın, abidənin özünəməxsus arxitektonikası, quruluşu vardır. Muzey, səadət sarayı, idman kompleksi, yaşayış binası və s. elə ilk baxışdan öz zahiri görkəmi ilə diqqəti cəlb edir. Ayri-ayrı təyinatlı bu binaların içi, daxili quruluşu, otaqların ölçüsü də bir-birindən əhəmiyyatlı dərəcədə fərqlənir.

Yaradıcı insan təxəyyülünün məhsulu olan hər bir bədii əsərin də özünəməxsus məzmun və forması, strukturu, kompozisiyası vardır. Binanın, abidənin quruluşu, arxitekturası onun məzmunundan, təyinatından qaynaqlandığı kimi, əsərin növündən, janrından asılı olaraq onun strukturu da rəngarəng çalarda, fərqli bədii şəkildə təzahür edir.

Epic, dramatik, lirik əsərlərin arxitektonikası bir-birindən əhəmiyyətli dərəcədə seçilir, fərqlənir. Epic əsərlər üçün hadisəçilik, süjet, onun mərhələ-mərhələ inkişafı, dramatik əsərlər üçün qəhrəmanlar arasındakı dialoqlar, münaqışlər, konflikt, onun bədii həlli, lirik əsərlər üçün isə hiss və düşüncələrin ifadəsi daha önemli olduğu üçün bunların strukturu, bədii forması da bir-birinin eyni ola bilməz.

Hər bir organizmin özüllükleri olduğu kimi, hər bir bədii əsər də bənzərsizdir, fərqlidir. Çünkü struktur mövzunu məzmuna çevirmək missiyasından qaynaqlanır. Forma məzmunun ifadə vasitəsinə əvrildiyi kimi, məzmün da öz növbəsində bədii əsərin formasına, strukturuna onun daxilindəki bir-biri ilə qarşılıqlı əlaqədə olan irili-xirdali bütün sənətkarlıq komponentlərinin – süjetin, konfliktin, xarakterin, portretin, peyzajın, detalların, bədii təsvir və ifadə vasitələrinin və s. qarşılıqlı əlaqəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bir-biri ilə sıx dialektik əlaqədə olan bütün sənətkarlıq komponentləri əsərin əsas məzmununun, eləcə də müllişin ədəbi məram və qayəsinin ifadəcisinə əvrilir.

Hər bir bədii əsər özünəməxsus kompozisiyaya, quruluşa malik olur. "Kompozisiya" yunan sözü olub mənəsi qurmaq, tərtib etmək anlamına gəlir. Əsərin bədii komponentləri arasında müəyyən uyğunluq, tənəsüb, dialektik əlaqə olduğundan, "kompozisiya" sözü ilə yanaşı bəzən "arxitektonika" termininin işlədilməsi də təsadüfi deyildir. Çünkü hər hansı bir möhtəşəm saray müəyyən arxitekturaya uyğun şəkildə inşa edildiyi kimi, bədii əsər də bir-biri ilə six dialektik əlaqədə olan komponentlərin vəhdəti nəticəsində meydana gəlir.

Görkemli ədəbiyyatşunas Mikayıl Rəfili kompozisiyaya belə bir tərif verir: «Bədii əsərin mürəkkəb ünsürlərinin və cüzlərinin təskil və tərtibinə, hadisələrin və məzmunun quruluşuna, bir sözlə, bədii quruluşuna kompozisiya deyilir» (bax: Mikayıl Rəfili, «Ədəbiyyatın nazariyyəsinə giriş», Bakı, 1958, səh.97).

Görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlalın bu məsələ ilə bağlı müləhizələri də maraqlıdır. Mikayıl Rəsilinin ümumi şəkildə sadaladığı komponentləri Mir Cəlal bir az da dəqiqləşdirir, konkretlaşdırır: «Ədəbiyyatda söz və ifadələrin, hadisələrin, faktların və epizodların, surətlərin müəyyən, ahəngdar, məntiqi, mənali, məqsədə uyğun və münasib şəkildə tərtibinə, quruluşuna kompozisiya deyilir» (bax: Mir Cəlal R. Xalılov, «Ədəbiyyatşünaslığın əsasları», Bakı, 1972, səh.64).

Göründüyü kimi, bu tərifdə təkcə mühüm sənətkarlıq komponentlərindən deyil, hətta söz və ifadələrdən səhəbat açılır. Epiqrafsdan, proloqdan tutmuş epiloqa qədər bütün element və komponentlərin hamısı küll halında kompozisiyaya daxildir. Bədii əsərin strukturunda iriliyindən, kiçikliyindən asılı olmayaraq hər bir detalın poetik şıqurun, hətta söz və ifadənin belə özünəməxsus yeri və rolü vardır.

Doğrudan da, kompozisiya üçün bədii əsərdəki bütün sənətkarlıq komponentlərinin bir yerda olması vacib şərtlərdir. Bina divarsız, tavansız, döşəməsiz, pəncərsiz, qapısız mövcud olmadığı kimi, bədii əsərlərin sənətkarlıq kompozisiyası da süjetsiz, konfliksiz, xaraktersiz, portretsiz, peyzajsız, kompozisiyasının hər birinin özünəməxsus yeri və rolü olsa da, onlar külək komponentlərin hər birinin özünəməxsus yeri və rolü olsa da, onlar külək kompozisiyasının kamiliyyinə, mükəmməlliyinə səbəb olur.

Kompozisiya deyəndə əsərin strukturundakı ən kiçik elementlərin, cüzlərin, bütün sənətkarlıq komponentlərinin, surətlərin, xarakterlərin, monoloqların, dialoqların və s. məcmusu göz önündə canlanır. Kompozisiya elə bir möhtəşəm saraya bənzəyir ki, o ayrı-ayrı «kərpielərdən, sütunlardan, hörgülərdən, yüzlərlə tikinti materialından, sementdən, qumdan, daşdan, taxtadan, dəmirdən, şiferdən, şüşədən, pəncərələrdən, qapılardan, tavandan, döşəmədən...» əmələ gelir.

Təsadüfi deyil ki, Aristotel bədii detali kompozisiya sarayının kərpiclərinə bənzəirdi. Bina kərpic-kərpic ucaldığı kimi, bədii əsər də söz-söz araya-arsaya gələrək mükəmməl bir sənət abidəsinə çevrilir. Ancaq bir şeyi unutmaq lazımlı deyil ki, tikinti materialı böyük əhəmiyyət kəsb etək belə, binanın arxitektura planının hazırlanmasından və onun naşıllaşdırılmasından da çox şey asılıdır.

Eyni materialdan tikilən binalar bir-birinin eyni olmadığı kimi, eyni mövzuda yazılın əsərlər də bir-birindən bədii quruluş, sənətkarlıq məzhiyyətləri ilə ciddi şəkildə fərqlənir. Başqa sözlə, kompozisiyanın mükəmməlliyi sənətkarın bədii üslubundan, xarakterik hadisələri seçib naşıllaşdırır.

Kompozisiya mükəmməlliyi bədililik meyarıdır. Ancaq əsəri lazımsız təfərruatlarla doldurmağa lüzüm yoxdur. Çünkü «artiq, lüzumsuz hadisələri əsərə yüklemək çox vaxt mövzunun özünü yoxsullaşdırır və soldurur» (bax: Bualo, «Poeziya sənəti», Bakı, 1969, səh.54).

Kompozisiya na qədər yiğcam, onun aparıcı elementləri bir-biri ilə na qədər məntiqi şəkildə bağlı olarsa, əsərin strukturu da bir o qədər mükəmməl təsir bağışlayar və beləliklə də, yazıçının ədəbi məramı, əsərin ideyası daha inandırıcı, daha təsirli və sirayətedici şəkildə oxujuya çatdırıla bilər.

Deməli, bir əsərdə bütün sənətkarlıq komponentlərinindən istifadəyə o qədər də lüzum yoxdur. Müəllif qayəsini ifadə edə biləcək ən xarakterik bədii təsvir və ifadə vasitələrini seçə bilməyin özü də yazıçıdan xüsusi istedad və bacarıq tələb edir.

Başqa sözlə, mövzunun özü diqta edir ki, bu əsərdə ən çox hansı bədii təsvir vasitələrindən, sənətkarlıq komponentlərinindən istifadə etməyə ehtiyac vardır.

Süjet kompozisiyanın ən aparıcı elementlərindəndir. Xarakterik bir hadisə təsvir olunan dövrün mükəmməl mənzərəsini yaratmağa, qəhrəmanların arzu və düşüncələrini əks etdirməyə zəmin yaradır. Bualo «Poeziya sənəti» əsərində süjetə böyük əhəmiyyət verir, yazıçılara məsləhət görürdü ki, əsərin süjetini açmaqdə yubanmasıdır: «Bizi süjetə nə qədər tez tanış etsəniz o qədər yaxşıdır» qənaəti göydəndüşmə deyildi.

Cəlil Məmmədquluzadənin «Poçt qutusu» əsərinin çox sadə bir süjeti vardır. Xan kəndlini göndərir ki, məktubu poçta salıb qayıtsın. İlk nəzərdə bu süjet maraqlı deyil. Ancaq həmin əsərin kompozisiyasında bu hadisələr elə məhəaratlə yerləşdirilmişdir ki, süjet kompozisiyadakı bütün elementləri öz ətrafında cəmləşdirə bilmış, beləliklə də, həm təsvir olunan dövrün ictimai-siyasi mənzərəsi, həm insanların xarakteri ətraflı şəkildə açılmış, həm də xarakterik süjet müəllisin ədəbi məramını ifadə etmək vasitəsinə çevrilmişdir. Tipik şərait tipik xarakterlərin yaranmasına zəmin yaratmışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, müəllif əsərinin strukturunda, kompozisiyasında hər hadisəni, hər olayı deyil, ədəbi məramını ifadə etməyə yardımçı olaraq biləcək bir süjeti yerləşdirməlidir. Süjet na qədər xarakterik olarsa, əsərin bədii strukturunda onun yeri və rolü daha çox əhəmiyyət kəsb edə bilər.

Ədəbiyyatşünaslıqla süjetin üç əlaməti fərqləndirilir: **situasiya**, **intriga** və **kolliziya**. Situasiya vəziyyətdir. Xarakterik hadisələr, süctələr xarakterik situasiyalardan qaynaqlanır. Münaqişələrin, intriga və kolliziyaların mənbəyi isə real həyatı ziddiyyətlərdir. Hər hansı bir məsələdə fikir ayrılığı süjetin dən dinamik şəkildə inkişafına təkan verir. İki şəxs arasında yaranan intriga getdikcə dolğunlaşır. Münaqişənin hər tərəfində tək yox, insan qrupları, zümrələr cəmləşəndə kolliziya yaranır. Süjet boyu qəhrəmanların arasındakı konfliktlər onların xarakterinin daha dərindən açılmasına zəmin yaradır.

Süjetin beş ünsürü vardır. Birinci ünsür **ekspozisiya** adlanır. Ekspozisiya hərəkətin başlangıc, hazırlıq mərhələsidir. Burada hadisəni doğuran mühitin manzərəsi ön planda dayanır.

İkinci ünsür **zavyazka** və ya **rəbt** deyilir. Bu sözlərin ikisini də lügəvi mənası eynidir, bağlanmaq, rəbitə anlamına gəlir. Bu ünsür hərəkətin inkişafına rəvac verir və süjetin aparıcı qüvvəsi kimi diqqəti cəlb edir. Gələcək hadisələr, münaqişələr məhz bu mərhələdən qaynaqlanır.

Təsadüfi deyil ki, Aristotel rəbt «əvvəldən başlayıb hüdudu olan nöqtəyədək davam edən, səadətdən müsibətə, müsibətdən səadətə kecid» adlandırır. Üçüncü ünsür olan **hərəkət** öz mənbəyini rəbtdən götürür və inkişaf edərək **kulminasiya** – **zirvə** nöqtəsinə çatır. Hadisələrin, münaqişələrin ən gərgin anı məhz süjetin bu ünsüründə özünü aydın şəkildə göstərir. Bundan sonra isə süjetin sonuncu ünsürü **razvyazka** (düyünlərin açılması) və ya **qət** (bu da həmin mənanı verir) gəlir. Ən

yüksək zirvəyə çatan münaqışalar, konfliktlər məhz bu mərhələdə öz bədii həllini tapır.

Mükəmmal süjetin strukturunu belədir. Ancaq bütün bədii əsərlərdə bu ünsürlərinin hamisində cəmi ardıcılıqla istifadə o qədər də vacib deyildir. Əsas məsələ hadisənin müəllif məramını nə şəkildə ifadə etməsidir.

Süjetin ünsürlərini, hərəkətin inkısaş mərhələlərini şərh etmək məqsədilə Cəlil Məmmədquluzadənin «Poçt qutusu» hekayəsinə nəzər salaq.

Seyuq bir payız gündündə xanın məktub yazması *razvyazka*, elə bu zaman kəndli Novruzəlinin gəlməsi və xanın məktubu onunla poçt göndərməsi *rəbt*. Novruzəlinin məktubu aparıb poçt qutusuna atması, onun keşiyində dayanması *hərəkət*, qutunu açıb məktubları götürən poçt işçisinə kəndlinin hücumu *kulminasiya*, məsələdən hali olan xanın avam kənnini azad etdirməsi, gözləri yaşıaranadək gülməsi *qat*, *razvyazkadır*.

Hər bir bədii əsərin baş qəhrəmanı insandır. Süjetin axarında qəhrəmanların hərəkət və davranışları, arzu və düşüncələri, müəyyən amal, məqsəd uğrunda apardıqları mübarizə mühüm yer tutur. Obrazların bir-biri ilə qarşılıqlı əlaqəsi, onların arasındaki münaqışlar, fikir ayrılıqları bədii əsərin kompozisiyasını daha da dolğunlaşdırır.

Göründüyü kimi, bədii əsərin strukturunda süjet çox böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, çox zaman **kompozisiya** və **süjet** terminləri yanaşı işlədirilir. Ancaq bu, heç də o demək deyildir ki, süjet bütün əsərlər üçün xarakterikdir və kompozisiya súcetsiz təsəvvürə gəlmir. Hətta dörd misradan ibarət bayatının, rübabının, xüsusi quruluşa malik gəraylinin, qoşmanın, təcənisin, qəzelin, müxəmməsin, digər ədəbi janrların da özünəməxsus bədii quruluşu, strukturu, kompozisiyası vardır.

Lirik əsərlər ayrı-ayrı vəznlərin müxtəlif ölçülərində, rəngarəng qasıya quruluşunda olur. Fikrin dəqiq, dolğun ifadəsi üçün hansı ədəbi janr daha çox uyğun gəlirsə, müəllif fikirlərini onun ölçülərinə, vəzni və qasıya sistemini uyğun şəkildə ifadə etməyə çalışır.

Məzmunun mövcudiyyyət forması olan kompozisiya, əsərin bədii strukturu rəngarəng həyat hadisələrindən qaynaqlanır. Hər bir həyat hadisəsi, fakt yazılığının təxəyyülündə canlanaraq bütöv bir sənət əsəri kimi meydana çıxır.

Kompozisiya daxilində bədii obrazların, hadisələrin, konflikt və xarakterlərin, ayrı-ayrı sənətkarlıq komponentlərinin dialektik vəhdəti əsərin mükəmməl strukturunu yaradır və yazılı məramının ifadəsinə yardımçı olur. Məzmun və formanın dialiktik vəhdəti isə ədəbi uğurun təminatçısı olur.

ŞAGİRLƏRİN LÜĞƏT EHTİYATLARININ ZƏNGİNLİŞDİRİLMƏSİ

Şövkət ASLANOVA,
Bakı şəhərindəki 285 sayılı orta məktəbin müəllimi

Müşahidələrim belə bir fikir söyləməyə əsas verir ki, şagirdlərin əksəriyyəti şifahi və yazılı nitq zamanı dəqiqliyə riayət edə bilmir – sözün kontekst daxilində mənə incəliklərini başa düşmür, onu kontekstin məzmununa uyğun mənə çalarlığında işlətmir. Bu, söz ehtiyatının zəifliyindən irəli gəlir.

Nitqin dəqiqliyi fikri daha müvafiq sözlə ifadə etmək bacarığından asılıdır. Söz dərkətmənin əsas mənbəyidir. Dilin digər vahidləri ancaq sözün varlığı şəraitində yaranır. Söz ehtiyati zəngin olan, onun mənasını bilən, ondan yerli-yerində istifadə etməyi bacaran admanın nitqi aydınlığı, təsirliliyi ilə sehirləri bir aləm yaradır.

Lügət işinin böyük idrakı əhəmiyyətə malik olduğunu bildiyimdən şagirdlərin lügətinin dəqiqləşdirilməsi və ifadəliliyi üzərində işə ciddi yanaşırıam. Əsası ibtidai siniflərdə qoyulan bu işi beşinci sinifdən başlayaraq davam etdirirəm. İlk növbədə şagirdlərin lügət ehtiyatlarında hansı nöqsanların olduğunu müəyyənləşdirirəm. Bu nöqsanlar aşağıdakı kimi qruplaşdırılır:

1. Leksik-semantik nöqsanlar.
2. Leksik-qrammatik nöqsanlar.
3. Leksik-üslubi nöqsanlar.

Leksik-semantik nöqsanlar (sözün mənasını başa düşməmək, sözün mənasının genişləndirilməsi, dəraldırılması, çoxmənalılığı başa düşməmək, omonim və sinonimləri dəqiq işlədə bilməmək, qondarma söz yaradıcılığı, yersiz şəkildə alınma sözlərin işlədilməsi, dialektizmlərdən istifadə və s.) bu və ya digər sözün ifadə etdiyi əşya və ya hadisə barədə şagirdlərin məlumatlılığından, sözlər arasında assosiativ əlaqələri dərk etməmələrinə və s. məsələlərdə özünü göstərir.

Leksik-qrammatik nöqsanlar şagirdlərin qrammatik biliklərə lazımlıca təyələnməmələrindən, lügət ehtiyatlarının zəifliyindən irəli gəlir.

Leksik-üslubi nöqsanlar sözlərin ekspresiv üslubi keyfiyyətlərinin, tətbiqolunma dairəsinin nəzərə alınmamasından, şagirdlərin fəal mütaliə vərdişlərinin olmamasından yaranır.

Mən bu nöqsanların aradan qaldırılması və ya onlara yol verilməməsi üçün müxtəlif üsul və metodlardan istifadə edirəm. Hər bir bölmə üzrə mövzular tədris olunduqda oradakı çalışmalarda şagirdlər üçün mənası çatın olan və ya anlaşılmayan sözlər üzərində lügət işi aparıram. Bu işə beşinci

simidən – dənişən səslərinin öyrənilməsi bilməsindən başlayıram. Nitq fəaliyyəti, düzgün yazı, fənlərəsi əlaqə, nailiyyətlərin izlənməsi mərhələlərindən səgirdilərin fəallığını təmin edirəm:

- dərslikdəki çalışmalarla;
- lingvistik mövzuda monoloq və dialoqla;
- öyrədici imlələrlə və s.

Dərslikin 40-ci sahifəsindəki 1-ci çalışmadada çərçivədə verilmiş sözlərdən səs tərkibi hər tərkibindən az olanları birinci qrup, səs tərkibi hər tərkibindən çox olanları ikinci qrup uyğun sətində yazır.

Çalışma 1

Aila, töbiat, nəşri, dovşan, şərait, şair, xasiyyət, müallim

Səs tərkibi	az olan	çox olan
[neʃpi]	[təbiyət]	[ayılə]
[de: şən]	[şəratit]	[şəratit]
[xasiyyət]		[şayır]
[mə: ilim]		

Çalışma 2

Hər bir cütlük tələffüzü və yazılışı fərqlənən beş söz tapmalı və onların hər tərkibini müəyyənəlaşdırılmalıdır.

Birinci qrup – avtomat, uşaq, bağça, dostluq, istirahət.

İkinci qrup – novruz, ürək, nöqtə, torpaq, ahəng.

42-ci sahifədə verilmiş “Kir və Tomris” adlı mətn üzərində iş apararkən, səgirdilər altından xott çəkilmiş sözlərin (**hökmdar**, **massaget**, **əhamiyət**, **Araz**, **duz-cörəkla**) transkripsiyasını yazır, mətndən səs və hərə tərkibi fərqlənən digər sözləri tapır, onların deyişisi və yazılışı arasındakı fərqi izah edirlər.

Lingvistik mövzuda dialoqlar və monoloqlarla daha effektli iş alınır. Qruplarla, cütlərlə iş maraqlı təşkil olunur.

Birinci qrup – orfoqrafiya.

İkinci qrup – orfoepiya.

Orfoqrafiya – Lələ öz dəftərində

Sözü gah “zəmbil” yazır

Gah da “zəmbil” edirdi.

Bu səhvən Qəmbərin də

Var idi dəftərində.

Hərdən “sünbül” yazırı,

Hərdən da “süməbül” edib

“Em”i gizlin pozurdu.

Qəmbərin avazına
Siz niyə qızardınız?
Söyləyin, o sözləri
Bəs necə yazardınız?

Əlavə tapşırıq: “zənbil”, “sünbül”, “Qəmbər” tipli sözlərə uyğun olan əlavə on söz də yazın.

Orfoepiya – Diqqatla bax hər sözə,

Doğru cavab ver biza.

“Dovğa”, “qeyğə”, “Firuza”,

“Dovşan”, “körük” və “kuza”,

“Ürək”, “sünbül”, “mis”, “dəmir”,

“Saqqal”, “nöqtə”, “rəqs”, “həmir”

Sözlərindən hansının

Ədəbi tələffüzü

Yazılışdan fərqlənir?

Orfoqrafiya – “Şaftalının”, “püstanın”

“Müştəri” “xəsədədir”.

Səhv yazılılan kəlmələr

Altdadir, ya üstədadir?

Orfoepiya – “Avtomat”la “samovar”

Bir-birinə bənzəmir.

Biri yarımtaxtadır,

Biri tamam dərdəmir.

Biri döytüş istəyir,

Biri görüş istəyir.

Fərqləri çıxdır, düzü,

Sayma mənə hər sözü.

Söylə necə oxşardır

Onların tələffüzü?

(E.Maqşudov, “Poetik-praktik Azərbaycan dil”) Nümunələrin sayını artırmaq olar.

Yazılışı çətin sözlərin orfoqrafiyası üzərində iş aparanda, orfoepik normalara əməl olunması tələb edilən tapşırıqlarda bədi mətn və şeir parçalarından istifadə edilir. Lazım gəldikdə Venn diaqramından da istifadə olunur. Bir nümunəyə nəzər salaq:

“Ürək”, “çıçək” sözüne


Sait səslər qoşulsalar,

“K”lər dənən “y” olar,

Söylə, niyə “mayak”da,

“Qalstuk”da və “tank”da

“K”lər dəyişməz qalar?



5-ci sinifdən öyrədici imla vasitəsilə bu cür sözlər üzrə lügət işi aparıram: novruzgülü, dovşan, lovğa, növbə, tövbə, tövlə, fəhlə, səhhət, mötəbər, möhtərəm, inşaatçı, maarif, maaş, camaat, saat, təəccüb, təəssüs, məəttal, maibə, geniş, enli, pencək, pendir, pəncərə, çəkic, çəkmək, məşq etmək, ertə, becərmək, macəra, kalağayı, təqşir, qəhrəman, düşmən, tərəzi, avam, rahat, salamat, xəmir, xalça, bərabər, babat, xoşbəxt, bəxt, yanlış, kirpik, məşhur, torpaq, yarpaq, kosmos, kosmonavt, üzrlü, tullamaq, tullanmaq, məşğələ, stansiya, stadion, turizm, turbaza, şüa, şüar, şüurlu, üfüq, ümid, münbit, müdir, mürəbbə, şiddətli, təyyarə, ədəbiyyat, dramaturq, ekskavator, ekskursiya, plastilin, program, protokol, professor, tramvay, trolleybus, trikotaj, şkaf, külək, ipək, ting, qəşəng, külüng, fişəng, pələng, əhəng, dinc, qılınc, qulunc, bürunc, qırmanc, balınc, cisim, fəsil, fikir, ömür, eyib, sinif, ayaqqabı, Gülçöhrə, kəkklikotu, suiti, hacileylək, dayioğlu, əmiqizi, fotoalbum, kinoteatr, şücaət, müavin, müalicə, müayinə, vəsait, məteriza, ictimaiyyət, komendant, protokol, münasib, maqnitofon, biologiya və s.

Şagirdlər üçün mənası çatın olan və ya anlaşılmayan sözlər üzərində lügət işini də maraqlı qurmağa çalışıram. Əvvəldən şagirdlərə elan edirəm ki, hər bölmənin sonunda qruplararası yarış – "söz oyunu" keçiriləcək. Bu, onların işə məsuliyyətlə yanaşmalarına səbəb olur. Şagirdlər həmin sözlərin mənasını, düzgün yazılışını və tələffüzünü öyrənir (lügətlərdən, internet səhifələrindən, mənim köməyimdən istifadə etməklə), xüsusi qaydada tərtib olunmuş lügət dəftərlərində yazırlar. Bu işi hər dərs nəzarətdə saxlayıram. Oyun müxtəlif cür olur. Məsələn, 5-ci sinifdə "söz oyunu" bir dəfə belə təşkil edilir: şagirdlərin lügət dəftərləndən seçilmiş sözləri bərabər sayda dörd yero ayırib vərəqlərə avvalcədən yazıram. Vərəqlərdə hansı sözlər yazılıdığını qrup üzvləri bilmirlər. Püşk atılır, qrup liderləri vərəqləri götürür, üzvləri sözlərlə tanış edirlər. Oyuna rəhbərlik edən şagird ayrı-ayrı sözləri səsləndirir, həmin söz hansı qrupun vərəqində olsa, müəyyənləşdirilmiş vaxt müddətində

(məsələn, 5 dəqiqə) qrup üzvlərindən biri (öz məsləhətləri ilə) sözün yazılışını, digəri tələffüzünü, üçüncüü leksik mənasını lövhədə qeyd edir, qrupun dördüncü üzvü həmin sözün işləndiyi cümlə, şeir, kiçik bədii mətn hissəsindən nümunələr söyləyirlər. Cavablar şagirdlərdən yaradılmış münsiflər heyəti tərəfindən hazırlanmış qiymət vərəqlərində balla qiymətləndirilir. Hər düzgün cavab bir bal hesab edilir. Beləliklə, oyun davam etdirilir. Sonda qalib komanda elan olunur.

Bir yarışmada istifadə olunan (şagirdlərin dəftərlərindən seçilmiş) sözlər aşağıdakılardır:

1. Qolkiper – qapıcı;
2. Forvard – birinci;
3. Fəhm – daxilən bir şeyi duymaq bacarığı, anlama, dərrakə;
4. Esse – sərbəst formada yazılın və müəllifin müyyən bir mövzu ilə bağlı şəxsi fikirlərini əks etdirən kiçik həcmli yazı;
5. Yanıltmac – dil dolaşmadan tez-tez dəyişməsi çatın olan söz birləşməsi əsasında qurulmuş cümlə, ifadə (xalq yaradıcılığında məzəli formalardan biri);
6. Transporant – yazının təmiz kağızda düzəltli olması üçün onun altına qoyulan tünd xətlərlə cizgilənmiş vərəq, şuarlar yazılmış çeşidli lövhələr;
7. Labirint – əyləncəli oyun, dolanbac və dolaşış yolları olan tikili.

Hər qrupun oyununda təxminən işin nəticəsində belə bir cədvəl alınır:

SÖZLƏR				
Sıra №-si	Yazılışı	Tələffüzü	Leksik mənası	Cümldə işlədilməsi
1	Ünsiyyat	[ünsiyət]	Qarşılıqlı münasibət, əlaqə, rəbətə	Dil insanlar arasında ən mühüm ünsiyyət vasitasıdır
2	Bənövşə	[bənövşə]	Mavi rəngli, gözəl qoxulu gül (yaz fəslində bitir)	İlk baharda çöllər, yamaclar yaşışdır. Tarlalarda, kol dibində boyunbükük bənövşə, novruzgülü başını qaldırır. Çölləri, çəmənləri bu gözəl çiçəklərin atri bürür.
3	vicdan	[vijdan]	İnsanın cəmiyyət, xalq, ayn-ayrı adamlar qarşısında mənəvi məsuliyyətinə dərk etməsi, onu qiymətləndirməsi	Təpədə özünü dağ sayan zaman, Həqiqət bürdəyib axsayan zaman, Qara da özünü ağ sayan zaman Vicdan işkəlanır, inam ağlayır.
4	matç	[matç]	İki oyunçu və ya komanda arasında keçirilən sürəkli yarış	Futbol matçı hər biri 45 dəqiqə çəkən iki taymdan ibarət olur.

Əlbəttə, şagirdlərin lügət ehtiyatlarını genişləndirmədən dilin zənginliyini başa düşmək, dərindən öyrənmək mümkün deyil. Bu, hər bir müəllimdən məsuliyyət tələb edir.

SİNTAKSİN TƏDRİSİNDE ÇEVİRİMƏ KONSTRUKSİYALARINDAN İSTİFADƏ

Aynur QAFARLI,
ADPU-nun müəllimi

Orta ümumtəhsil məktəblərində Azərbaycan dili təliminin başlıca məqsədi ədəbi tələtfüz normalarına yiyələnmiş, savadlı yazımağı və məntiqli düşünməyi bacaran vətəndaşlar yetişdirməkdir. Bunun üçün sintaktik normaları, cümlə konstruksiyalarını döründən mənimmsəmək vacibdir. Dil dərslərində linqistik eksperimentlərdən istifadə bu mənimmsəməni təmin etmək imkanlarına malikdir. Sintaksisin tədrisində onun əvəzətmə, çevirmə, sintaktik konstruksiyasının sıxlaması, cümlədən onun hər hansı elementinin çıxarılması, genişləndirmə, bərpətəmə, intonasiya dəyişməsi, cümlələrin yenidən qurulması, cümlədə sözlərin yerinin dəyişdirilməsi və s. növlərindən istifadə imkanları mövcuddur. Uyğun dil hadisələrinin tədrisi və sintaktik təhlil prosesində çevirmədən istifadə etdikdə şagirdlər müxtəlif dil vasitələri ilə tanış olur, situasiyadan asılı olaraq ən münasib ifadə formasından istifadə bacarığına yiyələnirlər. Şagirdlərin mühakimə qabiliyyətinin formalşdırılmasında, axtarıcılığa qoşulma, sintaktik konstruksiyaların mahiyyətini şüurlu mənimmsəməsində linqistik eksperimentin çevirmə əməliyyatından istifadə müsbət nəticələrin əldə edilməsinə əsaslı təsir göstərir. Çevirmə əməliyyatının mahiyyəti hər hansı bir konstruksiyanın – söz birləşməsi və ya cümlənin əvvəlki məzmunu saxlanılmaqla özünsə sinonim olan başqa ifadə tərzinə, başqa qrammatik quruluşa çevriləndən, yəni qrammatik cəhətdən fərqli dil vasitəsi ilə ifadə olunmasından ibarətdir. Sadə cümlələrin mürəkkəb cümlələrə və mürəkkəb cümlələrin sadə cümlələrə çevriləndən məktəb təcrübəsində geniş istifadə olunur. Müəllimlərin əksəriyyəti linqistik eksperiment priyomunun bu növündən istifadə edərək tabeli mürəkkəb cümlədə budaq cümlənin daha asan yolla tapılmasına və mənimmsənilməsinə nail olurlar. Lakin çevirmə priyomu bununla məhdudlaşdırır, söz birləşmələrinin, xüsusiləmiş üzvlü cümlələrin, vasitəsiz və vasitəli nitqin, tabesi və tabeli mürəkkəb cümlələrin ayrı-ayrı növlərinin mənimmsənilməsində də bu əməliyyatdan istifadə olunur.

Çevirmədən istifadə dil hadisəsinin qrammatik-üslubi xüsusiyyətlərinin, məhiyyətinin daha dərindən dərk edilməsinə imkan yaradır və cümlənin qrammatik quruluşunun öyrənilməsində mühüm rol oynayır. Məsələn, hər iki tərəfi isimlərdən ibarət olan birinci növ ismi birləşmələrin bir tipi asanlıqla birinci tərəfi çıxışlı halda olan söz

birləşmələrinə çevirilir: *daş bina* – *daşdan bina*, *polad boru* – *poladdan boru*, *qızıl saat* – *qızıldan saat*, *dəmir qapı* – *dəmirdən qapı* və s. kimi söz birləşmələrinin asanlıqla bir-birinə çevriləməsi onu göstərir ki, hər iki quruluşlu birləşmələr eyni mənə tutumuna malikdir və bir-birinin sinonimidir. Bu birləşmələrdə birinci tərəfin, həqiqətən, ikinci tərəfin təyinədici olduğunu həmin birləşmələrin genişlənmış mənəsi üzərində daha səmərəli mənimsətmək olur: *daş bina* – *daşdan bina* – *daşdan tikilmiş bina*, *polad boru* – *poladdan boru* – *poladdan təkəlmüş boru*, *qızıl saat* – *qızıldan saat* – *qızıldan düzəldilmiş saat*, *dəmir qapı* – *dəmirdən qapı* – *dəmirdən hazırlanmış qapı* və s. Hər iki tərəfi isimdən ibarət olan birinci növ ismi birləşmələrin çevirmədən istifadə etməklə mənimsədilməsi şagirdləri paralel söz birləşmələri ilə praktik cəhətdən tanış etməklə yanaşı, həmin söz birləşmələrinin yaranma yollarını, inkişaf dinamikasını öyrənməyə marağı artırır, onları müxtəlif variantlar üzrə işləməyə həvəsləndirir.

Birinci növ ismi birləşmələrin göstərilən tipində birinci tərəfin təyinedicilik xüsusiyyətinin praktik yolla mənimsədilməsi onların digər növdən olan birinci növ ismi birləşmələrlə (məsələn, maraqlı kitab, yaşıł yarpaq, oxunmuş məktub və s.) eyni məna əlaqəsində (təyin-təyin olunan) olduğunu anlamağa əlverişli ərafdır. Belə ki, şagirdlər çox vaxt birinci tərəfi isimdən ibarət olan söz birləşmələrində (birinci növ) birinci tərəfin təyinedicilik keyfiyyətini nisbətən çatın qavrayırlar. Bu zaman həmin müxtəlif tip birləşmələrin qarşılıqlı müqayisəsi də müsbət nəticə verir: *qızıl üzük – qıymətli üzük; polad boru – möhkəm boru; yun paltar – isti paltar*. Belə nümunələr üzərində aparılan praktik işlərdə şagirdlərə aydın olur ki, hər iki tip ismi birləşmədə birinci tərəf ikinci tərəfin əlamətini bildirir və tərəflər təyin – təyinolunan münasibəti əsasında yanaşma əlaqəsi ilə birləşir. Qarşılıqlı çevirmə əməliyyatından ikinci və üçüncü növ ismi birləşmələrin tədrisində istifadə həmin söz birləşmələrinin mahiyyətinin açılmasında, ismi birləşmələrdə müəyyənlik və qeyri-müəyyənlik anlayışlarının daha dərindən və hərtərəfli dərk edilməsində mühüm rol oynayır. Məlumdur ki, ikinci növ ismi birləşmələr daha çox ümumilik, mütərrədlik, üçüncü növ ismi birləşmələr isə konkretlik bildirir. Çevirmədən istifadə etməklə bu birləşmələrin həm forma, həm də mənə əlaqələrinin şüurlu mənimsənilməsinə nail olmaq mümkündür. İkinci və üçüncü növ ismi birləşmələrin qarşılıqlı surətdə bir-birinə çevrilməsi prosesində məlum olur ki, bəzi ikinci növ ismi birləşmələr üçüncü növ birləşmələrə asanlıqla çevrildiyi halda, bəziləri belə birləşmələrə çevrilə bilmir. Çox vaxt bu məsələni ikinci və üçüncü növ ismi birləşmələrin yaranma tarixi ilə bağlayırlar. Hər halda, hər iki formanın qarşılıqlı çevirmə əsasında tədris olunması şagirdləri bu söz birləşmələrinin müxtəlif ifadə tərzi və sintaktik bütövlüyü ilə tanış etməkdə mühüm əhəmiyyətə malidir. Misallara baxaq: *alma şırası*,

soğan qabığı, üzüm gilası, nar dənəsi, sinif rəhbəri, dəniz suyu kimi birləşmələri həm də üçüncü növ ismi birləşmələr kimi ifadə etmək mümkin. Üçüncü növ ismi birləşmələrin rəhbəri, dənizin suyu və s.) mümkündür. Üçüncü növ ismi birləşmələrin ikinçi növ ismi birləşmələrə nisbətən daha çox konkretlik bildirməsi çevirmə osasında əyani faktlarla izah edilir. Çevrilə bilən birləşmələrin cümlədə işlədilməsi müəyyənlik və qeyri-müəyyənlik anlayışlarının daha aydın mənimsədilməsinə imkan verir: məsələn, *Alma şırası* bir çox vitamindrələ zəngindir; Bəzi dəri xəstəliklərinin müalicəsində *dəniz suyundan* dərman kimi istifadə olunur. Çevirmədən istifadə prosesində şagirdlər bəzi müəyyənlik və qeyri-müəyyənlik bildirən ismi birləşmələrin bir-birinə ekvivalent olması haqqında da müəyyən bilik əldə edirlər.

İkinci növ ismi birləşmələrin bir qismi isə daha çox mücərrədlik bildirdiyindən, üçüncü növ ismi birləşmələrə çevrilə bilmir; məsələn, *mədəniyyət sarayı, uşaq bağçası, dan ulduzu, dostluq körpüsü, çay daşı, meşə ağacı* və s. kimi birləşmələri *mədəniyyətin sarayı, uşaqın bağçası, danın ulduzu* və s. kimi istifadə etdikdə birləşmələrin mənası tamamilə təhrif olunur. Birləşmədə olan semantik-qrammatik əlaqələr öz əhəmiyyətini itirir. Buradan görünür ki, ikinci növ ismi birləşmələrin bir qrupu mürəkkəb isimlərə doğru inkişaf yolu keçir və tərəflər obyektiv əlaqə bildirmədən daha çox, birləşmədə bir məfhum bildirməyə meyl göstərir. Göründüyü kimi, söz birləşmələrinin tədrisində çevirmədən istifadə bu sintaktik birləşmələrinin mühüm semantik-qrammatik və üslubi xüsusiyyətlərinin praktik şəkildə mənimsənilməsinə imkan yaradır. Bu prosesdə şagirdlər eyni zamanda ekvivalent və sinonim söz birləşmərinə (ismi və feli birləşmələr nəzərdə tutulur) də yiylənlərlər. Sintaksisin mühüm bölmələrindən biri olan sadə cümlənin tədrisində da çevirmədən istifadə bir sıra qrammatik kateqoriyaların mənimsədilməsini asanlaşdırmaqla təlimin səmərəsini artırır. Şəxssiz və qeyri-müəyyən şəxslər cümlələrin cüttərkibli cümlələrə, cüttərkibli cümlələrin şəxssiz və qeyri-müəyyən, ümumi şəxslərə çevriləməsi üzərində aparılan praktik işlər çox mürəkkəb sintaktik quruluşa malik olan və şagirdlər tərəfindən çatın dərk olunan təktərkibli cümlələrin (xüsusilə şəxssiz cümlələrin) məhiyyətinin açılmasına böyük kömək göstərir.

Təcrübə sübut edir ki, şagirdlər təktərkibli cümlə kateqoriyasının qrammatik xüsusiyyətlərini ətraflı mənimsəyə bilmədiklərindən bu konstruksiyalara aid misallar söyləməkdə, onlardan öz nitqlərində istifadə etməkdə, belə cümlələri sintaktik cəhətdən təhlil etməkdə, onların qrammatik əsasını müəyyənləşdirməkdə çatınlık çəkirlər.

Xüsusiləşmiş üzvlü cümlələrin mürəkkəb cümləyə və eksinə, oxşar mənalı əlaqələri əsasında yaranmış tabeli və tabesiz mürəkkəb cümlələrin, eyni zamanda oxşar və məna əlaqəli sadə və tabeli mürəkkəb cümlələrin bir-birinə çevrilməsi üzərində aparılan işlər də müxtəlif konstruksiyaların

grammatik xüsusiyyətlərinin şüurlu mənimsənilməsində əhəmiyyətli rol oynayır. Bir neçə xüsusiləşmiş üzvlü cümləyə baxaq: *Qızlar gecə növbəsini yenicə başa vurmalarına baxmayaraq, Göyçək heç yorulana oxşamırıdı; Gecə yarısına az qalmاسına baxmayaraq, polislərdən hələ də bir xəbər yox idi; Onlar hər şeyi bildikləri halda, Güllü xala bunu üzə vurmamışdı.* Göründüyü kimi, belə xüsusiləşmiş üzvlü cümlələr qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrə ekvivalentdir. Ona görə də bunları asanlıqla tabesiz mürəkkəb cümlələrə çevirmək olur: məsələn, *Qızlar gecə növbəsini yenicə başa vurmaştılar, lakin Göyçək heç yorulana oxşamırıdı; Gecə yarısına az qalırdı, lakin polislərdən hələ də bir xəbər yox idi; Onlar hər şeyi bildirdilər, lakin Güllü xala bunu üzə vurmamışdı.*

Verilmiş cümlələrdəki eyni fikirləri həm də qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlə şəklində ifadə etmək mümkündür. Eləcə də qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələr xüsusiləşmiş üzvlü cümlələrə çevirilir və mürəkkəb cümlənin qrammatik xüsusiyyətləri sadə cümlələrlə müqayisədə izah olunur: *Amma nə qədər axtarıldırla, Telli xanımı tapa bilmədilər. – Cox axtarımlarına baxmayaraq, Telli xanımı tapa bilmədilər; Görünür, nə qədər kədərlə, əzablı olsa da, atanın yada saldıığı xatırələr əziz idi (İ.Şixlidan) Atanın yada saldıığı xatırələr çox kədərlə və əzablı olmasına baxmayaraq, ona əziz idi; Bürçü Sultan nə qədər ələşdi, boyunu Koroğlunun əlindən qurtara bilmədi ("Koroğlu" dastanından) – Bürçü Sultan çox ələşmasınə baxmayaraq, boyunu Koroğlunun əlindən qurtara bilmədi.*

Yuxarıdakı misallardan da görünür ki, baş cümləsində «elə», «belə» kimi sözlər işlənmiş mürəkkəb cümlələrdə budaq cümlənin növünün müəyyən edilməsində çevirmədən istifadə müsbət nəticə verir. Məlum olduğu kimi, «elə», «belə», «o cür», «bu cür» və s. bu kimi sözlər mübtəda, xəbər, təyin, tamamlıq, zərflik, nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrin bəzi tiplərinin formallaşmasında ya baş cümlədə müəyyənləşdirici üzv, ya da budaq cümlədə bağlayıcı söz kimi çıxış edir. Həmin sözlərin cümlədəki funksiyasına görə budaq cümlənin növünün müəyyənləşməsində şagirdlər bir sıra çatınlıklarla qarşılaşırlar ki, bu zaman çevirmədən istifadə praktik əhəmiyyət kəsb edir. Bu baxımdan, çevirmədən istifadə tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələrlə bağlı bir sıra cəhətlərin aydınlaşmasına imkan verir. Belə ki, cümlədə «elə», «belə» sözləri xəbərə aid olduqda budaq cümlə çox zaman tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlə kimi səciyyələndirilir. Bunun başlıca səbəbi isə müəyyənləşdirici «elə», «belə» və s. kimi sözlərin funksiyasının dəqiqləşdirilməməsi ilə bağlı olur.

Əslində «elə», «belə» sözləri xəbərə aid olduqda heç də həmişə tərzi-hərəkət zərfliyi rolunda, onun qeyri-müəyyən, genişlənməyə ehtiyacı olan ifadə tərzi kimi çıxış etməyindən bu növ budaq cümlələr də tərzi-hərəkət zərfliyini aydınlaşdırmaq məqsədilə işlənmir. Bu problem öz

hallini lingvistik adəbşyyatda da tapmadığından dərsliklərdə və didaktik materiallarda bir sırə nəticə budaq cümləli mürəkkəb cümlələrin bəzi formaları tarzı-hərəkət budaq cümlələri kimi təqdim olunur. Bunu həmin mürəkkəb cümlələrin genişlənmiş sədə cümleyə çevrilmesi yolu ilə asanlıqla müyyən etmək olur. Tarzı-hərəkət budaq cümləli tabeli mürəkkəb cümləni sədə cümleyə çevirdikdə budaq cümlə baş cümlənin mürəkkəb cümləni sədə cümleyə çevrilmişdir. *Bulaqlar sintaktik funkisiyasi suallar vasitəsilə asanlıqla müyyən edilir: Bulaqlar elo durulub, elo durulub ki, elo bil gör yaşıdır axır* («Koroglu»dan).

Bulaqlar axan gələ yaxşı kimi durulub. Burada çevrilmiş sədə cümlədə tarzı-hərəkət zərfliyi funkisiyاسında işlənən qoşmali birləşmənin cümlədəki rolü heç bir mübahisə yaratmır. Qeyd olunan konstruksiyalar, həqiqətən, içra olunan hərəkətin tarzını bildirir. Aşağıdakı cümlələrdə issa «elə», «bəla» sözləri həmin sözlərin genişlənməsini və aydınlaşmasını tələb edən budaq cümlələrin işlənməsi zarurətini doğurmur: *İyə çiçəklərinin ətri havaya elo hopmuşdu ki, nəfəs aldiqca adam sanki bihuş olurdu* (İ.Şəhərin; *Sürətlə tərpənən maşınlar torpağı elo eşmişdi ki, ayaq dəyəndə adamın özü boyunca toz qalxırdı*). Göstərilən misallarda «elə» sözünün hərəkətin tarzını bildirir və genişlənmiş budaq cümlə tələb edən müyyənənlərdən üzv olduğu şübhə doğurur. Belə ki, bu cümlələrdə işlənmiş «elə», «bəla» sözləri baş cümlədə sıxlıma nəticəsində formal olaraq iştirak etməyən tarzı-hərəkət zərfliklərinin mənasını qüvvətləndirən ədat kimi sintaktik funkisiyaya yerinə yetirir. Məhz ona görə də belə cümlələri sədə cümleyə çevirdikdə budaq cümlə genişlənmiş sədə cümlənin tarzı-hərəkət zərfliyi vəzifəsində işlənə bilmir. Əksinə, həmin cümlələrdə budaq cümlələrin əvvəlinə «nəticədə» sözünü artırmaq daha təbii olur ki, bu da onların tarzı-hərəkət deyil, nəticə budaq cümləli tabeli mürəkkəb cümlə olduğunu söyləməyə əsas verir. Digər tərəfdən, həmin cümlələri sədə cümleyə çevirdikdə baş cümlə sabəb, budaq cümlə issə sabəbdən doğan nəticəni bildirir. Bu da onların nəticə budaq cümləsi olduğunu sübut edən ikinci, daha inandırıcı argumentdir. Məsələn: *İyə çiçəklərinin ətri havaya elo hopmuşdu ki, nəticədə nəfəs aldiqca adam sanki bihuş olurdu; Sürətlə tərpənən maşınlar torpağı elo eşmişdi ki, nəticədə ayaq dəyəndə adamın özü boyunca toz qalxırdı.* Professor Ə. Abdullayev belə cümlələri nəticə bildirən tarzı-hərəkət budaq cümlələr hesab edir. Ancaq nəticə budaq cümlələrindən danişarkənn prof. Ə. Abdullayev qeyd edir ki, bu tipli cümlələrdə əvvəldə gələn baş cümlə sabəbi, budaq cümlə issə sabəbdən doğan nəticəni bildirir və budaq cümlələrin əvvəlinə «bunun nəticəsində» sözlərini əlavə etdikdə cümlənin mənasına xələf gelmir.

Bələdliklə, çevirmədən istifadə edildikdə qrammatik hadisələr hətərəflə dərk olunur, şagirdlərin nitqi paralel konstruksiyalar vasitəsilə zənginləşdirilir və şagirdlərə oxşar, fərqli cəhətləri aşkar etməyə tutarlı dəlillər verir.

TABELİ MÜRƏKKƏB CÜMLƏLƏRİN NÖVLƏRİNİN SXEMLƏR ƏSASINDA ÖYRƏDİLMƏSİ

Bikəxanım SƏLİMOVA,
Bakı şəhərindəki 313 nömrəli orta məktəbin müəllimi


Bu günün şagirdini maraqlandırmaq, diqqətini tədris materialına cəlb etmək heç də asan deyil. Bunun üçün müəllim çalışmalıdır ki, mövzunu izah edərkən məntiqi təfəkkürə əsaslanan metodlara müraciət etsin, şagird özü düşünsün, arayıb axtarsın, müəllimin biliklərindən hazır şəkildə faydalanaşın.

Daha qısa, düşündürəcü yol tapmaq, bütün dərs prosesi şagirdlə yeni mövzuya arasında yaxınlıq yaratmaq üçün müxtəlif üsullar mövcuddur. Onlardan biri də son illər təcrübədə mühüm yer tutan sxem və düsturlardan istifadə etməklə dərsdə canlanma, fəaliq yaratmaqdır. Məhz sxem və formullardan istifadə edərək IX sinifdə tabeli mürəkkəb cümlənin də tədrisində maraqlı dərs qurmaq olar. Bu məqsədlə tabeli mürəkkəb cümlənin iki növünün – zaman budaq cümləsi və şərt budaq cümləsi mövzularının tədrisina diqqət yetirək. (Xatırladıq ki, bu yazida əsas məqsəd bütöv bir dərsin gedisiini vermək yox, sxemdən istifadənin əhəmiyyətini göstərməkdir).


I dərs: Zaman budaq cümləsi.

Mövzunun tədrisinə başlayarkən şagirdlərə üz tutaraq deyirəm: **Bu gün zərflik budaq cümləsinin bir növünü sxem əsasında öyrənəcəyik. Stema baxaraq səhəbatın hansı növdən getdiyini deyin və sxemləri açıqlayın.**

I sxem



II sxem



III şemə



Sənət baxın, ingirdin, inib ki. Budaq cümləsinin növündü tapmaqda cəmiyyət cəkilmərək.

Məsləhətli vətəngələrin nəşrinə etmə məsələdə keçmişlər dərəcədə irad tutu bilsər ki, hələ dən nüqədənən zəiflənməsinə görərən çıxaracaq. Lakin bu hələ deyil. Dərinlikdən bəzənən keçirən. Bu cür suallə auditoriyaya müraciət edənən. **I şəxəmdə hələ ki deyə bilərsiniz?** (Tabii ki, əvvəlki dərslər: vəziyyət manisəsindən pagəndə cəmiyyət çəkməməlidir, çünki o, baş və budaq cümlənin növü gərək hələ, bağlanması vasitələri və əvəzlik qəliblərinə tələbmə vəzifəsini təmin edir.)

Sagırdı **I** şəxəmdə budaq cümlənin budaq cümlədən avval işlənməsini, baş cümlədən əvəzlik qəlibləri għixżejt, **ki** bağlayıcısının bağlanması vasitəsi olduğunu qeyd edir:

II şəxəmdə digər pagəndə dənşir və budaq cümlənin baş cümlədən avval għidwim, bağlayıcısının bağlandığını qeyd edir:

III şəxəndəs hələ adın pagəndə yənə budaq cümlənin avval işləndiyini və onun tərkibində tələbmə **ki** bağlayıcısının bağlanması vasitəsi olduğunu bildirir.

Bir pagəndənən müraciət edirəm. Sizə, **II** şəxəmdə **İndiya qədər rastlaşmadığınız hal nadır!**

Sagırdıların cəvabı **Adətan, "ki"** bağlayıcısı **baş budaq cümlənin tərkibində tələbmə**dir. Anname zaman budaq cümləsinin **bela variantında "ki"** budaq cümlənin tərkibində tələbmə.

Dərsin sonunda - mətbəkəməndərcə hissədə ləvhəyə cümlələr yazır və onları həmə sənətə uyğun olduğunu tapmaq, sagırdıların öhdəsinə buraxıram.

1) Nə vəziyyətə düşənmiş nəğdənən azad olar, biz şəhidlərimizin ruhu qarışında tətbiq dayanıb bilərik.

2) Təzacci məktəbi bəterməydi ki, onu hərbi komissarlıqla çağırıldılar.


3) Dostluq və zəfərə məhkəmə olur ki, tərəflər bir-birlərinə inanırlar.

Sagırdıların oradən dənizlərdən sonra hələ bir təpinq verirəm. **Vəzifədəki cümlələrə uyğun digər cümlələr tərtib edin.**

II dərslər: **Şərt budaq cümləsi.**

Bu mənzümədən sonra əsasən aşağıdakı kimi tədris edirəm:

I şemə



II şemə



Yədise tətbiqatı da.

III şemə



IV şemə



Sagırdılara izah edirəm ki, I və II şəxənlər uyğun cümlələr hələ siyadır. III şəxəmdə budaq cümlədə işlənən sözlər əvəzlik qəlb, **ki** nə bağlanması vasitəsidir, IV şəxəndəki budaq cümlənin tərkibindəki sözlər bağlanması vasitəsidir.

Şəxəndə istifadə etməklə qurulan dərslər vərdişi edən pagəndər mövzunu oxuyub özləri dənşəmədən işləyə bilərlər. Bu zamana qəsəplər və dəha effektli olur. Oğor qarşılaşdırma budaq cümləsi tödris olunursa, sagırdılara belə bir təpinq vənərmə. Mövzuu dərslərdən abzashərə dəqiqətə oxuyun **və şəxəmi tərtib edin.** Əvvəlki dərslərə məsləhanən pagəndələr bu sahədə də cəmiyyət cəkilmələr və onların müstəqil fəaliyyətinə üçün geniş imkanlar açılır.

Diqqət! Diqqət!

Biz Sizə - zəngin pedagoji və təcrübəsinə malik orta məktəb müəsilimlərinə, elmi-metodik tədqiqatçılarla möğüllər olan alimlərə müraciət edirik. Azərbaycan dil və ədəbiyyatının tədrisi ilə bağlı və təcrübələrinə, metodikaya dair yazılarla etibarlıyız və jurnalımızla yaxından slaya saxlayın və onu məqalələrinizlə təmin edin. Ünismayın ki, o, Sizin jurnalınızdır.

Redaksiya.

TƏKRAR VƏ ONUN FORMALARI

Rəhila BABAYEVA,
ATU-nun müəllimi

Azərbaycan dilinin tədrisinə bütövlükdə nəzər yetirdikdə görürük ki, öyrədilən hər bir mövzu, hər bir qayda tələbələrə yeni bilik verməklə yanaşı, sonra keçiləcək mövzuların öyrədilməsi üçün də zəmin yaradır. Daha doğrusu, bu fənn üzrə keçilən ayrı-ayrı mövzular bir-biri ilə bilavasitə əlaqədardır, zəncir kimi bağlıdır. Məsələyə bu cür yanaşdıqda nəzərə almalyıq ki, Azərbaycan dilini yalnız gündəlik keçilən mövzuların manisədiləməsi ilə məhdudlaşa bilməz. Hər seydən əvvəl, ona görə ki, dil dərsləri tələbələrə müvafiq bacarıq və vərdişləri aşılaması ilə fərqlənir. Azərbaycan dili kursunu tam şəkildə təkrarsız, həm də müntəzəm və ciddi təkrarsız öyrətmək mümkün deyil. Bu "bilik zəncirinin" hər bir halqası elə möhkəm olmalıdır ki, qırılmassisin. Bu "halqaları" vaxtında yoxlayan, zəiflərinə möhkəmlədən, "zəncir" tam bütövlüyünü təmin edən yalnız və yalnız təkrardır.

"Təkrar biliyin anasıdır" deyən böyük pedaqoq K.D.Uşinskiinin bu müdrik fikri, mənə elə gəlir ki, birinci növbədə dil dərslərinə aiddir.

Mən təkrarı müxtəlif formalarda aparıram. Bunlardan biri gündəlik təkrardır.

Hər bir dərsin gedisi müddətində keçmiş mövzunun təkrarını şərti olaraq gündəlik təkrar adlandırıram. Bir qayda olaraq, keçmiş dərsi sorub tələbələrin biliyi qiyamətləndirdikdən sonra frontal suallar vermek, yaxud lazım gələndə bəzi qaydaları özüm yenidən izah etməklə həmin mövzunu 4-5 dəqiqə təkrar edib tələbələrin hafızasında möhkəmləndirirəm. Yeni mövzunu da izah etdikdən sonra yənə frontal suallarla təkrar aparıb lazım gələndə (vaxt imkan verəndə) bir-iki tələbəyə dərsi danışdırıram. Öyrədilən biliklər müsahibə vasitəsilə möhkəmləndirilir. Təkrarda, əsasən, müsahibə üslundan istifadə edirəm. Eyni zamanda çalışıram ki, suallar düşündürүүçü olsun: tələbələri müştəqil mühakimə yürütməyə, ümmümləşdirmələr aparmağa töhrük etsin. Məsələn, ismin təsirlik halını keçidkən sonra müsahibəni təxminən bu kimi suallar əsasında aparıram:

- "Rəna maraqlı kitab oxudu" cümləsində kitab ismi hansı haldadır?
- Nə üçün?.. Təsirlik halın adlıq haldan fərqi nədədir?.. Və s.

Təcrübə göstərir ki, hər şeyi tələbələrə hazır şəkildə verdikdə möhkəm mənimsənilmir, tez unudulur. Lakin, bir növ, "çaşdırıcı" suallarla tələbələri düşünməyə məcbur edəndə, onları müqayisələr aparmağa, nəticələr çıxarmağa alışdırında hər şeyi dərindən və şüurlu surətdə mənimsəyə bilirlər. K.D.Uşinski çox yaxşı demişdir: "Müqayisə hər cür anlamanın və hər cür təsəkkürün əsasıdır".

Müəllimin dediklərini tələbənin kor-korano qəbul etməsi məqbul deyil. Mən tələbələri elə öyrətmışam ki, hər bir izahatımı tənqid etməyə, ağıllarına

batmayan fikri qəbul etmək istəmirlər. Çox vaxt təkrar zamanı, yeni keçmiş və yeni biliyi möhkəmləndirərkən "çaşdırıcı" suallar verir, onları düşünməyə məcbur edirəm. Bəzən də özüm qəsdən "səhv edirəm". Tələbələr dərhal manim sahvimini düzəldirlər. Belələrinə tərifləyir, daha da həvəsləndirirəm.

Təkrarın başqa bir növü mövzulararası əlaqəli təkrardır. Unutmayaq ki, çox vaxt yeni mövzunun öyrəniləsi əvvəl verilmiş biliklərə əsaslanır, əvvəlki bünövrə üzərində qurulur. Məsələn, düzəltmə sözləri keçərkən ondan əvvəl öyrədilmiş kök və şəkilçini yada salmaq vacibdir. Əgər tələbə sözdüzəldici şəkilçiləri fərqləndirməyi bacarmırsa, onda düzəltmə sözləri necə öyrətmək olar?

Mən ismin yiyəlik və təsirlik hal şəkilçilərini öyrədərkən mənsubiyət şəkilçilərini də yada salıram, cüntki bəzi şəkilçilər həm mənsubiyət, həm də yiyəlik və təsirlik hal şəkilçiləri kimi işlənir. Məsələn, "Sənin kitabın", "Kitabın cildi" birləşmələrindəki əvvəlinci "kitabın" sözündəki -in mənsubiyət, sonrakı eyni sözün qəbul etdiyi -in isə yiyəlik hal şəkilçisidir.

Düzəltmə sıfəti keçəndə düzəltmə ismi, mürəkkəb sıfəti keçəndə mürəkkəb ismi yada salıram. Bu həm də düzəltmə və mürəkkəb ismin haqqındaki biliyi möhkəmləndirməyi təmin edir, həm də düzəltmə və mürəkkəb sıfətlərinə asan mənimsəniləməsi üçün zəmin yaradır.

Mövzuların təkrarı da vacib və faydalıdır. Bu cür təkrar öyrədilmiş ayrı-ayrı böyük mövzuları, bəhsləri tələbələrin hafızasında bir daha möhkəmlətmək məqsədi daşıyır. Bu təkrara qabaqcadan hazırlıq görülür. Təkrar olunacaq bəhsləri tələbələrə elan edirəm. Tələbələr öyrəndiklərini bir daha nəzərdən keçirir, aləvə tapşırıqlar icra edirlər. Təkrar dərsində da ayrı-ayrı mövzuların hərəsini bir tələbə danışır. Vaxt azlıq edəndə qalan mövzulara dair frontal sual-cavab aparılır.

Semestr ərzində keçilmişləri bir daha yada salmaq, onları tələbələrin hafızasında möhkəmlətmək məqsədi daşıyır. Mən bu təkrarı daha səmərəli təşkil etmək məqsədilə təkrara hazırlanmanın yollarını izah edir, konkret göstərişlər verirəm. Tələbələr evdə hazırlanarkən semestr ərzində öyrənilmiş mövzuları nəzərdən keçirir, özlərini yoxlayırlar. Unutduqları və zəif bildikləri mövzuları yenidən oxuyub yada salırlar. İllik təkrarı isə bir qədər başqa cür təşkil etmək lazım gəlir. Burada il ərzində keçilmiş bütün mövzuların təkrarı üçün saatlar ayrıılır. Hər saatda hansı materialların təkrar olunacağı konkret şəkildə müəyyən edilir.

2011: Bayram günləri

Dekabrın 3-də Azərbaycan Respublikasının Nazirlər Kabinetin "2011-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul etmişdir. Qərarda bildirilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinə, Milli Elmlər Akademiyasının və Qaflaz Müsəlmanları İdarəsinin məlumatına əsasən Nazirlər Kabinetin tərafından 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 30, 31 avqust – Ramazan bayramı, 6, 7 noyabr – Qurban bayramı elan edilib. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü sayılır.

MƏNTİQİ-FONETİK ÇALIŞMALAR ÜZRƏ İŞDƏ ATALAR SÖZLƏRİNĐƏN İSTİFADƏ

Elbayı MAQSUDOV,
Naxçıvan Dövlət Universitetinin dosenti

Ana dili dörsələrinin gözəlliklərindən biri də onun çox qədim və zəngin olan şifahi xalq ədəbiyyatı nümunələri ilə əlaqəli öyrədilməsidir. Azərbaycan dilindən hər hansı bir mövzunun tədrisində folklor nümunələrimizin istənilən janrından geniş istifadə etmək imkanları mövcuddur. Bu imkanlardan necə və janrından geniş istifadə etmək isə müəllimin peşəkarlığından, metodiki ustalığından harada istifadə etmək isə müəllimin peşəkarlığından, metodiki ustalığından asılıdır. Bu yazıda min illərin sınağından çıxmış, nəsillərdən-nəsillərə yetirilməsi məqamında istifadə imkanlarından söz açacaqıq.

Şifahi xalq ədəbiyyatının bütün janrları kimi, atalar sözləri də öyrəncilərdə gözəl, mənalı insani duygular aşayırlar, onların mənəviyyatını formalasdırır, elə, obaya, vətənə, milli-əxlaqi dəyərlərimizə, adət-ənənələrimizə məhəbbət hissi tərbiyə edir. Şagirdlər dörsələrdə müntəzəm olaraq digər aqillərin, müdriklərin, uluların iibrətəmiz fikirlərini və deyimlərini dirlədikcə, ondan təcrübə şəkildə istifadə etdikcə özləri də kamillaşır, müdriklaşır, nitqləri gözəl, zəngin olur. Həm də onlar xalq ədəbiyyatının bu gözəl, yiğcam və mənalı nümunələrini daha çox öyrənməyə, ondan nitqlərində tez-tez istifadə etməyə çalışırlar. Fonetikaya aid öyrəndikləri nəzəri bilikləri folklor nümunələri üzərində tətbiq etməyi öyrənir, xalq ədəbiyyatı nümunələrində issa dil faktları və dil hadisələrini müşahidə etmək bacarıqlarına yiylənlərlər. Danışq səslərinin nitqdə rolunu, hərflərin yazidəki əhəmiyyətini, sait və samitlərin müxtəlif xüsusiyyətlərini, latin qrafikalı əlifbamızla bağlı bir çox məsələləri, orfoqrafik qaydaları, onların nitqdəki orfoepik xüsusiyyətlərini və s. atalar sözləri üzərində müşahidələr aparmaqla öyrənirlər.

Dörsədə yerinə yetirilməsi nəzərdə tutulan fonetik-mənətiqi çalışmalar fərdi və ya qrup halında aparıla bilər.

Çalışma 1. Ulduz işarələrinin yerinə uyğun samitləri artırmaqla atalar sözlərini kim daha tez oxuya bilər?

Nümunə;

*a*I *ü**ə* *o** o**a*. (Qarı düşmən dost olmaz).

1. İ*a*I* a*I*a *a *ə*ə* *a*a*I*a *a. (İlanın ağına da lənə, qarasına da).

2. *e* *ə*i*ə*i *e* *ə a*a*a*. (Yel gətirəni yel də aparar).

3. *o**o*a*I* i*i i**ə*ə*. (Boşboğazın dili işləyər).

Müəllim nümunədə verilmiş cümləni öyrəncilərə göstərir, yaxud adı və ya elektron lövhədə yazar. Onların bilik səviyyəsi nəzərə alınaraq, eləcə də keçirilən mövzudan asılı olaraq öyrəncilərə kömək məqsədilə samitlər növlərinə görə (kar, cingiltili, sonor, qoşadodaq, dil-diş və s.) müxtəlif rənglərlə də verilə bilər. Tapşırıq yerinə yetirilərkən şagirdlərin çətinlik çəkdikləri hiss olunarsa, müəllim deyə bilər ki, uşaqlar, göy rənglə göstərilmiş ulduzcuqlar sonor səslərin qrafik işarələridir. (Bunu nümunədəki cümləyə uyğun olaraq 2, 5, 6, 10, 11-ci ulduzcuqların sonor səsləri bildirdiyini də söyləmək olar). Onlar müəllimin bu işarəsindən sonra göy rəngli işarələrin, yaxud rəqəmlərin yerinə sonor səsləri ifadə edən hərfləri növbə ilə əvəzələyərək artırırlar. Sözlərdən biri tam oxundusa, şagirdlər həmin sözün işləndiyi atalar sözlərini xatırlımağa səy göstərirlər. Öyrəndikləri atalar sözlərinə, eləcə də mənətiqi təfəkkürlərinə istinad edərək tələb olunan atalar sözünü oxumağı bacarırlar. Müəllim işarələnmiş digər cümlələr üzərində işi sinifdə, yaxud evdə davam etdirməyi tapşırı bilər.

Çalışma 2. Verilmiş cümlələrdə hansı saitləri ixtisar etsək atalar sözlərini oxumaq olar?

1. Qiurod həmişə aca oulair. (Qurd həmişə ac olar).
2. Dilidəni itai olana, ağıyaladan əlonəg olar. (Dildən iti olan, ağıldan ləng olar).
3. Öürtülü bazar dosutuluğu piozar. (Örtülü bazaar dostluğu pozar).
4. Dünaya amalı dünayada aqalaciaq. (Dünya malı dünyada qalacaq).

Çalışma 3. Verilmiş samitlərə ince saitlər artırmaqla atalar sözünü oxuyun.

- 1.M*sl*h*t *ş*tm*y*n* n* k*m*k? (Məsləhət eşitməyənə nə kömək?)
- 2.D*m*r* *st*-st* d*y*r!r. (Dəmiri isti-isti döyərlər).
- 3.Y*l *j* g*l*n, s*l *l* g*d*r. (Yel ilə gələn, sel ilə gedər).

Çalışma 4. Verilmiş samitlərə qalın saitlər artırmaqla atalar sözünü oxuyun.

- 1.Q*y* d*g* *rx*l*n*r. (Qaya dağa arxalanar).
- 2.C*y y*n*nd* q*y* q*zm*zl*r. (Çay yanında quyu qazmazlar).
- 3.Q*ş*n q*r*, y*y*n b*r*. (Qişın qarı, yayın barı).
- 4.*g*n *d* v*r, q*r*n*n d*d*. (Ağın adı var, qaranın dadi).

Çalışma 5. Verilmiş samit səslərə qalın saitlər artırmaqla atalar sözünü bərpa edin.

- 1.Q r n n d n y ş d y n r. (Qurunun oduna yaş da yanar).
- 2.T m h k r y l n ç l d d r. (Təməhkarı yalançı aldadır).
- 3.ğls nm ğlr, qln yln ğlr. (Ağlarsa anam ağlar, qalanı yalan ağlar).

- Çalışma 6.** Soldakı samitler sırasına sagdakı saitler sırasını artırmaya atalar sözlərini kim tez yazar?
1. Inn ğn d lnt, qrsn d iai aia a a, aia a
(İlanın ağına da lenat, qarasına da.)
 2. Dvr nm yxr, nsn qm iai o ia iai o
(Divarı nəm yixar, insani qam.)
 3. Şrt smd ks, xrmnd yblşmysn oia ua o ia aaaaaa
(Şərti şumda kas, xırmandı yabalaşmayan.)

- Çalışma 7.** Atalar sözlərini oxumaq üçün tekrar olunan eyni saitin üstündən xətt çəkmək kifayətdir. Bu atalar sözlərini on tez kim oxuya bilər?
- a) Uđalıyo yueru vueru, shiuina ubeul vueru.
 - b) Ağel esarevəti esatne aehnemir.
 - c) Qürurđ adəhni udoyışar, xüasiüyyotunu dəyüisməüz.
(Birinci cümlədə u, ikinci cümlədə e, üçüncü cümlədə isə ü saitlərinin üstündən xətt çəkmək lazımdır.)

- Çalışma 8.** Verilmiş atalar sözlərinin saitlərini bərpa etməklə, kim daha tez oxuyar?

1. *k**zI* d*std*n d*şm*n y*xş*d*r.
 2. X*nc*rl* *l* b*lm*d*y*n*, x*ş s*zI* *l* b*l*rs*n.
 3. *st*m* *nl* g*r*b, *d*m* d*y*rm*nç* ç*ğ*rm*!
 4. P*sI*y* t*rp*ğ* *kd*l*r, g*y*rm*d*.
- (1. İkizlül dəstənən düşmən yaxşıdır.)

- Çalışma 9.** Şifralanmış atalar sözlərini oxuyun:
- a) 8,11,1 2,32,13,20,23,20 17,11,1 12,32,13,20,23,20,13,28,32,13
31,26,9,17 12,15,5,9.(Söz yanığı köz yanığından bərk olur.)
 - b) 5,14,32,13 2,27,9,28,6,13 17,4,8,26,9,15,26,9.
 - c) 1,4,15,14 2,27,9,28,26 16,32,15,14,32,1.
- (Bu çalışmada əlisbasadakı hərfələr sondan əvvələ, z-dən a-ya istiqamətdə rəqəmlərlə işarələnib.Z hərfi-1,y-2,v-3 və s.)

- Çalışma 10.** Şifralanmış atalar sözünü hansı qrup daha tez oxuyar?

- 1) Qurbət görməyen adam Vətən qədri bilməz.
17,29,24,2,7,27 9,22,24,19,7,31,7,20 1,5,1,19 30,7,27,7,20
17,7,5,24,14 2,14,18,19,7,32.
- 2) Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı qonaq.
6,30,14,20 31,1,24,1,26,13,10,13 28,26,1,17,5,13,24,
25,29,8,24,7,20,14,20 31,1,24,1,26,13,10,13 17,21,20,1,17.
- 3) 25,1,17,17,1,18 31,21,12 14,16,7,20 2,13,10 30,1,24 14,5,14.

"Fonetika" böhsində atalar sözlərinin öyrədilməsinə kömək edən çalışmaların əksəriyyəti əlisba mövzusu ilə bağlıdır. Bunu nəzərə alaraq, müəllim ilk növbədə öyrəncilərə əlisbanı əzber öyrətməyə çalışmalıdır. Əlisbanı şagirdlərə əzberlatmak olar, amma onlar bu sıralanmayıçox tez unuda bilsər, hansı hərdən sonra hansı hərfin gəldiyini heç də asanlıqla xatırlaya bilmirlər. Bu ətinliyi aradan qaldırmaq üçün beşhecatlı misralardan ibarət olan "Ölisba sözlüyü" şeirini öyrəncilərə əzberlətmək kifayət edir. Onlar bu badıı parçanı əzberlədikdən sonra istənilən zaman əlisbanı sira ilə ardıcıl yazmağı, lazım olan sözləri, adları, soyadları, atalar sözlərini və s. əlisba sırasına uyğun sıralamağı bacaracaqlar. Çünkü şeirdəki sözlərin özü əlisba sırası ilə düzülmüşdür. Hərflərə görə sözləri deyil, sözlərin ilk hərflərinə görə əlisbanı xatırlamaq öyrəncilər üçün daha asan və yaddaşalan olur.

Əlisba sözlüyü

Azərlə Baycan	Orfoepiya
Cəngə çıxarkən,	Öyrənməmişdi?
Dəngəsər etdi	Pesimançılıq
Əsməri Fidan.	Ruhdan salmasın
Görmüşən "gı"lar	Şagirdlərimi.
Hərdən "xı"laşın,	Tanrım ucaldar
"l"lar incəsin,	Üzüağları,
"J"lar karlaşın?	Vətən yaşadar
Qız laləşdi,	Ziyahları.
Məktəbdə nədən	

- Çalışma 11.** "Atalar sözləri" kitabına baxmadan əvvəlcə qalm, sonra isə inca saitlərlə başlayan atalar sözləri yazın.

- Çalışma 12.** Azərbaycan əlisbasının hər bir hərfi ilə başlayan atalar sözləri yazın (ı, ğ, j hərfələrini atalar sözünün axırına hərfi kimi işlətməyə çalışın).

- Çalışma 13.** Birinci qrup (yaxud sıra) cingiltili, digəri isə kar samitlərlə başlayan atalar sözləri yazın. (Şagirdlərin kar samitləri yadda saxlamasını təmin etmək üçün "Paşa, xaki kofta seç ha!" cüməsini yadda saxlamaları kifayətdir. Cümlədəki sait səslərdən başqa digər səslər kar samitlərdir).

- Çalışma 14.** Əvvəlcə kar samitlərlə, sonra isə onların qarşılıqlı cingiltilişi ilə başlayan atalar sözləri yazın.

Nümunə: Keçi can hayında, qəssab piy axtarır. Gül qonçədə qalmaz, söz qəlbədə.

Və yaxud şagirdlərə tapşırılır ki, onlar bacardıqca daha çox atalar sözləri əzberləsinlər. Növbəti dərslərin birində, dərnək məşğələlərində, yaxud məktəbdə keçiriləcək müəyyən bir tədbirdə atalar sözləri ilə bağlı yarış və ya

müsabiqə keçiriləcəkdir. Şagirdlərdən ikisi qarşı-qarşıya dayanıb növbə ilə hərəsi bir atalar sözü söyləməklə yarışırlar. Atalar sözləri təkrar edilmədən deyişmə şəklinde davam etdirilir. Müyyəyen edilmiş müddədə (10,15,20 saniyə) qədər atalar sözü tapa bilməyən şagird möglüb hesab edilir. Bu ayrı-ayrı dəstələr, kiçik qruplar və ya fərdi formada da aparılı bilər. Sonda finalçılar, daha maraqlı atalar sözləri söyləyənlər, müyyəyen nitq keyfiyyatına görə fərglənənlər münsiflər heyyatının və müəllimin iştirakı ilə qiyomatlandırılır.

Min illerin sinağından çıxan, nitqimizi gözəlləşdirən, onu mənalı və kəsərlı edən atalar sözlərimizi şagirdlərə öyrətmək, onları axtarıcılığa, tədqiq etməyə səvg etmək üçün geniş imkanlar, maraqlı yollar çıxdur. Fonetika bəhsində "Əlisba" mövzusu öyrənilərkən öyrəncilərə Azərbaycan əlifbasındaki hərflərlə başlayan atalar sözləri seçib yazımağı tapşırmaq olar. Onlar hər bir hərflə başlayan atalar sözlərini düşünüb tapır və ya kitabdan seçirlər. Yazdıqları yeni xalq deyişləri, hikmətlə cümlələr onların yaddaşında möhkəm iz salır və uzun müddət umudulmur.

Tədris prosesində öyrəncilərdə linqvistik təsakkürü inkişaf etdirmək üçün yollar və vasitələr olduqca çoxdur. Bu yollardan biri də düşündürməyə, axtarışa, tədqiqatlılığa sövq edən çalışmalardan tədrisdə tez-tez istifadə edilmişdir. Bu məqsədlə nümunə üçün verilmiş aşağıdakı tipli çalışmalardan fonetikanın tədrisində istifadə olduqca maraqlıdır. Həmin çalışmalarla bağlı iş aparıllar kənə öyrəncilərə istiqamət və ya köməklik göstərilməsi də nəzərdə tutulmalıdır.

Çalışma 1. Şifrelenmiş atalar sözünü oxuya bilərsinizmi? Körjü körjü ömza, gön kis ana katən.

Çalışma 2. Verilmiş atalar sözlərini birinci çalışmadaşı şifrələri əsas götürməklə oxuyun:

1. Jinur tim əmələ tözd kəsərtinən.
 2. Han gazötü os kəpəxirə cagan.
 3. Id güdtar kəsləs, körək lahappadtar.
 4. Tanır zü pın cobma pümrələs.

Çalışma 3. Aşağıdakİ atalar sözlərini 1-ci və 2-ci çalışmada kimi şifrələməyə çalışın:

- a) Çox bilişən az danış.
 - b) Ağlışlı dostdan ağlılı düşmən yaxşıdır.
 - c) Övladda nəvə, dövlətdə dəvə.
 - d) Əlin açıq olsun , könlün tox.

Birinci çalışmada şifrlənmiş atalar sözünü oxumaq üçün sait və samit səslərin onlara yaxın olan qalın və ince, kar və ya cingiltili qarsılığını

tapmaq, sonor sesi ise uygun gelen diger sonorlardan biri ilə əvəzlemek lazımdır.

Atalar sözünün birinci kalmışındaki **k** (ka) kar samitini **q** cingiltili samiti; incə, dodaqlanan **ö** saitini, qalın, dodaqlanan **o** saiti; kipləşən, qoşadəqaq **m** sonorunu novlu **I** sonoru; **j** cingiltili samitini onun qarşılığı **ş** samiti; incə, dodaqlanan **ü** saitini qalın dodaqlanan **u** saiti ilə əvəzləsək, “körjü” sözü “qonşu” sözü kimi oxunacaqdır.

Cümlədəki ikinci sözün möhz birinci sözün təkrarı olduğuna şübhə yoxdur. Atalar sözündəki ömzə sözünün birinci hərfi ilk iki sözdə iki dəfə işləndiyindən məlumdur ki, həmin hərf "o"dur. Sözün ikinci hərfi olan kiplaşan "m" sonoru novlu "l" sonoru ilə (**n** və **r** sonorlarının da **m** sonorunu əvəzləyə biləcəyini yoxlamaq olar), **z** cingiltili samitini **s** kar samiti, inca **a** saitini **ı**sa qalın **a** saiti ilə əvəzləsək, "ömzə" sözü "olsa" sözü ilə əvəzlanacak.

Cümlədəki "gön" sözündə g cingiltili samitini onun kar qarşılığı k; ö ince, dodaqlanan saitini qalın, dodaqlanan o saiti; kipləşən n sonorunu işə novlu r sonoru evəz edə bilər. Beləliklə, "gön" sözünün "kor" sözünü evəzlədiyini aşkarlayırıq. Qalan üç sözə (kis, ana, kətan) işə k-q, i-i, s-z; a-ə, n-r, a-ə; k-g, a-e, t-d, a-ə, n-r hərfələri əvvəldə göstərilən şərtə uyğun olaraq evəzlenir. Beləliklə, "Körjü, körjü ömzə,gön kis ana kətan" atalar sözünün "Qonsu qonsu olsa, kor qız arə gedər" olduğunu məlum olur.

İkinci çalışma da birinci kimi sıfırlanmışdır. İnce **a**, **i**, **ü**, saitləri qalın **a**, **i**, **o**, **u** saitləri ilə (sırada göstərilən saitların ardıcılılığı göznlənilməklə); kar samitlər cingiltili qarşılığı ilə; kipləşən m sonoru novlu, dil-dış l sonoru ilə; kipləşən burun sonoru n isə novlu, titrək r sonoru ilə əvəzlənir. H samiti isə olduğu kimi saxlanılmışdır.

Sıfırlanmış cümleler aşağıdaki kimi okunmalıdır:

1. Şirin dil adama dost qazandırar. 2. Har kəs odu öz qabağına çekər. 3. İt kütəndən qaçmaz, qonaq məhabbatdən. 4. Darın su cöplə bulanmaz.

Öyrədici və ya yoxlama imla mətnlərinin də öyrəncilərin bilmədikləri və ya çox az eşitdikləri atalar sözlərindən seçmək olar. Onlar bu atalar sözlərini eşitməklə bərabər, həm də onu yazaraq öz yaddaşlarında saxlayırlar.

Yalnız fonetika bahşında deyil, dilin hər hansı bir bölməsinin öyrədilməsi zamanı atalar sözlerindən istifadə etmək imkanları mövcuddur. Tədris zamanı bu cür atalar sözlerindən müntəzəm istifadə edilməsi təkcə dil materiallarının öyrədilməsinə deyil, ham də dilimizin çox zəngin sərvəti, tükənməz xəzinəsi olan folklor nümunələri ilə tanış olmağa, ondan faydalana mağə, öyrənməvə və onu yasatmağa xidmət edir.

ƏLAVƏ CÜMLƏNİN TƏDRİSİ

Səidə MUSTAFAYEVA,
filologiya elmləri namizədi

Orta məktəb şagirdləri tərəfindən çətin dərk olunan sintaksisin tədrisi həmçinin metodistləri düşündürən problemlərdən biri olmuşdur. Bu da onu göstərir ki, sintaksisin tədrisində həll edilməmiş problemlər, mübahisəli məsələlər çıxdır. Həmin problemlər təbii olaraq orta məktəblərdə, sisntaksisin tədrisində bir sıra çətinliklər yaradır. Bu səbəbdən də sintaksisin bu və ya digər sahələrini əhatə edən metodik tövsiyələrin hazırlanması vacibdir.

Sintaksisin tədrisində qarşıya çıxan problemlərdən biri də əlavə cümlənin öyrədilməsi ilə bağlıdır. Əlavə cümlələr elmi cəhətdən də tədqiqatçı son dövrlərdə cəlb edilmiş bir mövzudur. Bu mövzuda ilk dəfə professor Y.Seyidov mükəmməl bir elmi araşdırma apararaq 2000-ci ildə «Azerbaycan ədəbi dilində əlavə sözlər və əlavə cümlələr» adlı monografiya çap etdirmiştir.

Əgər biz orta məktəblər üçün yazılmış Azərbaycan dili dərsliklərinə nəzər salsaq, o zaman görərik ki, köhnə dərsliklərdə əlavə cümləyə aid heç bir məlumat yoxdur. Əlavə cümlə bəhsini ilk dəfə professor Y. Seyidov və professor Q. Kazimovun birgə hazırladıqları 7-8-ci siniflər üçün "Azərbaycan dili" dərsliyinin (dərslik 1994-cü ildə "Türk dili", 1998-ci ildə isə "Azərbaycan dili" adları altında nəşr edilmişdir) «Sintaksis» bölməsinə daxil etmişlər. Son dövrlərdə isə həmin dərslik hər iki müəllif tərəfindən ayrıca hazırlanıb çap olunaraq, orta məktəblərdə əsas dərslik kimi istifadə edilir.

F.Şahbazov və Q.Kazimovun VIII siniflər üçün birgə hazırladıqları və 2009-cu ildə çap olunmuş "Azərbaycan dili" dərsliyində əlavə cümlə ilə bağlı aşağıdakı məlumatlar verilmişdir:

Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə əlavə deyilir; Məsələn: "O, axşam düşən kimi buraya- Kürün sahilinə gəldi".

Əlavənin aid olduğu üzvə əlavəli üzv deyilir. Əlavə aid olduğu üzvdən sonra gəlir, ondan xüsusi intonasiya və fasilə ilə ayrıılır.

Əlavə əlavəli üzvlər şəxsə, kəmisiyətə və ismin halına görə uzlaşır. Məsələn: "Uçur qağayılar- o nazlı quşlar".

Bəzən əlavəli üzv I, II şəxslərdə, əlavə isə III şəxspə olur, əlavə əlavəli üzvlər ismin halına, kəmiyyətə görə uzaşır, şəxsə görə uzaşma pozulur. Məsələn: "Biz, VIII sinifin sagirdləri, həkimiyyətini təlim etmək".

Bütün cümle üzvlərinin alayəsi olur. (Gürcüstan, 2011, 26)

Əlavə cümlənin orta məktəb dərsliklərinə salınması, həmin mövzuya metodik baxımdan da yanaşmağa əsas verir.

VIII sınıflar üçün hazırlanmış “Azərbaycan dili” dərsliyində əlavə cümlələrin izahı aydın şəkildə verilsə də, bu cümlələrlə ara cümlələrin fərqi izah edilməmiş, hətta dərslikdə ara cümlələr bəhsini verilməmişdir. Fikrimizə, əlavə cümlənin tədrisi zamanı ilk növbədə ara cümlə ilə əlavə cümlənin fərqi məsələsinə toxunulmalı, qeyd edilməlidir ki, ara cümlələr danışanın fikrinə münasibət bildirdiyi halda, əlavə cümlələr qoşulduğu cümlənin ya mənasını genişləndirir, ya da əlavə məlumat verir. İkinci fərq bundan ibarətdir ki, ara cümlələri ara sözlərlə əvəz etdiğdə cümlənin mənəsi dəyişmir. Əlavə cümlələri isə nə ara sözlərlə, nə də əlavə sözlərlə əvəz etmək mümkün deyildir. Məsələn: “Mənə elə gəlir ki, tapşırıq sizə ayındır”. Bu, ara cümləsi olan bir cümlədir. «Mənə elə gəlir» ara cümləsini ara sözlərə əvəz etdiğdə cümlənin mənəsi dəyişmir. Məsələn; həmin cümləni belə də demək olar: Mənçə, tapşırıq sizə ayındır.

Gördündüyü kimi, «Mənə elə gəlir» ara cümləsinin «mənəcə» ara sözü ilə avəz etdikdə cümlənin mənasında heç bir dəyişiklik baş vermədi. Ümumiyyətə, belə avəzlenmələr cümlənin manasına təsir etmir. Əlavə cümlələri isə əlavə sözlə avəz etmək mümkün deyil. Məsələn: «Əziz dayı (o bizim köhnə qonşumuz id) ölündən sonra elə bil kənd boşalmışdı». Bu, əlavə cümləsi olan cümlədir. Həmin cümlə belə də verilə bilərdi: «Əziz dayı ölündən sonra elə bil kənd boşalmışdı. «O, bizim köhnə qonşumuz id» cümləsi isə əlavə cümlədir və yeni məlumat verir. Bu əlavə cümləni əlavə sözlə avəz etmək isə mümkün deyildir.

Dörsliklərə gəlinçə, biz yazımızın əvvəlində də qeyd etmişdik ki, kühnə dörsliklərdə sahv olaraq əlavə cümlələr ara cümlələrin tərkibində verilmiş və bu da tədrisdə dəlaşiqliğa gətirib çıxarmışdı. Yeni dörsliklərdə isə bu problem aradan qalxmışdır. Amma ara sözlər bahsi dərsliyə salınsa da, ara cümlə və əlavə sözlərlə bağlı məlumat verilməməsidir.

Biz təklif edirik ki, Azərbaycan dili dərslikləri yenidən tərtib edilərkən, müəlliflər əlavə sözləri, əlavə cümlələri, o cümlədən ara sözləri və ara cümlələri da ayrı-ayrı bəhslər kimi dərsliyə daxil etsinlər. Ona görə ki, bunlar mahiyyət etibarilə bir-birindən fərqlidir. Bunların hər biri müstəqil bəhs kimi öyrədilərsə, yeni tədris materialı daha ətraflı manisəzdildər.

Sintaksisə aid metodik ədəbiyyatla tanış olarkən görürük ki, yalnız pedaqoji elmlər doktoru, professor M. Həsənov «Sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər» adlı kitabında «Ara cümlələr» bölməsinin «Sədə və mürəkkəb cümlənin sərqi» bəhsində sadə cümlələrin tərkibini izah etmək üçün qismən də olsa əlavə cümlə məsələsinə toxunmuş, amma mövzuya tam aydınlıq gətirməmişdir.

Tədris zamanı əlavənin hansı cümlə üzvünə aid olduğu aydınlaşdırıldıqdan sonra, şagirdlərə o da izah olunmalıdır ki, əlavə cümlənin bir neçə növü vardır. Onlardan biri sual bildirən əlavə cümlələdir. Şagirdlərə aydınlaşdırılır ki, danışanın fikrinə sual şəklində müناسibət bildirən cümlələrə sual bildirən əlavə cümlələr deyilir. Belə cümlələrdə, əsasən, bədii sual üstünlük təşkil edir. Sual bildirən əlavə

cümlələr müəllimin hazırladığı nümunə vasitəsilə daşıqlılaşdırılır. Məsələn: 1. Nizaməddin qılıncın qaldırıb- bu qılıncı ondan başqa görən olmuşdum²-yellədi, qılıncın parıltısı dəşəməyə düşdü. 2. Belə qatı qaranlıqda- bu qaranlıqda yol tapmağın Aslan üçün çatın olacağını kim bilmirdi ki. - Aslan dar kükçələrdə tələsə-tələsə gedirdi. 3. Küçədə qəfildən huşunu itmiş bu qadın-görəşən o huşunu niyə itirmişdi.- mənim anama vurub, havaya qalxdı-bu quşun adını niyə Qızılquş qoymuşdular?-bir anda gözden itdi.

Qeyd edilir ki, sual bildirən əlavə cümlələrdən başqa əlavə cümlənin zaman və məkan bildirən növləri də var. Eyni zamanda, o da izah olunmalıdır ki, zaman bildirən əlavə cümlələr qoşulduğu cümlələr haqqında yalnız zamanla bağlı əlavə məlumat verir. Məsələn: Bundan sonra (bu hadisə 1945-ci ildə baş verdi) man bir qədər də xalq arasında "Mən ona ürəyimi açanda (bu payızın axır ayları id) özümü sanki göylərdə hiss edirdim". "Mən onunla danişarkən (gecədən xeyli keçmişdi) o məni süzür, gözlərinin yaşını saxlaya bilmirdi".

Şagirdlərə o da izah edilir ki, məkan bildirən əlavə cümlələr (bunlara yer bildirən əlavə cümlələr də demək olar) qoşulduğu cümlədə yalnız məkan haqqında əlavə məlumat bildirir. Məsələn: "Qəza xəbəri biza çatanda (bu hadisə kəndimizin kanarındaki dağın üstündə baş vermişdi) arvadlar ayaq yalnız, başı açıq, üz-gözlərini dağda-dağda dağa tərəf yürürdülər. Biz onu görəndə (o hələ yasti-yapalaq evlərdə yaşayırırdı) təcəccübümüzü gizlədə bilmədik".

Əlavə cümlələrin növləri təkcə bunlarla tamamlanmir. Onun növləri daha zəngindir. Əlavə cümlələrin çox təsadüf olunan növlərindən biri də iş-hal, hərəkət bildirən əlavə cümlələrdir. Şagirdlərə izah olunmalıdır ki, bu növə an çox dram əsərlərinin remarkalarında rast gəlmək olar. Bunu daha aydın izah etmək üçün müxtəlif dram əsərlərindən və bu tipli cümlələr əvvəlcən seçilib, qeyd edilməlidir. Sınıfda, şagirdlərlə iş zamanı isə fərdi qaydada bir-neçə şagirdi ləvhəyə çıxarıb nümunələr yazdırmaqla bu cümlənin mahiyyətini onlara mənimsemətmək olar.

Umumiyyətlə, iştir əlavə cümlənin, istərsə də sintaksisin digər bəhslerinin tədrisində, biza görə, öyrənənin (şagirdin) fərdi yaradıcılığına üstünlük verilməlidir. Belə ki, müəllim şagirdlərə bədii əsərlərdən istifadə etmə qaydasını öyrətməlidir. Şagirdlər də bədii əsərlərdən nümunə üçün cümlələr seçib, sistemli şəkildə yazmalıdır. Bu həm də şagirdlərdə fərdi qaydada işləmək bacarıqları yaradır və izah olunan materialı dərinləndən dərk etmələrinə kömək göstərir. Məsələn: Müəllim izah edir ki, iş, hal, hərəkət, vəziyyət bildirən əlavə cümlələrə dram əsərlərində daha çox təsadüf olunur. Bu zaman şagird, bir dram əsəri götürür, onu oxuyur, oradakı cümlələri seçir. Bu həm şagirdin dünyagörüşünü formalasdırır, həm də tədris materialını dərinləndən anlamasına imkan yaradır.

SÖZLƏRDƏ KONVERSİYA HADİSƏSİ VƏ ONUN TƏLƏBƏLƏRƏ İZAHİ

Məhbubə QURBANOVA,
filologiya elmləri namizədi, dosent

Məlum olduğu kimi, konversiya prosesi iki mərhələdə olur. I mərhələdə söz əvvəlki qrammatik xüsusiyyətlərini qismən itirir, yenisini tam qəbul edə bilmir. II mərhələdə isə söz tamamilə başqa kateqoriyaya daxil olur, onun bütün leksik-semantik mənasını, morfoloji-sintaktik əlamətlərini qəbul edir və təzə müstəqil leksik vahid kimi dilda özünü göstərir. Bu ikinci mərhələ semantik konversiya adlanır. Konversiyanın bu növü daha çox substantivləşmə və adyektivləşmə hadisəsinə aiddir. Bu əviyyədə olan konversiya zamanı isim-sifət omonimliyində olan sözlər sintaktik cəhətdən isim və ya sıfət yerində işlənir. Məsələn, *qoca*, *dənizçi*, *kəndli* və s. sözlər bu qəbildəndir.

Azərbaycan dilinin morfolojiyasına həsr olunmuş kitablarda -ci⁴ və -li⁴ şəkilçili sözlər həm düzəltmə isim, həm də düzəltmə sıfət bəhslərində verilir.

Professor M.Hüseynzadə yazar ki, bu şəkilçilərlə əmələ gələn sözlər, əsasən, peşə və sənət bildirən düzəltmə isim olur. Lakin bunlar, bir tərəfdən, tərkib daxilində özlərindən sonra gələn isimləri bu və ya başqa cəhətdən təyin etdikləri üçün morfolojiyada sıfət hesab oluna bilir. Digər tərəfdən, müasir ədəbi dilimizdə *tərbiyəçi*, *dilçi*, *alaçı*, *tənqidçi*, *döyüşçü* kimi bir çox sözlər yaranmışdır ki, bunların məzmununda sıfət əlamətləri çox aydın hiss edilir. Buna görə də bu şəkilçilərlə düzələn sözləri yalnız düzəltmə isim kimi qəbul etmək doğru deyil.

1980-ci ildə nəşr olunmuş «Müasir Azərbaycan» dili (II hissə) kitabında -ci⁴ şəkilçisi yalnız isim düzəldən şəkilçilərə aid edilmiş, -li⁴ şəkilçisi haqqında yazılmışdır: «-li⁴...şəkilçisi həm isim, həm də sıfət əmələ gətirən məhsuldar şəkilçidir. Bu şəkilçi ilə düzəltmiş sıfət və isim bir-birindən mənasına görə fərqlənir. Belə ki, bu şəkilçi ilə düzəltmiş sözlərin bir hissəsi əşyalıq məzmunu, digər hissəsi isə əlamət və keyfiyyət bildirir».

Semantik-sintaktik cəhətdən substantivləşmədə fellərdən düzələn sıfətdər də yaxından iştirak edir. -ma², -ci⁴, -li⁴ şəkilçiləri vasitəsilə fellərdən düzələn «qazma», «süzmə», «saticı», «sağıcı», «ölü» kimi sözlər substantivləşmə nəticəsində tamamilə sıfətlərdən ayrılmışdır. Məsələn:

Yağlı yağış, vurdυ dolυ,
Qəza tutdu sağι, solυ.
(B. Vahabzadə)

Yaşı ellini ötmüş insanlara həkim **süzmə** yeməyi məsləhət görür. Satıcı nəzakətlə müşəriyə yaxınlaşır və istədiyini soruşur. Göstərilən nümunələrdə «adlı», «süzmə», «satıcı» sözləri feldən düzələn sıfət olmuş, lakin substantivləşmə nəticəsində tamamilə başqa məshum ifadə edən sözə-ismə əvərilməmişdir.

Sözdüzəldici şəkilçilər vəsaitəsilə bir nitq hissəsindən digər nitq hissəsinə keçən sözlərdə bəhs etmədiyimiz üçün burada konversiyanın bu növündən danışmayajlıq. Lakin heç bir sözdüzəldici vəsaitənin köməyi olmadan da sözlər semantik - sintaktik cəhətdən substantivləşə bilir. Məsələn:

*Qara deyib matəm tutan xain Əhrimən
Təslim olub baş əyəcək ulu Hürmüza.*
(S. Vurğun)

*Yeddi qara qaranlıqda baxıb Şərqi içün-için,
Öz böxtini seyr etmişdi işığında bir ulduzun.*
(S. Rüstəm)

Nümunələrin birincisində «qara» sözü geyim, libas mənasında, ikinci cümlədəki «qara» sözü isə insan mənasında işlənmişdir. Ümumiyyətə, qara və ağ sözlərinin semantik çalarları çoxdur və bu barədə M. Adilov, Z. Verdiyeva və F. Ağayevanın birlikdə yazdıqları «Azərbaycan dilinin semasiologiyası» əsərində ətraflı məlumat verilmişdir.

Semantik - sintaktik cəhətdən adyekтивləşmə hadisəsində isə sıfət həqiqi mənada işləndikdə sintaktik cəhətdən, məcazi mənada işləndikdə isə semantik səviyyədə konversiyaya uğrayır.

Mərhum Səlim Cəfərovun vaxtilə qeyd etdiyi kimi, semantik-sintaktik konversiyanın bu növü sabit söz birləşmələrinin müəyyən bir şərait daxilində, müəyyən məsələ ilə əlaqədar, bu və ya digər şəxs, ümumi xaraktera maliksə, hamı tərəfindən mexaniki surətdə ifadə olunan bir növüdür.

Leksik ibarələr əsas etibarilə bədii ədəbiyyatda bu və ya digər şəxsin xüsusiyyətlərini vermək üçün və ya əşyani canlandırmaq üçün işlədirilir. Bələ ibarələr bədii ədəbiyyatda epitet adlanır.

Nümunələrə nəzər salaq:

*Bizimdir bu həyat, bu yer, bu hava,
Bax, bu qızıl Bakı, qızıl Moskva.*
(S. Vurğun)

*Uzanmış şəhərin polad əlləri,
Qatarlar, avtolar gəlir Muğana.*
(S. Vurğun)

*Vətən oğlu qılınc çekmiş qəsbkarlar dünyasına,
Tunc sinələr hasar olmuş ürəklərin sevdasına.*
(S. Vurğun)

Bu cümlələrdə gördükümüz **qızıl**, **polad**, **tunc** sözləri tərkib daxilində işlənərək öz həqiqi mənalarında deyil, məcazi mənada işlənmişdir. Rus bölmələrində tədris prosesində bu situasiyada tələbələrə müqa-yışlı şəkildə izah olunur ki, azərbaycan dilində

atributiv isimlər heç bir əlavə şəkilçi qəbul etmədən ismin qarşısında təyin vəzifəsində işlənə bilir.

Rus dilində isə belə isimlər şəkilçisi qəbul edərək sıfətə əvərildikdən sonra bu mövqədə işlənə bilir. Eyni zamanda, rus dilində qrammatik cins kateqoriyası olduğuna görə sıfət aid olduğu ismin cinsinə də uyğunlaşır (bax: M. Abdullayeva, C. Muradov, N. Məmmədova. Azərbaycan və rus dillərinin müqayisəli qrammatikası. Bakı, 2008).

<i>isim</i>	<i>sıfət</i>
qızıl – zoloto	zolotoy
polad – stalğ	stalğnoy
tunc – bronzə	bronzoviy

Gördükümüz kimi rus dilində sıfət mövqeyində işlənən isimlər sıfətin göstəriciləri olan – ы́й, – о́й, – и́й, – а́я, – о́е, – я́я, –е́ эlamətlərini qəbul edir. Azərbaycan dilində dəmir qapı, taxta qapı birləşmələrində «dəmir» və «taxta» sözləri isim, rus dilində isə nisbi sıfət olur.

Azərbaycan dilində I və II növ təyini söz birləşmələrinin I tərəfi kimi çıxış edən isimlər rus dilinə nisbi sıfət kimi tərcümə olunur.

<i>Nümunələrə nəzər salaq:</i>
<i>I növ təyini söz birləşmələri</i>
yun corab – şerstanq noski
gümüş qaşıq – serebrənnəq locka
qızıl üzük – zolotəq kolğuo
qəhrəman xalq – qəroiqeskiy narod
sədaqətli dost – vərniy druq
<i>II növ təyini söz birləşmələri</i>
divar qəzeti – stennəq qazeta
gündüz tamaşası – dnevnøy spektaklğı
küçə hərəkəti – ulıçnəq dvicenie
tədris planları – uğebniq planı
qəhrəmanlıq dastanı – qəroiqeskiy gpos.

Semantik – sintaktik cəhətdən substantivləşmə və adyekтивləşmədən başqa adverbiallaşma hadisəsi də mövcuddur:

Açıldıqca kitab kimi o varaq – varaq,
«Min bir gecə» dastanından şirin oxunur.
(S. Vurğun)

O, bəzən də bir şairin ruhu tak
Qəmli – qəmli fikrə gedib lal axır.
(S. Vurğun).

Nümunələrdə şirin – «maraqla», lal – «sakit» mənalarda işlənərək semantik cəhətdən daha çox zərf yerində ilə işlənib.

Semantik konversiya müəyyən bir nitq hissəsinə daxil olan sözün həmin nitq hissəsi ilə bütün semantik və qrammatik əlaqələrini itirərək yeni bir nitq hissəsinə keçməsini nəzərdə tutur.

Görkəmli alim Ağamusa Axundovun qeyd etdiyi kimi, semantik konversiya demək olar ki, tamamilə anomastika sahəsinə aid olub, daha çox xüsusi isimlərdə özünü göstərir.

Bir sıra dilçilər ümumi adla bu ad əsasında meydana gələn xüsusi

adi bir-birinə omonim hesab edirlər: masələn, **Aslan-aslan**, **Yasəmən**-**yasəmən**, **Zaman-zaman**. Bu fikrin düzgünüyü ondadır ki, başqa nitq hissələrinə məxsus ümumi adlar xüsusi ad kimi işləndikdə mütləq ismə çevrilir. Masələn, Dursun, Sevindik. Ağca kimi xüsusi isimlər ismə çevrilir. Masələn, Dursun, Sevindik. Ağca kimi xüsusi isimlər ismə çevrilir. Məxsus grammatik şəkilçiləri qəbul edirsa, dursun («durmaq» fəlinin məxsus grammatik şəkilçiləri qəbul edirsa, dursun («durmaq» fəlinin «ağ» sıfətinin çoxaltma dərəcəsi) sözləri həmin şəkilçilərlə işlənə bilməz, yəni hallana bilməz.

Azərbaycan dilində semantik cəhətdən əsas etibarla sıfatlar, fellor, qismən da zərflər substantivləşir.

Semantik cəhətdən substantivləşmiş sıfatlar:

Şirini bir təhar ala bilsək bizi,
Bordomı alarıq müharibəsiz.
(S. Vurgun)

Komsomol Baxtiyar kəndə galəli
Toplaysıb başına yoldaşlarını.
Daşınır cıñında yol daşlarını.
Gündə bir əlsizə bir yuva qurut.
(S. Vurgun)

Almaz **Yaxşı**, axı mən bilmirəm ki, sənə necə kömək edə bilərəm.
(C. Cabbarlı).

Qoy bu əlimdəki işimi də qurtarım, o vaxta kimi **Aydınım** da
gələr. (C. Cabbarlı).

Bu cümlələrdə Şirin, Baxtiyar, yaxşı, Aydın sözləri əvvəlki sıfətlik xüsusiyyətini, ona aid olan bütün grammatik əlamətləri itirmiş, konversiyalaşaraq, daha doğrusu substantivləşərək anomastik sözlərə çevrilmişdir. Onomastikanın şöbələrindən birini də toponimika təşkil edir. Toponimlərin bir çoxu isə semantik cəhətdən konversiyalaşma hadisəsindən meydana gəlmışdır. Bu barədə toponimikanı tədqiq edən V.A.Nikonov yazır ki, Hind – Avropa dillərinin bütün sıralarında toponimlərin əksəriyyəti isimlərdən və ya substantivləşmiş sözlərdən ibarətdir. Bunlardan da mənşə etibarla çoxluğu sıfatlar təşkil edir. 1964-cü ildə Ryazan vilayətində 125 yaşayış məntəqəsindən 45-nin adı məhz sıfatların substantivləşməsi yolu ilə yaranmışdır. Alman şəhərlərindən Frankfurt, Hamburq, Bolqarıstanda Qabrovo, Tirnovo toponimik adlar da bu qəbildəndir.

Fellərin substantivləşərək xüsusi ismə çevriləməsi bazasında olan semantik konversiya hadisəsi görkəmli ədib və dramaturquımız Cəfər Cabbarlinin bədii əsərlərində daha çox nəzərə çarpır. Onun ilk dəfə ədəbiyyatımıza gətirdiyi, dilin öz daxili imkanlarından bacarıqla istifadə etməsi nəticəsində yaranmış **Sevil**, **Gülüş**, **Gülər**, **Yaşar**, **Qorxmaz**, **Solmaz** və s. kimi onlarca ad bu gün də müasir adlar sırasında işlənməkdədir.

Axtarışlar, qənaətlər

MƏHƏMMƏD FÜZULİNİN YARADICILIĞINDA ANA DİLİNƏ MÜNASİBƏT

Güllər QƏHRƏMANOVA,
Zaqatala rayonundakı akademik Zərifə Əliyeva adına
texniki fənlər təməyülli liseyin müəllimi

Dünya ədəbiyyatında qəzəlləri, poemaları ilə şöhrət qazanan qəlb şairi Füzuli hər dövrda tədqiqatçıları öz yaradıcılığına yənəldə bilmədir. Milli ədəbi dil banisi olan Füzuli Azərbaycan şeirinin nəyə qadir olduğunu doğma türkçəməzdə ölməz sonət nümunələri yaradaraq göstərmış və bununla da dilimizi mənəviyyatımızın əbədi canlı heykəlinə çevirmişdir. Füzulinin xalq hikməti, xalq zəkasının qüdrəti ilə aşılanmış son dərəcə bədii, səmimi, misilsiz könlük nəğmələrini dinişən və ya oxuyan hər kəsin üzüyində ana dilinə sevgi, həyata məhəbbət, insana ehtiram duyuguları qüvvətləşir. Azərbaycan türk dilində dəyərli incilər yaradan Füzuli öz ana dilini dərin məhəbbətlə sevmişdir. Dogma dilində gözəl əsərlər yaratmağı özüne şərəf hesab edən şair, bu dildə yazmayı, şeiri, sonəti yüksəltmək uğrunda mübarizə aparmağ özüne borc bilmədir. O, zəmanəsində şeirə, cənətə az şəhəriyyət verildiyini göstərir, sonət sahəsində okdiyi güllərə, yaratdığı qıymətli əsərlərə kimsənin qiymət vermədiyindən şikayət edirdi:

Bir dörvədəyəm ki, nəzm olub xar,
Əşar bulub kasadi-əsar.
Ol rütbdə qədri nəzmdir dum,
Kim küfr oxunur kalami mövzun.

Füzuli lirik şeir, qəzəl yazmağa xüsusi şəhəriyyət vermişdir. Bu, təsadüfi deyildir. Büyük şairin qəzəl janrinə ayrıca diqqət yetirməsi, əsəsən, sonəti geniş xalq içində yamaq, mütərəqqi fikirlərini xalq kütlələrinə çatdırmaq təşəbbüsündən irəli gəlmişdir. O, Azərbaycan ədəbiyyatında işlənən ədəbi janrlar içarısında qəzəl janrinə daha çox yer vermiş, eyni zamanda müxəmməs, müsəddəs, tərcibənd və s. formalarda da əsərlər yazılmışdır. Qəzəl rəğbatını isə açıq-əşkar ifadə etmişdir:

Qəzəldir səfəbaxşı-ahlı-nazər,
Qəzəldir gülli-bustani-hünar.
Qəzəl bildirər şərin qüdrətin,
Qəzəl artırar nazimin şöhrətin.

Füzuli doğma dilimizdə şeir yazmanın çətinliyindən də söz açmışdır. Unutmaq olmaz ki, əsərlər boyu fars və orəb dillərində minlərə böyük və kiçik əsərlər yazılmışdır. Yüksək sonatkarlıq qabiliyyəti ilə seçilən

şairler öslər boyu işlənib hazırlanmış və qalib halına düşmüş ifadələrdən, obrazlardan istifadə etməklə çox asan və tez yazırıldılar. Füzuli belə şairlərin işinə sənətkarlıq kimi yox, məhz başqalarını yarsılamış kimi baxırdı.

Fürslü içtimai həyata, xalqa və xalq dilinə, həmçinin əsərlərinə tükənməz tham mənbəyi kimi baxdıqndandır ki, xalq dilinin on inca xüsusiyyətlərini şeirlərində ifadəyə çalışmış və böyük uğur qazanmışdır. O, təkəcə iri şəhər və vilayətlərdə deyil, bölgələrdə işlədirən, lakin forma və məna etibarılı dilimizin doğma xüsusiyyətləri ilə uyğun gələn və bu xüsusiyyətləri eks etdirən sözləri də öz şeirinə götirmişdir. Onu da demək yerinə düzər ki, bəzən canlı danışqda işlədirən Azərbaycan kəlmələri ilk dəfə böyük səirimiz tərəfindən şeirə getirilmişdir.

Füzuli şeirinin ilk manbayı canlı xalq dilidir. Onun yaradılığında dilin xalq ruhu, xalq ifadə formaları əsas götürülmüşdür. Füzuli dilindəki sadəliyi, dörd yüz il bundan əvvəlini göstərən xalq dilimizin – ana dilimizin sadəlivini biz bu misralarda görə bilərik;

Can sözüdür, eğer bilirsa insan,
Sözdür ki, deyirlər özgədir can.
Qurtar məni atadan, anadan,
Bir gəməyey olur iki bəladan.

Bela misralara şairin yaradıcılığında six-six rast gəlmək mümkündür. Füzuli yaradıcılığında, atalar sözlərindən, məsəllərdən geniş istifadə edib.

Şairi ana dilinde bela gözəl, ince şeirlər yazımağa sövq edən qüvvələrdən biri də onun öz xalqının, öz doğma dilinin mənafeyini düşünməsi, öz meyllərini onun meylləri ilə birləşdirməsi, xalqına olan hüsn-rəğbəti, sevgi hissidir. Məhz bu sevgidən irəli gəlir ki, "Leyli və Məcnun" kimi gözəl bir sevgi dastanının türkçemizdə səslənməməsi ona ağır gəlir:

Ol səbəbdən farsi ləfzişlə çıxdır nəzəm kim,
Nazmi-nazik türk ləfziylə ikən dişvar olur.
Zəncəyi-türki qabuli-nazm tərkib eyləsa,
Əksarən əlfəzi namərbütur nəhamvar olur.
Manda tovfiq olsa bu dişvari asan eylər,
Növbəhar olğac dikkəndən bərki-gül iżhar olur.

Füzeli bu mövzunu o qədər sanatkarlıqla işləmişdir ki, Azərbaycan dilində ondan əvvəl və sonra yazılmış bütün "Leyli və Məcnun" poemaları bu əsərlə müqayisədə kölgədə qalmışdır. Azərbaycan şeirinin inkişafında mühüm rol oynayan "Leyli və Məcnun" bu gün klassik irsimizin ən yaxşı nümunələrindən biri kimi oxunur və sevilir.

Füzuli yaradıcılığında qəsidələrə də geniş yer verilmişdir.

Büsati-gülşənə dün eylədim gürər ki, dəmi
Qılam nəzareyi-asarı-qüdrəti-mövla.

Hərdən şagirdlərdən, elə bəzi müəllimlərdən də eşidirsən ki, Füzulinin dili çatındır, anlaşılmazdır. Amma mənə belə gəlir ki, əksinə, onun dili sada, anlaşılıq və rəvandır. Bu şərtlə ki, savadlı olasan, mütaliə edəsən, ana dilimizi səlist biləsən. Azərbaycan MFA-nın

müxbir üzvü professor T.Hacıyev "Füzulinin dili anlaşılmazdır!" adlı makalasında ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2009, №2, sah.7) bu məsələyə çox sərrast aydınlıq gətirir: "Azərbaycan dilinin, türkçənin tarixində Füzulinin ən böyük xidməti sintaktik quruculuğudadır. Söz birləşməsindən mürakkəb cümlə sintaksisina qədər bütün qrammatikası danışq dilinin və elmi quruculuğun üstündə durur. Şairin söz birləşmələri yumşaq, məxməri əhvallar yaradır. İçərisində olduğu misranı, beyti və bütöv bədii mətni bu yumşaqlıq, məxmərilik öz təsirinə alır... Bəzən ən sadə insanın, necə deyərlər, bir kəndlinin, əkinçinin dilini və halını yada salır". Bu da böyük şairin öz xalqına, öz ana dilinə sevgisindən, doğma münasibətindən irali galır.

Füzuli Azərbaycan ədəbiyyatı tarixində nəşrin ilk nümunələrini yaradan görkəmli sənətkardır. Onun Azərbaycan dilində qələmə aldığı əsərlər Azərbaycan nəşrinin tutarlı nümunələridir. Şairin ana dilində yazdığı bir sıra məktublar da nəşr sırasına daxil edilə bilər. O öz əsərlərinə yazdığı müqəddimələri bədii şəkildə qurmuş, orada da bədii lövhələr vermişdir. Onun ana dilində yazdığı məktublar, xüsusiylə də "Şikayətnamə" adı ilə məşhur olan əsəri diqqəti daha çox cəlb edir. Azərbaycan dilində ictimai satiranın ilk nümunəsi olan "Şikayətnamə" XVI əsrдəki haqsızlıqları ifşa edən qiymətli bir sənət əsəridir.

Dövrünün büyük şənətkarı olan Füzuli Azərbaycan ədəbi dilinin banisi, Azərbaycan lirikasının atası sayılır. Onun lirik şeirlərində yüksək məzmun, mütərəqqi ideyalar sənətkarlıqla qələmə alınmışdır. O, dövrünün qabaqcıl bir şənətkarı kimi öz ana dilinin inkişafı, zənginləşməsi uğrunda çalışmışdır. Qitələrinin birində şair ana dilində seir yazmağın cətin olduğunu göstərdikdən sonra deyir:

Məndə tovfiq olsa bu dişvari asan eylərəm,
Növbəhar olğac dikəndən bərgi-gül izhar olur.

Burada şair dildi üzərində şüurlu surətdə, həm də onu asanlaşdırmaq uğrunda çalışdığını bildirir. Füzulinin dili bu gün biza çətin görünür. Çünkü o, bir sırə ərəb-fars sözleri və tərkibləri işlədir ki, oxucular üçün anlaşılmazdır. Ancaq şairin yaşadığı dövrdə bu sözlerin çoxu oxuculara məlum idi. Eyni zamanda Füzulinin müasiri olan şairlərin dili daha çətin və ağır idi. Füzuli öz müasirlərinə görə asan və anlaşılıq dildə yazmışdır, hətta ərəb-fars sözlarının özünü də dilimizin qanun-qaydalarına uyğun şəkildə işlətməyə çalışmış, bir çox ifadələri tərcümə edərək vermişdir.

Azərbaycan lirikasının böyük ustadı olan M.Füzuli coşgun hissleri
obrazlı, təsirli ifadə edib oxucunu düşündürür. O, Azərbaycan dilinin
bütün inca xüsusiyyətlərini bilən bir sənətkar, söz sənətinin böyük
ustadı kimi əsərlərində zəngin epitetlər, bənzətmələr, istiarələr, təzadlan
və mübaligələr işlədir, canlı xalq sözündən müxtəlif çalarlarda istifadə
etməyi bacarır. Beləliklə də ana dilimizin – doğma türkçemizin
zənginliklərini üzə çıxardır.

SUFİZM VƏ MƏHƏBBƏT DASTANLARIMIZ

Şəhla MİRZƏYEVA,

Bakı şəhərindəki 30 nömrəli orta məktəbin müəllimi



İslam dünyasında əmələ gələn qeyri-sabit sosial-siyasi durum bəzi insanların cəmiyyətdən əzaqlaşmalarına, tərkidünyalığı gətirib çıxardı. Hadisələrin mahiyyətini Allah nurunun qəlblərdə sənməsi kimi anlayan bu ilk tərki-dünya zahidləri və "riyazətilər" (özlərinə əziyyəti rəva görənlər) sükunəti, adaləti aradan qaldırmağı ibadətdə, gecə-gündüz Quran oxumaqda tapdılar. Tədricən İmmət Cəfəri Sadıqin rəhbərliyi ilə bir qrup müsəlman İslamin fəlsəfi əsaslarını hazırlamağı qarşılara məqsəd qoydular. Onlar öz təlimlərinin nəzəri bazasını, terminoloji aparatını da yaratdılar. Ancaq bu, hələ sözün əsl mənasında təsəvvüf deyildi, təsəvvüfə gedən yolun başlangıcı idi. Sufizm təbii ki, terminoloji aparatdan, nəzəri bazadan çox yararlandı. İlk dövr sufiləri (şərti anlamda) insanların ruhi halını, haldan-hala düşməsini öyrənir, həli Allah vergisi adlandırdılar. Haldan-hala düşmə bu ilk sufilərə görə, mənəvi təmizlənmədə başlıca şərt idi. İlk sufilər biliklə, praktik fəaliyyətlə fəlsəfi bazanı hazırlayırdılar. Bu hazırlıq artıq IX yüzildə Bəyazid Bistami, Cüneyd Bağdadi, Həllac Mənsur kimi klassik sufiləri yetişdirdi. Beləliklə, sufizmi yaradan sosial-fəlsəfi şərtlər şəliyi formalasdırıban imamlardan, xüsusilə də Cəfəri Sadıqdən qidalanmışdır.

Sufizm insanı fasiləsiz olaraq İdeala- Haqqa yaxınlaşdırır. Ruh dünyaya sığdır, dünyadan yüksəkdə dayanıb onun mənasından danışır. Bu fəlsəfədə Haqq arzu olunan, istanılan Ali Təzahürdür.

- Təsəvvüf 4 mərhələdə, 40 məqamda Məqsədə gedən yoldur:
1. Şariət.
 2. Təriqət.
 3. Mərifət.
 4. Həqiqət.

Birinci mərhələdə din tərəfindən qəbul olunmuş qanun və vəzifələr yerinə yetirilir.

İkinci mərhələ sufizmin əsas mənəvi cəhətdən artma, daxili özüylə döyüş mərhələsidir. Təriqət yol deməkdir. Yolun uzunluğu təsəvvüf yolçusunun öz qüdrətindən asılıdır. Təriqət hallar və məqamlar silsiləsində bütövləşir.

Məqam kamillik mərhələsidir.

Hal hər məqamı, mərtəbəni tamamlayan, yolçunu yeni məqamlara hazırlayan və nəhayət, Haqqa qovuşudan ilahi vergidir. Hal qəfil gəlir, ani olur. Məqam sabitdir, tam psixoloji vəziyyətdir.

Özünəhesabat, özünənəzarət və daxili müşahidə hal və məqamlardır.

Təriqət təmizlənmələr, təblər, vəhylər silsiləsidir.

Üçüncü təsəvvüf mərhələsi mərifət adlanır. Mərifət məqamında Sufi daxilindəki miskinliklə, zəliliklə, köləliklə döyüşüb Tanrı miskininə, tanrı quluna, İlahi eşq xətasına çevrilir.

Sonuncu, dördüncü mərhələdə təsəvvüf yolçusu Ucalar ucası qarşısında zərrəyə döndüyünü və bu Ucalığın bir Zərrəsi olduğunu dərk edir, sirlər onun qarşısında pünhanlığını itirir, kamilliyyə, pirliyə yetişən sufi "mülk sahibinin atayınə üz qoyur", işıqlanır, nur saçır, vəhylər, ehtizazlar, vəcdlər içində Bəxtiyanlıq və Sonsuzluğa qovuşur. O, İlahi Eşqinə minacatlar deyir. İlham bədahətən, fasiləsiz çuğlayır onu. Bu, həqiqətə qovuşma mərhələsinin möcüzələridir.

XII yüzillikdən sonra bütün İslam dünyasını bürüyən sufi təriqətləri hər yerdə xanagahlar, təkkələr açıdlar. Beləliklə, İslam dünyasında bir tərəfdə şəriəti, fiqhı, din tarixini, bir sözlə, rəsmi islam elmlərini öyrədən mədrəsələr vardısa, digər tərəfdə Allaha qovuşmaq yollarını öyrədən idrak sistemi dururdu. Mədrəsələr Qurandan, hədislərdən, təfsirlərdən, ən yaxşı haldə isə kəlamdan başqa qalan elmləri öyrətməyi lazımlı bilmirdi. Xanagahlar, təkkələr, əksinə, haqqı dərk etmək yolunda Quranla, hədislərlə, təfsirlərlə yanaşı müsiqini, rəqsi, şeiri də vacib sayırdılar. Nəzəri sufi ocaqlarında şeyxin təriqətin bu və ya digər məsələsi ilə bağlı traktati, başqa böyük sufının təlimi öyrədildi. Mədrəsədən İslamin ehkam və göstərişlərindən kənarə çıxmayan quru din nümayəndəsi, molla çıxırısa, təkkələrdən Allahın hər şeyin əzəli və sonu olduğunu bilən, onu hər yerdə və hər şeydə görən, Allah eşqinə canından, malından keçən dərviş çıxırı. Sadə xalq mürəkkəb ritual sistemi olan rəsmi İslAMDAN çox, möcüza və kəramətləri ilə seçilən sufizmə meyl edirdi. Bunu biz şifahi xalq ədəbiyyatı nümunələrinde, xüsusişlə də dastanlarımızda açıq-aydın görürük. XI-XII yüzilliklərdə yaranan türk sufizmi əski mədəniyyətin müsəlman kontekstində təqdimindən başqa bir şey deyildir.

Beləliklə, dastan türk epik təfəkkürünün reallaşmış mətn faktı kimi özündə türkün dünya haqqında təsəvvürlər kompleksini bu janr çərçivəsində və onun qəlibində müvafiq elementlərlə (obraz, motiv, stüjet) ifadə edir və əski türk cəmiyyətinin bütün etnik-maddani keyfiyyətlərini özündə cəmləşdirməklə harmonianın bərpası modelini təqdim edir. Məhəbbət dastanlarımızın quruluşu da ilk öncə ənənə hadisəsidir.

Azərbaycan dastanları ənənəvi quruluşa malikdir. M.Cəfərli yazdı: "Məhəbbət dastanlarında məşqo ilahi gözəlliyin daşıyıcısı, İlahinin təcəllasıdır. Bu baxımdan dərvish-Xizir, Həzərat Əli aşiqla məşq arasında, əslində bu dünya ilə o dünya arasında, insanlar dünyası ilə İlahi Dünya arasında vasitəçilik edirlər. Bu vasitəçilik dastanda həm birbaşa vasitəçilikdir (bu yolla qəhrəmanlar dünyaya gəlirlər, bir-biri ilə buta yolu ilə nişanlanırlar), vasitəçilik həm də xilaskarlıq şəklində təzahür edir: mediator qəhrəmanı xilas edir. İşə qarışmalı olur. Orasını da yada salaq ki, bütün xilaskarlıqlar möcüzəli olur. Döyüşən qəhrəmanın sinəsinə söz doldurur, ona verilmiş müəmmələrin cavabını sırlı şəkildə qəhrəmana "piçildəyir". Aşıq qəhrəman bütün hallarda öz hamisinin köməyi ilə qələbə qazanır".

Gördüğümüz kimi, bütün parametrlerde sufi adâbiyyatı, ideolojyası ve felsefesi ile bağlı olan eşq dastanları tâkkâya bağlı aşıqlar târifinden düzülüp qosulduğundan sufi adâbiyyatının bir nümunəsidir. Mâhâbbât dastanlarının başlıca xarakterik cahâti onun başdan-başa vergi (buta) üzerinde kurulmasıdır. Türk-İslam tâfakküründə vergi (buta) Tanrı niyazıdır. Buta eslînde tamlıq, vâhdât râmzidir. Butanı veren saçı, dârvîş, pir, mûrşîd, hz.âli, Xizîr aşığı vâhdâtça çağırılır. Eşq dastanlarında bu vâhdâtça haqq deyildiyindən ona çatmağa can atan qâhrâmanâda haqq aşığı (yeni haqqâ aşiq olmuş, haqdan başqa heç bir şeyi görmeyen, haqq deyib haqq sözü danişan vâ s.) deyilir. Tanrı vergisi olan aşılık eşqnamâlarda buta şâklîndə varyasiya edilir.

Butanın tamlıq rəmzi olduğunu göstərən bir element də dastanlarda verginin həm oğlana, həm də qızə eyni anda verilməsidir. Əksər dastanlarda buta aşıqə nur şərabı şəklində içirilir:

-Baba derviş, mən müsəlmanam, şərab bizə haramdır!

Dərviş dedi:

-İç, oğlum! Bu, şərab deyil, eşq badasıdır. Sən çox-çox çətinliklərdən keçəcəksən, çox əzablarnan qarşılaşacaqsan. Eşqin yolunda sənə miskin də deyəcəklər, abdal da. Sən hər bir çətinlikdən keçib ucalara qalxacaqsan. Mənim kimi bir karamət sahibi, övliya olacaqsan. ("Miskin Abdal və Şənuhər").

"Miskin" sözünün leksik mənasından fərqli belə bir izahı da var: öz ilahi eşiqin namına nəfsini böğaraq mənəvi ucalığın zirvələrinə, pir məqamına qovuşmaq. Bu issa "miskinliyin" simvolik açarıdır. Təriqət şairlərinin xalq arasında böyük şöhrəti "miskin" sözünün leksik mənasını arxa plana keçirərək, bu ifadənin yeni simvolik məna daşımاسını təmin etmiş, onu qüdrətli sənət və sənətkar anlayışlarının sinopini təmin etmişdir.

"Abdal" sözünün semantikasına geldikde isə təsəvvüf termini olaraq "tebdil olmaq, dəyişmək, bir yerdən başqa yere getmək, "qabığını buraxıb ruha girmək" mənalarını daşıyıb, qısaca olaraq, "gəzərgi yaşayışlı dərvisi" anlamına gəlməkdədir.

İslam ensiklopediyasında isə "abdal" sözünü görkemli türk alimi Fuad Köprülü belə açıqlayır: "Abdal sufiliyin mərtəbəsi sistemindəki dərəcələrdəndir. Ən çox yayılmış bir qənaət görə qurx olan abdal-ölyliyə

mərtəbə sistemində sonuncu dərəcəni təşkil edir ki, bu, silsilənin zirvəsindədir".

Aşiqin butadan qabaqkı halı ilə butadan sonrakı halı, yəni "batın" gözünün açılması təsəvvüfdən gəlirdi, yuxuda aldığı butanın təsiri ilə xəstələnməsi, dərdini yalnız sazla deməsi (əslində aşiq dərdini sözlə deyə bilməzdə, çünki haqqı bəyan edən sözlər ilahi mənşəli olduğundan yalnız sakral (mütqəddəs) musiqi aləti kimi qavranılan sazla deyilə bilərdi) şamarı əfsanə və rəvayətlərini yada salır.

Eşq dastanlarında "batin" gözü açılmış haqq aşiqinin ölüb-dirilmesi (Qul Mahmud, Şahzadə Əbülfəz), gələcəkdən xəbər verması, yuxu yozması, dağla, xarabaliqla, kəllə ilə söhbəti (Kərəm) özünü göstərir. Bu batini təkamül, batini görmə, gizli elmləri bilməklə izah edilir. Məsələn, Seyididən həramı qızlan: "əgər haqq aşığınsa, tap görək, biz kimik, fikrimiz nadır?", - deyə soruşurlar. Yaxud Qurbani gözü bağlı üç qızın içindən Pərini tapır. Novruz da gözübağlı qızların içindən öz sevgilisini tapır və aşağıdakı şeiri deyir:

*Mənim bu müşkül işimə,
Yetiş, sən ey rəbbim, haray,
İçmişəm qırxlar əlindən,
Eşq ilə şərəbim, haray,
Səni tutar təbim, haray.*

Butanın mağarada, yaxud pirdə (Qurbanı), bağda (Abbas), mağarada namaz qılınan (Heydər bəy), qəbir üstündə (Qərib,Seydi) verilmesi sakral məkan çərçivəsi ilə ilişkilidir. Bu tip vergialma birbaşa şaman mərasimləri ilə qohundur. Buradan da haqq aşığı konsepsiyanının xalq sufizmindən gəlib əski inamlarla sıx əlaqədə olduğu görülməkdədir.

Dərvişin mənəvi yolu eşq dastanlarında aşiqın real yoluna çevrilmişdir. Vergi alıb buta arxasında gedən haqq aşiqinin gözəl qızlarla rastlaşması və hədəfə bu dünya gözəllərinin məhəbbətindən imtina etməsi, əslində könlünü ilahi eşqə verən müridin keçici, fani gözəlliyyə uymaması, başəri məhəbbətindən ilahi eşqi üstün tutmasıdır. Məhəbbət dastanlarında haqq aşiqinin bir neçə dəfə evlənməsi, yəni butası ilə bərabər, başəri gözəllərə də qovuşması bir tərəfdən təsəvvüfün başəri eşqi inkar etməməsi fikrinə söykanırsa, digər tərəfdən sufi eşqinin aşiq repertuarında tədricən real cizgilər qazanmağı cəhdindən doğurdu. "Novruz" və "Şah İsmayı" dastanlarının qəhrəmanları butasından başqa, daha iki gözəllə də evlənir.

Vergi alan butanın butaya qovuşması aşiqin haqq ilə haqq olmasına dair. Bu qovuşma əksər dastanlarda toyla müşahidə edilir və sərf folklor elementi kimi çıxış edir. Bu tip dastanlarda mənəvi birlik fiziki birliyə transformasiya olunur. Ancaq "Əslisi və Kərəm", "Şahzadə Əbülfəz", "Leyli və Məcnun", "Qurbani" (Diri versiyası) kimi eşq dastanlarında təsəvvüfün fəna-fillah konsepsiyası funksional-semantik baxımdan dastan dilinə çevrilir. Əslində bu dastanlarda aşiqin fiziki yoxluqla mənəvi vəhdət qazanması, yəni fəna-fillah olması təsvir edilib. Dastan dilindəki bu faciəvi sonluq təsəvvüfdə mürnidin can atlığı xosbəxtliyidir.

CƏLİL MƏMMƏDQULUZADƏNİN FELYETONLARINDA QADIN AZADLIĞI CƏMIYYƏTİN AZADLIQ ÖLÇÜSÜ KİMİ

Turan ŞÜKÜROVA,
Bakı Dövlət Universitetinin
klassik Azərbaycan ədəbiyyatı kafedrasının magistri

Cəlil Məmmədquluzadə Azərbaycan qadının azadlığı, cəmiyyətdə yeri barədə öz fikirlərini nəstrə, dramaturgiyada və o cümlədən felyetonlarında dilə gətirir. Onun yaradıcılığında qadın hüquqsuzluğunun tənqid məsəlesi araşdırıtların malum olur ki, ədib, keçmişdən miras qalan milli-mənəvi dəyərlərdəki bir çox mənzərlərdən narahatdır. "Mənim fikrimə bir belə şey gəlir: İndi "Molla Nəsrəddin" Allahdan qorxmaya və mollalardan utanmaya, götürüb genə, məsələn, bir belə şey yaza, millətimizin qabağı getməyindən ötrü lazımdır ki, arvadlarımız ingilis, rus arvadları kimi elm oxuyub, üzüüaçıq gəzələr. Kişiələr daha onları zorla çarşov altına və dörd divar arasına qatıb istədiklərini onların başına gətirməyələr... Allah əlaməmisişən, əgər bir belə şeyi "Molla Nəsrəddin" cürət eləyib yazsa, yerlər zəlzələlər, aləm dəyər bir-birinə. Hər bir şəhərdən kərbəlayı heydərqlular, məşədi haqverdilər sivirməqilic yügürər Tiflisə Molla əminin duələ çağırmağa...".

Mirza Cəlil belə bir qaranlıq şəraitdə qadına münasibətin birmənali olmadığı zamanda qadın hüquqsuzluğunu böyük cəsarətlə tənqid edirdi. O, xüsusilə vurgulayırdı ki, əgər qadın azad deyilsə, cəmiyyətin azadlığından danışmağa daymaz.

C.Məmmədquluzadə redaktoru olduğu "Molla Nəsrəddin" jurnalında qadın məsələsinə həsr etdiyi məqalələrində avamlığı, savadsızlığı, çoxarvadlılıq və mənəvi pozğunluq kimi eybəcərlikləri, azyaşılı qızların əra verilməsi kimi məsələləri karikatura və felyetonlarla ifşa edir, cəmiyyətin özü-özünü təmizləməsinə, tənzimləməsinə inanır. Mirza Cəlinin "Qız uşağı" felyetonu belə bir rişxəndlə başlayır: "Qədim ərəblərin içində belə bir adət var idi ki, qız uşağı anadan olan kimi tutub onu boğarmışlar. Amma şüfürə olsun Allaha, biz bu barədə ərəblərdən bir az yaxşıyıq. Biz qız uşaqlarını boğmuruuq. Amma öz aramızdı, qız uşağı bir şey deyil".

Sözügedən felyetonda ədib azyaşılı qızların özlərindən dəfələrlə böyük hacılara, seyidlərə, məşədilərə əra verilməsindən bəhs edir. "Yəni səkkiz yaşında qızı öz evindən zor ilə, çəkə-çəkə, mızləyə-mızləyə, qorxuda-qorxuda apanıb qatırlar bir əzgə kişinin evinə və sonra qaydırıb gəlirlər...

Murdar və kafir urusların içində bir belə qayda var: hər kəs bir balaca qızı və yainki yekə qızı zor eləsə, haman adamı tutub göndərirler on iki il Sibirdə katorqa çəkir. Amma biz pakızə müsəlmanların da içində belə qayda var: bir kişi balaca qızı zor eləsə, biz haman kişini küçədə görəndə deyirik: "Allah mübərək eləsin".

İnsan şəxsiyyətinin azadlığı, insan hiss və duyularının sərbəst ifadəsi, şəxsi seçim imkanları, insanlara humanistik münasibət kimi aspekt qadın hüquqsuzluğu problemində toplanırdı. Bu baxımdan problemin gündəmə gətirilməsində içtimai-siyasi mövqə mühüm rol oynadı. Yazıçının qaldırıldığı məsələ Azərbaycan cəmiyyətində həm matbat, həm poeziya, həm də dramaturgiya vasitəsilə on müxtalif tabaqaların "faal" zona kimi daima diqqət mərkəzində saxlanırdı.

Matbatda gedən on qızığın təbliğatda öndə C.Məmmədquluzadə olmaqla, "Molla Nəsrəddin"çilər liderlik edirdilər. Mirza Cəlil qadın azadlığının on qızığın tərəfdarı kimi onu kəskin satirik planda, bütün ifşa və tənqid gücü ilə işçiləndirirdi. C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, M.Ə.Sabirin, Ə.Nəzminin bu mövzuda dərc etdirdikləri şeir, felyeton, məqalə və hekayələr ciddi təsir gücünə malik idи və böyük rezonans doğururdu. Qadın hüquqsuzluğu mövzusu rəngarəng mövzularla müxtalif obrazlar, ideya və janr müstəvisində təqdim olunurdu.

Yenə bu əhəmiyyətli, günün vacib problemini gündəmə gətirərək "Molla Nəsrəddin" jurnalının 1923-cü il 2-ci nömrəsində dərc olunan "Na mərəkə" adlı felyetonunda C.Məmmədquluzadə yazırdı: "... Rışədən başlamaq! Məsələn, hökumət tərəfindən gərək belə bir qanun qoyula ki, on səkkiz yaşa çatmamış və müəyyən dərs-tərbiyəni tamam etməmiş heç bir qız əre gedə bilməz. Na qədər ki, bir belə qanun yoxdur, o qədər də balaca qızlarımızın ixtiyarı əjdahaların əlində olacaqdır... Rışədən başlamalı".

Ədib qadın hüququ uğrunda mübarizəni kəskin şəkildə qoyurdu. Başlarında köhnə dünyanın havası qalmış bəzi tiplər öz sözlərilsə Molla Nəsrəddinin gülüş hədəfinə çevrilirlər. "Arvad öldürünlər, yaxud qeyrət" adlı məqalə bu cəhətdən çox səciyyəvidir. Felyetonda deyilir: "Qeyrət dedikdə bir istiladır ki, ancaq bizlərə məxsusdur, belə ki, bu söz nə rus dilində var, nə gürə, nə də Avropa dillərində var. ... Qeyrətin əsil mənası arvad öldürməkdir". Sonra ədib qadına münasibətdə köhnə dünyanın çirkin əməllərindən nifrətlə danişir və nahayət yazar: "Amma, səd əfsus ki, ... Ədliyyə təlim edibdir ki, bu gözəl istiləh... bizim lügətimizdən pozsun. Heyf və genə heyf! Ondan ötəri ki, əgər bu rəvayətlər doğrudursa, elə arvad öldürünlər qoçularımız gərək bir vaxt "moddan" düşələr və belə də olsa, doğrudan da, namərdlik və yırıcılıqda çıxardığımız gözəl ad və şöhrətimiz bir vaxt möhv olala gərok!".

Və ya "Arvada gücləri çatır" adlı felyetonda göstərildiyi kimi: "Bu da "qeyrətli" kişilərimizə xoş gəlmir və xoş gəlməyəndə də həmin "qeyrətli"lərimiz biçağı çəkib soxurlar qadınların ürəyinə. Bakıda Əzməhəmməd Dilavər oğlu övrəti Şirinbanunu biçaqlayıb öldürür. Şuşada Şahmar Zeynal oğlu maması qızı Leylanı biçaqlayıb öldürmək istəyir. Qeyri yerlərdə də habelə..."

Demək olar ki, bu adət biza atadan, babadan irs qalıbdır: bir vaxt var idi ki, şəriət yolundan çıxan qadınları siyaset etmək hər bir həqiqi müsəlman üçün bir vəzifə, bəlkə bir igidlik hesab olunurdu.".

C. Memmedquluzadə böyük bir məharətlə göstərmişdir ki, kühnə həyat torziylə bağlı olan insanlararası münasibətlər, dini ehkamlar millatın əxlaq anlayışlarının, onların viedan, namus, şəraf haqqındaki təsəvvürlərini eýbəcər hala salmışdır ki, onlar öz arvadlarını, analarını və bacılarını döya-döya öldürür, amma kiçik yaşlı qızlarını məşədilərə, həcılara verməyi özlərinə şəraf bilirlər. Klassik yazıçı "Nişanlı bir qız" felyetonunda yazar: "Nişanlı bir qız ağlaya-ağaya deyir ki, "ey mənim qara bəxtim, nə olardı ki, mən anadan olaydım Frangistan şəhərinin birində, atamın adı olaydı Fridrix, anamın adı olaydı Avqustina, mənim adım olaydı Mariya. Nə olardı ki, dünyani işqalandırın günün üzüna hərdənbir baxmış olaydım və atam-anam məni qoca kişiye vermek istəyəndə bir söz dənişməgə ixtiyarım olaydı. Ey mənim qara bəxtim, nə olardı ki, milyonlareca yazılın kitablardan ikicəciyini oxumuş olaydım və biliydim ki, dünyaya nadən ötrü golmişik. Ey mənim qara bəxtim, doğrudur, firəng qızı olsa idim, öləndən sonra yerim cəhənnəmin dib bucağı olacaq idi; amma əşfayda ki, indi də öləndən sonra cənnətə gedib görəcəyəm ki, elə hayana istəyirəm gedəm, hayanda istəyirəm oturam, hər yan və hər tərəf doludur keçəl-kükçəl məşədi və kəlbələyilər ilə, bitli hacılar ilə və çirkli və tərli cadrəli arvadlar ilə, ey mənim qara bəxtim!".

Celil Məmmədquluzadə Azərbaycan qadınının başqa xalqlardan, məsələn, rus, gürcü, fransız qadınlarından geri qaldıqlarını heç kəsə həsəd aparmadan, ürək ağrısı ilə qeyd edirdi. O, "Molla Nəsrəddin" jurnalında Qərb qadınlarının öz ərləri ilə birlikdə mübarizə etdiklərindən söhbət açır, fransız milli qəhrəmanı Janna Darakı, dekabristlərin həyat yoldaşları Völkonskaya, Trubetskaya və başqalarını nümunə göstərirdi.

Mövcud şairdə yaranan mənzərəni satirik bir dillə qələmə alan Mirzə Cəlil "Oğlanlarınızı oxutmayın" felyetonunda oxumuş oğlunu evləndirmək istəyən atanın düşdüyü çətin vəziyyətdən bəhs edir: "Getdi Peterburqda oxudu, oradan da getdi nə bilim Parijə, hara. İndi hamisin qurtarır gəlib, özünün da tamam iyirmi yeddi yaşı var. Çox sual-cavabdan sonra evlənməyi boyンuna qoymuşam, amma deyir ki, mən gərək oxumuş qız alam. Dedim, yaxşı onu da elərəm, Kərbəlayı Qənbərin qızını alım sənin üçün. Gör mənə nə deyir, deyir ki, hansı uçkolunu tamam edib? Dedim, balam, uçkol nədi, Molla Bacıda neçə illər oxuyub, Qurani çıxıb, hər cüümə axşamı mərhümə anası üçün bir yasin da oxuyur. Dedi işimə gəlməz. Dedim niyə? Dedi oxuyub kurs tamam etmiş olmasa, yəni takmili obrazovaniyyə olmasa mən almaram. Cünki bunun xilafı olsa, nə o məni xoşbəxt edə bilər və nə mən onu".

Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərindən, xüsusilə 1905-ci ildən sonra qadının ailədə və cəmiyyətdəki mövqeyi, ona münasibət məsəlesi ictimai-siyasi fikrin ən aktual məsələlərindən birinə çevrilmişdi. Ədibin bütün ictimai-siyasi baxışları Azərbaycanda əmələ gəlmis yeni ictimai-iqtisadi şəraitin, dövrün əsas tələblərini özündə əks etdirmişdir. O, Azərbaycan qadınının cəhalət və avamlıq içərisində boğulmasını, onların faciəvi həyatını göstərmişdir. Azərbaycan qadınlarının əxlaqi təsəvvürləri kiçik yaşlardan başlayaraq feodal-patriarxal həyat tərzi altında formalasdığına görə, onlar özlərinin cəhalət içinde boğuldularını görmürdülər.

Yaşadıqları şəraitdə nigah, adətən, ailə qurmaqdan daha çox alqı-satçıya bənzayırırdı. Qızların kiçik yaşlarda əra verilməsi daha yaşı olan məşədi'lərə, həcılara satılması idi. Alqı-satçı əsasında qurulan bu cür ailədə qarşılıqlı etimad, hörmət yox idi. C.Məmmədquluzadə ailədəki faciəvi halların, kişilərin şəriət qanunundan dördəlli yapışaraq öz arvadlarını içtimai yerlərə, toya, yığıncağa buraxmamağının səbəbini ailədə qarşılıqlı etimadın olmamığında gördirdi. O, yazdı: "Əgər mənə yəqin ola ki, övrətim məni istəyir, onda heç zəddan qorxmaram; onda izin verərəm hər kəs ilə istayırdanışın. Amma bir sərətdə ki, onun mənə məhəbbəti yoxdur, otaqdən kənaraya çıxmasına razi ola bilmərəm".

Ailədə etimad yoxluğunun səbəbini C.Məmmədquluzadə onun düzgün qurulmamasında görürdü: "Məhabbatı mənə ondan ötrü yoxdur ki, onu mənə on dörd yaşında könlüsüz verəndə mənim qırx doqquz yaşı var idi; amma mənə ondan ötrü göldi ki, bir kasib qız idi. Mən özüm də biliirdim məni istəməyəcək... Amma nə eybi var, Allah müsəlmanlılığı bərəkət versin". Ədib bütün bunların içtimai tərəqqiyə mane olmasını çox gəzal başa düşürdü və bu adətlərə qarşı mübarizə aparırdı. O, kiçik yaşı qızların kəbinini qoca kişilərə kəsən mollalar haqqında yazırırdı: "Heç bir elə ittifaq düşməyib ki, bir mollanın yanına gəlib balaca bir qız usağıını altmış yaşında kişiyə nikah eləmək istəyəndə, molla bir dəqiqa dayana... Molla nə qanır qanlı faciə nə deməkdir".

C.Məmmədquluzadə qadının hüquqlarının tanınmasına inkişaf etmiş mədəni ailənin, gənc nəslin sağlam əqlaq tərbiyəsinin mühüm bir şəti kimi baxırdı. "Necə ki, gün işığını aya bağışlayır, habelə ana gərək övladına kamal işığını bağışlasın".

C.Məmmədquluzadə göstərirdi ki, qadın – ana dini xurafatdan, ehkamlardan xilas olmayaç möhkəm ailə və tərbiyə mümkünsüzdür. Ananın öz övladına kamal işığını – bilik və tərbiyəni verə bilməsi üçün birinci növbədə həmin ananın – qadının mənəvi əsarətdən, avamlıqdan, savadsızlıqdan xilas olması lazımdır. Öz dövrünün uzaqgörən mütəfəkkiri C.Məmmədquluzadə savadlanmanın və ictimai işlərə qoşulmağın zəruriliyini təbliğ edirdi. O qadınlara müraciətlə yazırıdı: "Ey Şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız, onda azadlığın qadrını bilsiz, onda xəsbəxtlik yoluunu taparsınız, oxumasanız qararılda qalacaqsınız, oxumasanız bədbəxt olacaqsınız və bədbəxt olmayıñızdan savayı uşaqlarınızı da bədbəxt edəcəksiniz. Salam olsun qoca Molla Nəsrəddin tərəfindən azad Şərq qadınlarına! Salam olsun onların azad yol göstərənlərinə!"

XATIRƏLƏRDƏ YAŞAYAN MÜƏLLİM ÖMRÜ

Aygıl ƏLİBƏYLİ,
Azərbaycan Dillər Universitetinin tələbəsi

Nəsillər bir-birlərini avz edir. Həyat dəyişir, yeniləşir. Bu yeniləşmədə bizi avz edən gəncələr nə qazanırlar? Qazandıqları təkcə yaşı nəsillərin na zamansa tutduqları yerdirmi? Daha nadir? Əvvəlki nəsillərin həyat təcrübəsindən xəbərdar olmadan, mənəvi keyfiyyətləri, milli dəyərləri məniməmdən davamlı uğur qazanmaq mümkün deyil. Bu, artıq elmi şəkildə stübt olunub ki, varisiyin gözlənilən tərəqqidə, inkisafda ciddi rol oynayır. Kəskinmiş mütasirlik arasındaki minillik bağları daha da möhkəməndərləndirilədir. Təqdim olunan tələbə yazısı da bu cəhdən diqqəti cəlb edir. Sevinirən ki, bir qədər də kövrək notlarla qələmə alınmış həmin yazının müəllifi müəllim olmağa hazırlaşır və məqaləni də müəlliminə həsr edib. Bunları nəzərə alaraq, ənənədən bir qədər kənara çıxmışdan çəkinmədən ilk dəfə müəllim haqqında tələbə fikirlərini dərc edirik.

Həyat daim dəyişir, yeniləşir. Lakin dəyişməyənlər də az deyil. Müəllim sonatının ucalığı, ayrı-ayrı zamanlarda statusundakı fərqlərə baxmayaraq, çoxluğun, xalqın ona münasibəti kimi: müəllim həmçən ali sayılı, on qiyməti varlığın böyükən nəslin taleyi ona təşşrifdir. Yaxşı müəllim xalqın ümidi yeri, etibar etdiyi insandır.

Zaman-zaman qarşımıza çıxan, daha daqiq desən, baxtına düşən müəllimlərin özleri bu şərəfi, hər ucalığı, bu yeniləşməli dilləri ilə deyil, əməlliəti ilə başa salıblar. Bir uşaq, sonra isə gənclik fəhmi ilə duymuşum ki, belə müəllimlər öyrətmənin on maddədən peşə olduğunu inanaraq bu yolun yolçusuna çevriliblər, ömrürünə bu yolda qoymağın özünlərinə borc biliblər.

Bilirik ki, peşələr insanlarına xarakterinə nüfuz edir. Bəzən də əksinə olur: insanlar öz xarakterlərinə görə sənət sevirlər. Rəməq Əliyev kimi. Mən onu Azərbaycan dilini yə ədəbiyyat müəllimi, həm də şagirdlərinə həyatı olduğunu kimi öyrədən bir insan kimi tanıydım. Yaşın, doğma dilimizə, həm də həyatın şirinini, acısını əks etdirən ədəbiyyata vurğunuşundan ki, o, məhz Azərbaycan dilini ədəbiyyatı müəllimi olmuşdu. Söyü, ədəbiyyatı, dilimizi sevdiyi kimi, doğma torpağıntı, onun hər qarşısını sevirdi. Bağçasında yetişirdiyi meyvə ağacı göz oxşayır.

Tasadüfi deyildi ki, kitablarının hamisının üzülməni çiçək şəkilləri ilə bəzəyərdi. Vətonu, onun gülünə, çiçəyinə, gəyda üçən quşlarını da ... sevirdi. Bi-zə - şagirdlərə də belə deyirdi: ədəbiyyatı insanları hayatı dərk etməyi, həm də onu sevməyi öyrətmək üçün yaranıb. Məhz Rəməq müəlliminin sayasında bir də gördüm ki, sevdiyim insanların, qalbinde özlərinə əbədi yer tutmuş adamları sırasında da müəllimlər çoxluq təşkil edirlər.

Rəməq Əliyev 1953-cü il Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailənin böyük üvlədi id. Əvvəlcə ailədə bacı-qardaşlarına, daha sonralar isə həm də atradakı hər bir kəss nümunə ola bildi. Orta məktəbi bitirdikdən sonra V. I. Lenin adına Azərbaycan Pedagoji İnstitutuna (indiki Azərbaycan Dövlət Məktəbi) daxil olmuşdu. Filologiya fakültəsində təhsil alırdı, ancənq inçocsanat da maraqlı böyük Yazıçılarından, onların əsərlərindən dənizşəkən bizzət belə təsəvvür yaranırdı ki, elə bil asırın müəllifi də, baş qəhrəmanı də ozu olub.

Rəməq müəllim solis və aydın danışığı ilə asara yeni bir nəfəs gətirir, onu daha da canlı edirdi. Sonradan, onun aktyor sənətinə bəsləd olmasıdır. Göründür, Rəməq müəllim bunu bildiyindəndir ki, hala tələbəlik nəzərə alınsın və müəllim olmağa hazırlanan gəncələr həm də aktyorluq sənətinin müəyyən şəhərlərinin öyrənilməsi ilə bağlı iş aparılsın.

Rəməq müəllim iki üvlədən atası idi. Ancaq hər gün başqa-başa şagirdlərə qarşılıqlı. Buna baxmayaraq, deyənlər yanılmayıblarmış. Rəməq müəllim məhz bu cür müəllim idı.

Şagirdləri ilə təz, həm də asanlıqla dil təpə bilirdi. Bəzən insanlar o şəxsləri östün hesab edirlər ki, onlar hər kəsə öz dilində danışmağı bacarırlar. Ancaq Rəməq müəllim sərt insanları da öz mədəniyyəti və xoş xasiyyəti ilə yola gətirə bilirdi. Hatta zəif şagirdləri də elə həvəsləndirdirdi ki, az bir müddədə onlar müsbətə doğru dəyişirdilər. Bəzən layıq oldugundan daha çox qiymət verib şagirdlərini elə həvəsləndirdirdi ki, onlar qısa bir müddədə yaxşılaşmışlar.

Har bir amali nümunə idi. Hayat dolu insan olan Rəməq müəllim ömrünü şagirdlərinə bərə etmişdi. Onunla ittisivitdən yorulmaq olsun. Cox müləyim insan id. Hərədn fikirləşirdim ki, gərəsan, Rəməq müəllim asabılılaşdırma özünü necə ola bilir. Cənubi onu heç vaxt əsəri vəziyyətdə görməmişdim. Sonralar bildim ki, başqa insanlar kimi o da asabılıdır, ancaq coxlarından fərqli olaraq qarşısındaki insanla dəhəmibrən davranaraq həm onu, həm də özünü sakitləşdirir.

Gözəl pedaqoq idi. Rəməq müəllim öyrədiyi tədris materialını, yazıçılarının həyat və yaradıcılığını, ədabi qəhrəmanları osas xüsusiyyətlərini asanlıqla anlamaq mümkün idi. Danışdıqlarının, öyrətdiklərinin şagirdləri tərəfindən başa düşüldüyü görəndə sevinci yero-göyə sığdırıldı. Şagirdlərinin qəlbində özünəməxsus isti yeri vərdi. Aşağıdakı şeir sanki Rəməq müəllim üçün yazılib:

Eh hörməti müəllim.
Hər kənəldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvaların var.
Əldiyin ağaların,
Gülə-çəçəyi solmaz,
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.

Mən də üzərimdə onun zəhməti olan gənclərdən biriyəm. Bakıya gələndən, tələbə olandan sonra hər bayramda zəng vurub təbrik etməyi özüma borc bilirdim. Həc yadimdən çıxmır, qəbul imtahanlarından bir neçə gün önce Bakıya gəlmişdim. Filologiya elmləri namizədi olan dayım manı Azərbaycan dilini və ədəbiyyatdakı suul-cavab etdi. Hiss olunur ki, cavablarından razi qalib. Müəlliminin kim olduğunu xəbar alırdı. Rəməq müəlliminin adını qədəm. Rayona qaydanda Rəməq müəllimə təşəkkür etməyi təşəvvüd. Mən türkəldirdi. Dedi ki, qəbul imtahından Azərbaycan dilini və ədəbiyyatdan yüksək bal toplayacaqsın. Belə də olud. Sonra, orta məktəb yoldaşlırmılara görilsində öyrəndim ki, Rəməq müəllimin dərs dediyi şagirdlərdən yüksək bal toplayaraq ali məktəb təsəvvübi adı alanlar çox olub.

İndi, osi müəllimin kimi deyildiyini elmi şəkildə öyrəndikcə, bu nəcib peşənin sirlərinə yiyəlandıqca Rəməq Əliyevin pedaqoqi ustalığı qarşısında həyətamı gizlədə bilmirəm. Öz işini sevməsi, ədəbiyyatımızın, dilimizin vürgünə olmasının hər sözündən, hər sözündən hiss olunur. Bu sevgini şagirdlərindən da asılıyındır. Gizli deyil ki, bəzən şagirdlər öz maraqlarına uyğun olaraq fənləri "lazımlı" və "lazımsız" olmaqla iki qrupa bölütlərlər. Amma mən təhsil alırdıqda Rəməq müəllimin şagirdlərindən kiminsə Azərbaycan dilini və ədəbiyyatı "lazımsız" fənlər kimi qiymətləndirdiklər faktına rast gəlməmişəm. Doğrudan da, ana dil və doğma ədəbiyyatı təkəs filologular yox, ixtisasında asılı olmayıraq hamıya läzimdir.

Hər bir dörs bir təbiyə məktəbi idi. Həyətdən, ədəbiyyatdan, adat-anənələrindən gotirdiyi misallar, söylədiyi faktlər biza necə olmayı öyrəndi. İndi müasir təlim metodlarından, interaktiv təsllərdən, onların əhamiyətindən çox sohbət gedir. Ədəbiyyatın təsliyət deməyi asas verir ki, Rəməq müəllimin tələbə olduğulu dövrələrdə, təbil ki, bu anlayışlar öyrənilmişdir. Amma mən fəccəbülləndirən budur ki, mahiyyətinə indi bildiyim hamisə təsllərdən, tərzdən Rəməq müəllim çox məhərətlə, yerli-yeşilə istifadə edirdi. Bu göstərir ki, o, dairə özünün metodiki hazırlanıq inkişaf etdirilməsi qayğısına qalırmış. Yaxşı müəllimi bunsuz təsəvvür etmək mümkün deyil.

Amma, təsəssüf ki, amansız əcəl Rəməq müəllimi təz yaxaladı. Orta təhsilini alırdıqdan sonra qayaşçıyı, səsini etməyəcəyini bildən özüma yer təpə bilmirəm.

Bəli, bizi yaşadan xatirələr, idarə edənə müəllimlərimizin biza yadigar verdikləri biliklər, mənəvi dəyərlərdir. Nə qədər ki, Rəməq müəllimin dərs dediyi şagirdlər var, o da yaşayacaq, arzulan yemənlərinin əməllərində çiçək açacaq!

ƏDƏBİ ALƏMDƏ

Azərbaycanın xalq şairi Söhrab Tahir bu günlərdə Rusiya Yazıçılar İttifaqının Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçılar İttifaqının qararı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Yazıçılar Birliyinin Nətəvən adına klubunda görkəmli yazıçı Əlibala Hacızadənin vəfatının ildönümü münasibətilə anım günü keçirilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin Nətəvən adına klubunda nəğməkar şair Zeynal Xəlilin xatırı günü keçirilmişdir.

Şimali Kipr Türk Cumhuriyyətinin Lefkoşa şəhərində Türksoy və Yaxın Doğu Universitetinin birgə təşkil etdiyi "Dədə Qorqud" və keçmişdən galacaya türk dastanları" adlı Uluslararası Simpozium keçirilmişdir. Simpoziumda Şimali Kipr, Türkiye, Rusiya, Qazaxistan, Qırğızistan, İranla yanaşı Azərbaycanın da tanınmış alimləri iştirak etmişlər.

Gənc Tamaşaçılar Teatrında Dövlət mükafatı laureati, xalq şairi Fikrət Sadığın anadan olmasının 80 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir.

Azərbaycanın dahi şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 128-ci ildönümü ilə əlaqədar onun Naxçıvandakı ev – muzeyində "Cavid poeziya günü" keçirilmişdir.

Berlinda fəaliyyət göstərən "Azərbaycan Kültür Ocağı"nda dünya şöhrəti Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş gecə keçirilmişdir. Gecədə Berlinda fəaliyyət göstərən çoxsaylı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Türkiyədə TÜRKSOY Ankara bələdiyyəsilə birgə kültür-sənət yarışması keçirilmişdir. Türk dili xalqların nümayəndələrinin qatıldığı festivalda ölkəmizi şair Ağacəfər Həsənli təmsil etmişdir. O, beynəlxalq çərçivəli yarışmanın Baş ödülüne layiq görülmüşdür. Həmyerlimiz görkəmli aşiq-ozan Qaracaoğlanın doğum günü ilə bağlı Tarsul şəhərində keçirilən "Şələlə şeir axşamları" adlı səsli tədbirlərə də qatılmış, qalılardan biri kimi xüsusi ödül – Qaracaoğlanın gümüş heykəlini qazanmışdır.

XƏRİCİ ÖLKƏLƏRDƏ

Şəkarlı diabet xəstəliyindən əziyyət çəkənlər üçün əmid işgit doğub. Ingiltərin Oxford Brookes Universitetinin alimləri bu xəstəliklə bağlı araşdırma aparıblar. Mütəxəssislər xəstələrin insulinə olan tələbatını ödəmək üçün peyvənd hazırladıqlarını bildiriblər. "Diabetologiq" adlı tibb jurnalında naşr dilən araşdırmağa görə, iynədən sadəcə 6 gün istifadə ediləcək. Bu peyvənd bədənin insulin ehtiyacını sırasıyla artırır və şəkarlı diabetin I-ci növü ilə mübarizə aparır.

Boyu qısa olanların ürək xəstəliklərinə daha tez tutulduqları məlum olub. "European Heart Journal" jurnalında yer alan araşdırmağa görə, bu risk boyu 1,53 sm-dən qısa olan qadınlarda və 1,65 sm-dən kiçik kişilərdə 1,5 dəfə artıqdır. Məlumatə görə, bu istiqamətdə araşdırımlar 50 il davam edib. Araşdırma çərçivəsində 3 milyon insan üzərində təcrübələr aparılıb. İndi alimlər nə üçün qıسابöylərinin ürək xəstəliyinə tutulduqlarını müəyyən etməyə çalışırlar.

İsvəçədə tibb aləmində inqilab edə biləcək iki yeni peyvənd təqdim edilib. Biri infarkt, digəri isə soyuqdəyməyə qarşı olan iki peyvənd hazırlanıb. Mütəxəssislər infarktqa qarşı olan iynənin ölüm hallarını 1/3 dəfə azaldacağını iddia edirlər. Karolinska Institutunda aparılan araşdırımlardan sonra əldə edilən vaksindən hələlik yalnız sıçanlar üzərində təcrübələrdə istifadə edilir. Əgər insanlar üzərində yaxın müddətdə aparılacaq təcrübələr müsbət nəticələr verərsə, 3-5 il ərzində peyvənddən kütləvi şəkildə istifadəyə başlanıllıdır. "Ürək peyvəndi" bədəndəki xolesterolu təsirsiz hala salaraq infarktin qarşısını almaq məqsədi daşıyır. Soyuqdəyməyə qarşı olan peyvənd isə gələn ildən satışa çıxarılmalıdır.

Amerikanın Xərçəngi Araşdırma Assosiasiyyası son araşdırması ilə sübut edib ki, kabab insan orqanızmı üçün təhlükəlidir. Alimlərin araşdırımlarına görə, qızardılmış at onkoloji xəstəliklərin inkişafına şərait yaradır. Alimlərin sözlərinə görə, at qızardılarkən və ya kabab bişirilərkən onun tərkibində kanserogen maddələr yaranır. Bu da yoğun bağırsaq, mədəaltı vəzi, mədə və ağıciyər xərçənginin yaranmasına səbəb olur. Həmçinin müəyyən edilib ki, kabab insanlarda mədə-bağırsaq xroniki xəstəliklərinin kəskinləşməsinə səbəb olur. Mədə xorası xəstələrinə isə kabab yemək ümumiyyətə maslahat deyil. Ürək xəstələri də kababdan uzaq dursalar yaxşıdır. Sübut olunub ki, hər gün 50 qram at yeyən adam ürəyin işemik xəstəlikləri və şəkarlı diabet riskini bir neçə dəfə artırır.

BAS REDAKTOR:
Məmməd BAHARLI

MƏSUL KATIB:
Vaqif ALKƏRƏMOV

ŞÖBƏ REDAKTORLARI:
Oqtay ABBASOV
Soltan HÜSEYNOĞLU

REDAKSİYA HEYƏTİ:

ANAR

Ağamusa AXUNDOV
Ənvər ABBASOV
Nizami CƏFƏROV
Nurlana ƏLİYEVA
Qənirə ƏMİRCAANOVA
Tofiq HACIYEV
İsa HƏBİBBƏYLİ
Nizami XUDİYEV
Qəzənfər KAZIMOV
Əsgər QULİYEV
Şəmistan MİKAYILOV
Bəkir NƏBİYEV
Yusif SEYİDOV

ÜNVANIMIZ:


Bakı-10, Dilarə Əliyeva küçəsi, 227, 6-cı mərtəbə, otaq 608.
Telefonlar: 498-55-33; 493-06-09. Faks: 498-55-33

Kağız formatı 60x84 1/8. Uçot nəşr vərəqi 5.
Şərti çap vərəqi 6,3. Tiraj 800.

Jurnal Azərbaycan Respublikası Mətbuat və İformasiya
Nazirliyində qeydə alınmışdır. Qeydiyyat nömrəsi 191.
Lisenziya V 236.

Jurnal ildə 4 dəfə çıxır. O, redaksiyanın kompüterində yiqlır, «Avropa»
nəşriyyatında çapa hazırlanır və işıq üzü görür.
Çapa imzalanıb: 10.12.2010.
Jurnalın abunə mətbuat yayımı şöbələrində aparılır.
Bir nüsxənin abunə və satış qiyməti 2 manatdır.

İNDEKS 1012



YENİ İLİNİZ MÜBARƏK!